

2203_Az_Q2017_Yekun imtahan testinin sualları

Fənn : 2203 Büdcə sistemi

1 Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti orqanları vasitəsi ilə dövlətə məxsus vəzifə və funksiyaların yerinə yetirilməsi hansı vəsait hesabına maliyyələşdirilir?

- ☐ Dövlət büdcəsi və bələdiyyələrin büdcəsi
- ☐ Dövlət toplu maliyyə balansı
- ☐ Dövlət hakimiyyəti orqanlarının qanunla təsdiq edilmiş xüsusi vəsaiti
- ☒ Dövlət büdcəsi
- ☐ Yuxarıda göstərilən mənbələrin hamısı

2 Büdcənin nədən ibarət olduğunu göstərin

- ☐ Dövlətin hər il "Büdcə sistemi haqqında" Qanunu ilə təsdiq edilən mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və istifadə istiqamətlərini əks etdirən plan maliyyə sənədi
- ☒ Müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsi ilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədi
- ☐ Ümumdövlət maliyyə balansı
- ☐ Dövlətin qanunla müəyyən edilən mərkəzləşdirilmiş gəlirlərinin siyahısı və onun xərclərinin maliyyələşmə mənbələrini əks etdirən əsas plan maliyyə sənədi

3 İqtisadi ədəbiyyatda büdcənin aşağıdakı funksiyaları yerinə yetirdiyi göstərilir:

- ☐ İqtisadiyyatın dövlət tənzimlənməsi və onun inkişafının stimullaşdırılması
- ☐ ÜDM-un bölüşdürülməsi(yenidən bölüşdürülməsi) və mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və istifadəsi üzərində nəzarət
- ☐ Doğru cavab yoxdur
- ☐ Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı
- ☒ Yuxarıda göstərilənlərin hamısı

4 Büdcənin gəlirləri və xərcləri hansı göstəricilə əsasən müəyyən edilir?

- ☐ Tələb, təklif və əhalinin alıcılıq qabiliyyətinə
- ☐ ÜDM-un istehsal həcminə
- ☐ Ölkənin toplu maliyyə balansının göstəricilərinə
- ☒ Ölkənin iqtisadi-sosial inkişaf proqramının göstəricilərinə
- ☐ Təsərrüfat subyektlərinin sosial-iqtisadi inkişaf göstəricilərinə

5 Aşağıda qeyd olunanların hansıları büdcənin funksiyalarına aiddir?

- ☐ Büdcə təşkilatlarının smetaları üzrə nəzərdə tutulan xərclərin maliyyələşdirilməsi
- ☐ Müəssisələrin gəlir və xərclərinin tənzimlənməsi
- ☐ Büdcənin gəlirləri və xərclərini tarazlaşdırmaq
- ☒ Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı
- ☐ Dövlətin iqtisadi inkişafının əsas istiqamətlərini müəyyən etmək

6 Bunlardan hansılar büdcənin funksiyalarına aiddir?

- ☐ müəssisələrin inkişafının stimullaşdırılması
- ☐ uçot və bölüşdürücü
- ☐ maliyyə sanksiyaları tətbiq etmək
- ☐ büdcənin gəlirləri və xərclərinin tənzimlənməsi
- ☒ bölüşdürücü və nəzarət

7 Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı üzrə büdcənin funksiyası hansı istiqamətlərdə həyata keçirilir: 1.Dövlətin bütün infrastruktur sahələrinin maliyyələşdirilməsi 2.Elmin və təhsilin inkişaf etdirilməsi 3.Sənayenin və kənt təsərrüfatının təbii fəlakətlərdən qorunması 4.Səhiyyənin

maliyyələşdirilməsi 5.Sosial-mədəni tədbirlərin və digər sosial sferanın saxlanması xərclərinin maliyyələşdirilməsi 6.Yanğın və digər bədbəxt hadisələrdən dəyən zərərlərin aradan qaldırılması

- ☐ 3,4,5
- ☐ 1,2,6
- ☐ 1,5,6
- ☐ 4,5,6
- ☒ 2,4,5

8 İqtisadiyyatın inkişafının tənzimlənməsi və həvəsləndirilməsi (stimullaşdırılması) sahəsində büdcənin funksiyası hansı vəzifələri yerinə yetirir? 1.Müəssisələrin gəlirləri və xərclərini tənzimləyir 2.Büdcə vəsaitinin iqtisadiyyatın ayrı-ayrı sahələri və regionlar arasında bölüşdürür 3.Müəssisə və təsərrüfat təşkilatlarının sərbəst pul vəsaitlərini səfərbərliyə alır 4.Tələb, təklif, və iatehlakın strukturuna təsir göstərir 5.Istehsalın artım sürətinə və nisbətlərinə təsir göstərir 6.Müəssisələrin əsas və dövriyyə kapitalını artırır 7.Sənayeni Kənt təsərrüfatını və iqtisadiyyatın digər sahələrini inkişaf etdirir 8.Ölkənin iqtisadiyyatının inkişafına təsir göstərir və onu tənzimləyir

- ☒ 2,4,5,7,8
- ☐ 2,3,5,6,8
- ☐ 1,3,5,6,7
- ☐ 1,3,4,5,8

9 Büdcənin nəzarət funksiyası hansı formalarda həyata keçirilir?

- ☐ Maliyyə aparatı və Vergi orqanlarının nəzarəti
- ☐ Dövlət nəzarəti və daxili nəzarət
- ☐ Büdcələrarası maliyyə nəzarəti və audit
- ☒ Parlament nəzarəti və inzibati nəzarət
- ☐ Maliyyə aparatının və Mərkəzi İcra Hakimiyyətinin nəzarəti

10 Büdcənin tarixi iqtisadi kateqoriya kimi fəaliyyəti nə ilə müəyyən edilir?

- ☐ dövlətin müdafiə və soail funksiyalarının meydana gəlməsi ilə
- ☐ dövlətin iqtisadiyyatın inkişafındakı həlledici rolu ilə
- ☐ əmtəə-pul münasibətlərinin meydana gəlməsi ilə
- ☐ dövlətin iqtisadi münasibətlərlə müdaxilə etməsi ilə
- ☒ dövlətin yaranması və inkişafı ilə

11 Büdcənin gəlirlərinin yaradılması prosesində hansı iştirakçılar arasında büdcə münasibətləri yaranır?

- ☐ bütün təsərrüfat subyektləri bə bütün əhali arasında
- ☐ dövlət müəssisələri ilə büdcə təşkilatları arasında
- ☐ dövlət orqanları ilə özəl bölmə arasında
- ☒ dövlətlə(bələdiyyələrlə) vergi ödəyiciləri arasında
- ☐ bütün təsərrüfat subyektləri arasında

12 Büdcə vasitəsilə ÜDM-un bölgüsü zamanı hansı mühüm proseslər baş verir:

- ☐ doğru cavab yoxdur
- ☐ gəlirlərin büdcələr arasında bölgüsü və büdcələrin balanslaşdırılması
- ☐ mərkəzləşdirilmiş pul vəsaiti fondunun büdcələr arasında bölgüsü
- ☒ büdcənin gəlirlərinin yaradılması və büdcənin vəsaitlərinin istifadə edilməsi
- ☐ büdcənin gəlirləri və xərclərinin tənzimlənməsi

13 Büdcə vasitəsilə ÜDM-un bölgüsü ümumiyyətlə neçə mərhələdən ibarətdir?

- ☐ altı mərhələdən
- ☐ çoxsaylı mərhələdən
- ☐ dörd mərhələdən

- ☒ iki mərhələdən
☐ yeddi mərhələdən

14 Bütçənin bölüşdürücü funksiyası hansı formada həyata keçirilir?

- ☐ bütçə vəsaitinin məqsədli proqramlara yönəldilməsi
☒ dövlət və yerli özünüidarə orqanları səviyyəsində mərkəzləşdirilmiş pul vəsait fondlarının yaradılması və istifadəsi
☐ bütçə xərclərinin iqtisadi və sosial məqsədlərə yönəldilməsi
☐ gəlirlərin mərkəzləşdirilmiş bütçələrə cəlb edilməsi və bölüşdürülməsi
☐ bütçənin gəlirləri və xərcləri arasında tarazlığın yaradılması

15 Bütçə sistemi haqqında Qanuna əsasən dövlət bütçəsinə daxil olan gəlirlərin formaları hansılardır?

1.Dövlət vergilər 2.birbaşa vergilər 3.təbii sərvətlərdən istifadəyə görə alınan haqq 4.dolayı(vasitəli) vergilər
5.dövlət əmlakının satışından daxil olan vəsaitlər 6.qrantlar 7.diqər gəlirlər

- ☐ 2,5,6
☒ 1,6,7
☐ 3,5,6
☐ 2,4,7
☐ 1,3,7

16 2015-ci il üçün AR-nın dövlət bütçəsinin xərcləri nə qədər təsdiq edilmişdir?

- ☐ 17,6 milyard manat
☒ 21,1 milyard manat
☐ 20,0 milyard manat
☐ 15,7 milyard manat
☐ 19,7 milyard manat

17 2015-ci il üçün AR-nın dövlət bütçəsinin gəlirləri nə qədər təsdiq edilmişdir?

- ☐ 18,5 milyard manat
☒ 19,4 milyard manat
☐ 15,7 milyard manat
☐ 16,8 milyard manat
☐ 16,0 milyard manat

18 2014-ci ildə AR-nın dövlət bütçəsinin xərcləri ÜDM-un neçə faizini təşkil edir?

- ☐ 27,5 faizini
☒ 31,7 faizini
☐ 28,0 faizini
☐ 29,5 faizini
☐ 26,8 faizini

19 2010-cu ildə AR-nın dövlət bütçəsinin xərcləri ÜDM-un neçə faizini təşkil edir?

- ☐ 28,0 faizini
☒ 28,3 faizini
☐ 26,8 faizini
☐ 29,5 faizini
☐ 22,0 faizini

20 2000-ci ildə AR-nın dövlət bütçəsinin xərcləri ÜDM-un neçə faizini təşkil edir?

- ☐ 18,0 faizini
☒ 16,2 faizini
☐ 14,7 faizini
☐ 15,2 faizini

☐ 17,3 faizini

21 2014-ci ildə AR-nın dövlət büdcəsinin gəlirləri ÜDM-un neçə faizini təşkil etmişdir?

- ☐ 32,0 faizini
☒ 31,2 faizini
☐ 27,4 faizini
☐ 29,0 faizini
☐ 28,0 faizini

22 2010-cu ildə AR-nın dövlət büdcəsinin gəlirləri ÜDM-un neçə faizini təşkil etmişdir?

- ☐ 29,0 faizini
☒ 27,4 faizini
☐ 16,8 faizini
☐ 17,5 faizini
☐ 20,8 faizini

23 2000-ci ildə AR-nın dövlət büdcəsinin gəlirləri ÜDM-un neçə faizə qədərini təşkil etmişdir:

- ☐ 17,5 faizini
☒ 15,1 faizini
☐ 16,2 faizini
☐ 13,5 faizini
☐ 16,0 faizini

24 Azərbaycanda büdcə ili hansı dövrü əhatə edir?

- ☐ cari ilin aprelin 1-dən gələn ilin mart ayının 31-dək
☒ yanvarın 1-dən dekabrın 31-dək
☐ yanvarın 1-dən iyulun 31-dək
☐ sentyabrın 1-dən gələn ilin avqustun 31-dək
☐ avqustun 1-dən dekabrın 31-dək

25 İnkişaf etmiş ölkələrdə ÜDM-un nə qədər hissəsi büdcə sistemi vasitəsilə yenidən bölüşdürülür?

- ☐ 50-60 faizi
☒ 30-50 faizi
☐ 15-20 faizi
☐ 10-15 faizi
☐ 20-30 faizi

26 Büdcənin iqtisadi rolunu dəqiqləşdirin: 1.Müxtəlif mülkiyyət formalarının inkişafını maliyyə vəsaiti ilə təmin edir 2.Dövlətin və bələdiyyələrin fəaliyyət göstərməsi üçün maliyyə bazası yaradır 3.İstehsal bölmələri arasında maliyyə münasibətlərini tənzimləyir və alanslaşdırır 4.ÜDM-un bölüşdürülməsi vasitəsilə dövlət ilə iqtisadi subyektlər və əhali arasında maliyyə münasibətlərini tənzimləyir 5.Dövlətin sosial-iqtisadi siyasətinin həyata keçirilməsi, elmi-texniki inkişafın təmin edilməsi, ətraf mühitin qorunması və s. 6.Dövlətin tarazlı iqtisadi-sosial inkişafının təmin edilməsi və ölkə ərazisində məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi üçün şərait yaradır 7.Bank və kredit təşkilatlarının ssuda fondunun yaradılmasına vəsait ayrılır 8.Ölkənin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi 9.Bütün maliyyə resurslarının səmərəli və düzgün istifadəsini təmin edir

- ☐ 3,5,6,7,9
☒ 2,4,5,6,8
☐ 2,3,4,7,9
☐ 1,2,4,7,8
☐ 3,4,5,6,8

27 Əsas maliyyə sənədi kimi büdcənin əsas xarakterik cəhətləri aşağıdakılardır: 1.Onun tərtibi əvvəlki ilin təcrübəsinə əsaslanır 2. büdcənin tərtibi və icrası elmi cəhətdən əsaslandırılır 3.Dövlətin sosial ehtiyaclarını tam nəzərə alır 4.Dövlətin iqtisadi-sosial inkişaf proqramına əsaslanır 5.Müəssisələrin və təşkilatların maliyyə planlarına əsaslanır 6.Balans formasında tərtib və icra edilir 7.Ölkənin regional və məqsədli inkişaf göstəricilərinə əsaslanır 8.Qanun gücünə malikdir-onun icrası bütün dövlət hakimiyyəti, icra orqanları, bütün hüquqi və fiziki şəxslər üçün məcburidir 9.büdcənin tərtibi, müzakirəsi, təsdiqi və icrası demokratik prinsiplərə əsaslanır

- ☐ 2,4,5,6,9
- ☒ 2,4,6,8,9
- ☐ 3,4,6,7,8
- ☐ 1,4,5,7,9
- ☐ 2,3,7,8,9

28 Dövlətin əsas maliyyə sənədi kimi büdcənin hüquqi rolu nədən ibarətdir: 1.Büdcə münasibətləri iştirakçıların hüquq və vəzifələrini təsbit edir 2.Müəssisələrin və təşkilatların maliyyələşmə məbləğini müəyyən edir 3.Dövlətə lazım olan maliyyə resurslarının həcmi əks etdirir 4.Dövlətin vergi siyasətini müəyyən edir 5.Dövlətin bütün xarici iqtisadi əlaqələrini özündə əks etdirir 6.Dövlətin bütün maliyyə planlarının balanslaşdırılmasını təmin edir 7.İqtisadi inkişafın tənzimləyicisi kimi çıxış edir 8.İqtisadi inkişafın əsas iqtisamətlərini əks etdirir 9.Maliyyə vəsaitinin istifadə istiqamətlərini qəti şəkildə müəyyən edir

- ☐ 4,5,6,7,9
- ☒ 1,3,4,7,9
- ☐ 3,4,6,7,8
- ☐ 2,3,5,7,8
- ☐ 3,4,5,6,7

29 Büdcənin formalaşması hansı göstəricilərə əsaslanır?

- ☐ Ümumi daxili məhsul artım həcminə
- ☒ dövlətin iqtisadi-sosial inkişaf proqramlarına
- ☐ övlətin daxili və xarici siyasətinə
- ☐ ölkənin bütün təsərrüfat sahələrinin inkişafına
- ☐ Dövlətin maliyyə resurslarının ümumi həcminə

30 Büdcənin funksiyalarını göstərin: 1. dövlətin maddi və maliyyə resurslarının həcmi müəyyən edir 2. ÜDM-un bölüşdürülməsi və yenidən bölüşdürülməsi 3. ölkənin regionlarının tarazlı inkişafını təmin etmək 4. iqtisadiyyatın inkişafının dövlət tənzimlənməsi və stimullaşdırılması 5. dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı 6. ölkənin məqsədli investisiyalarının maliyyə təminatı 7. mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması və istifadəsi üzərində nəzarət 8. dövlətin maliyyə planlarının balanslaşdırılması və əlaqələndirilməsi

- ☐ 3,4,5,8
- ☒ 2,4,5,7
- ☐ 2,4,6,8
- ☐ 1,3,4,6
- ☐ 1,2,6,7

31 Dövlət büdcəsinin maddi mənada rolu hansı vəzifənin bilavasitə yerinə yetirilməsinə imkan verir

- ☐ yuxarıda göstərilənlərin hamısı
- ☒ ölkənin ümumi və regional sosial-iqtisadi inkişafı təmin edilir
- ☐ rayon və şəhərlərin sosial-iqtisadi inkişaf vəzifələri maliyyə vəsaiti ilə tam təmin edilir
- ☐ müəssisələrin və təsərrüfat subyektlərinin gəlirləri və xərclərini tənzimləyir
- ☐ ölkənin maliyyə sisteminin əlaqələndirilməsi və balanslaşdırılması təmin edilir

32 Bunlardan hansıların bilavasitə büdcənin funksiyalarına aid olduğunu göstərin

- ☐ doğru cavab yoxdur
- ☒ iqtisadiyyatın inkişafının tənzimlənməsi və stimullaşdırılması
- ☐ dövlətin gəliri və xərclərini balanslaşdırmaq
- ☐ iqtisadiyyatı inkişaf etdirmək və əhalinin rifahını yaxşılaşdırmaq
- ☐ yuxarıda göstərilənlərin hamısı

33 Aşağıdakılardan hansılar büdcənin funksiyalarına aiddir?

- ☒ bölüşdürücü və nəzarət
- ☐ uçot və bölgü
- ☐ nəzarət və maliyyə vəsaitinin düzgün istifadəsi
- ☐ dövlətin gəlir və xərclərinin tənzimlənməsi
- ☐ müəssisələrin zərclərinin gəndənilməsi

34 Büdcənin mahiyyətini müəyyən edən əsas əlamətlər hansılardır?

- ☐ doğru cavab yoxdur
- ☒ qeyd olunanların hamısı
- ☐ gəlir və xərc hissəsindən ibarət olan dövlətin əsas maliyyə planıdır
- ☐ spesifik xüsusiyyəti olan müəyyən maliyyə münasibətlərini ifadə edir
- ☐ qanun gücünə malikdir və pul vəsaiti fondudur

35 Dövlət büdcəsinin yaranması və inkişafı nə ilə əlaqədar olmuşdur?

- ☐ dövlətin xarici müdaxilələrdən qorunması və təhlükəsizliyinin təmin edilməsi
- ☒ dövlətin meydana gəlməsi və fəaliyyət göstərməsi
- ☐ dövlətin iqtisadi və sosial məsələlərin həllində rolunun artması
- ☐ dövlətin müdafiə qabiliyyətinin artırılması
- ☐ dövlətin tarazlı inkişafının maliyyə təminatı

36 Maliyyə kateqoriyası kimi büdcənin leksikona daxil olması hansı tarixi dövrə təsadüf edir?

- ☐ XIII- əsrlərdə
- ☒ XVIII əsrdə
- ☐ X-XI əsrlərdə
- ☐ Antik dövrdə
- ☐ XII-XIII əsrlərdə

37 İqtisadi və maliyyə terminin kimi büdcə ilk dəfə hansı ölkədə tətbiq edilmişdir?

- ☐ Yunanıstanda
- ☒ İngiltərədə
- ☐ Fransada
- ☐ İtaliyada
- ☐ Almaniya

38 Dövlət və bələdiyyə büdcələrinin maddi mənada rolu nədən ibarətdir?

- ☐ ölkənin iqtisadi və milli təhlükəsizliyinin təminatçısıdır
- ☒ həm ümumilikdə dövlətin, həm də onun inzibati-ərazi qurumlarının fəaliyyət göstərməsinin əsas maliyyə mənbəyidir
- ☐ dövlətin iqtisadi və sosial ehtiyaclarının əsas maliyyə mənbəyidir
- ☐ dövlətin daxili və xarici tələbatının pul vəsaiti ilə təmin olunmasına şərait yaradır
- ☐ dövlətin iqtisadi inkişafının tarazlı davam etməsinin əsas maliyyə mənbəyidir

39 Hansı maliyyə münasibətləri büdcənin mahiyyətini ifadə edir?

- ☐ dövlətin və regionların pul vəsaiti fondlarının proqnozlaşdırılması və məqsədəuyğun istifadəsi
- ☒ dövlət və bələdiyyələrin mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması, bölüşdürülməsi və istifadəsi
- ☐ təsərrüfat subyektlərinin və büdcə təşkilatlarının maliyyələşdirilməsi

- ☐ vergili gəlirlərin büdcəyə daxil olması və xərclənməsi
- ☐ dövlətin bütün pul vəsaiti fondlarının yaradılması, bölgüsü və istifadəsi

40 Azərbaycan Respublikasının büdcə sisteminə hansı büdcələr daxildir :

- ☐ AR-nın dövlət büdcəsi, mərkəzi büdcə, Naxçıvan büdcəsi
- ☒ AR-nın dövlət büdcəsi, Naxçıvan MR-nın büdcəsi, yerli büdcə
- ☐ Yerli büdcələr, kənd bələdiyyəbüdcəsi, qəsəbə bələdiyyə büdcələri
- ☐ AR-nın dövlət büdcəsi, bələdiyyə büdcəsi, yerli büdcə
- ☐ Naxçıvan MR-nın büdcəsi, bələdiyyə büdcəsi, yerli büdcələr

41 Büdcənin ümumi funksiyaları hansılardır :

- ☐ Fiksal tənzimləyici
- ☒ Bölgü, nəzarət
- ☐ Bölgü fiksal
- ☐ Sosial həvəsləndirici, bölgü
- ☐ Nəzarət tənzimləyici

42 Büdcə prosesinin məqsədlərindən biridir:

- ☐ Büdcənin minimum xərclərinin tam hesablanması
- ☒ Büdcə gəlir və xərclərinin minimum dəqiqliklə hesablanması
- ☐ İqtisadi proqramın həyata keçirilməsinə hazırlıq
- ☐ Maddi və dövlət maliyyə ehtiyatlarının müəyyən edilməsi
- ☐ Büdcə gəlirlərinin hesablanması üçün minimum reallığa yaxınlıq

43 Büdcə sözünün mənşəyi və mənası

- ☐ Fransız sözü, « Çanta » deməkdir
- ☒ İngilis sözüdür, mənası « çanta torba »
- ☐ Latın sözü olub « « rüsum » deməkdir
- ☐ Yunan sözü, « bəxşiş » deməkdir

44 « Büdcə sistemi haqqında Qanun » nə vaxt təsdiqlənib :

- ☐ 38900.0
- ☒ 37439.0
- ☐ Latın sözü olub, « vergi » deməkdir
- ☐ 37804.0
- ☐ 38535.0

45 Büdcə artıqlığı adlanır :

- ☐ Büdcə gəlirlərinin müəyyən olunmuş qaydada dövlət büdcəsinə daxil olmasına
- ☒ Büdcə gəlirlərin xərclərdən artıqlığı
- ☐ Büdcə xərclərin gəlirlərdən artıqlığı
- ☐ Büdcə gəlir və xərclərin bərabərliyi
- ☐ İqtisadiyyatın inkişaf tempi

46 Büdcə kəsiri deyilir :

- ☒ Büdcə xərcləri gəlirlərdən artıqlığına
- ☐ Əsassız emissiya
- ☐ İqtisadiyyatdakı böhranın büdcə daxilolmalarına mənfi təsirinə
- ☐ Büdcə bərabərliyinə
- ☐ Büdcə gəlirlərinin xərclərdən artıqlığına

47 Büdcə siyasətinin əsas istiqamətləri aşağıdakılardır:

- ☐ Mərkəzil hökumət və regional hakimiyyət orqanları arasında optimal münasibətlərin yaradılması
- ☒ Ölkənin sosial iqtisadi inkişafının əsas istiqamətlərinin müəyyən edilməsi
- ☐ Vergi ödəyicilərinin siyahıya alınmasına nəzarət
- ☐ Bütçə kəsiri maliyyə mənbələri müəyyən edilməsi
- ☐ İnhisar malların və xidmətlərin qiymətlərinin tənzimlənməsi

48 Bütçə sisteminə ödənilən vergi və rüsumlara aid deyildir :

- ☐ Bələdiyyə vergiləri
- ☒ Kommunal ödənişlər
- ☐ Dövlət rüsumları
- ☐ Dövlət vergiləri
- ☐ Muxtar respublika vergiləri

49 Gəlirlərin bütçə həlqələri arasında bölgüsünün hüquqi əsaslarına aid deyil :

- ☐ « Bələdiyyə maliyyəsinin əsasları » haqqında AR qanunu
- ☒ » İnvestisiya fəaliyyəti haqqında » AR qanunu
- ☐ « Bütçə sistemi haqqında » AR qanunu
- ☐ AR Konstitusiyası
- ☐ Vergi Məcəlləsi

50 Bütçə gəlirlərinin maddi mənbəyidir:

- ☐ Dövlət mülkiyyətinin realizasiyası
- ☒ Ölkənin ÜMD-nın və Milli sərvəti
- ☐ Ölkə ərazisinin faydalı qazıntıları
- ☐ Ölkə əhalisinin əmlakı
- ☐ Faydalı qazıntıların hasıbatı

51 Bütçə gəlirlərinə daxil deyil:

- ☐ Transfərtlər
- ☒ Dövlət qiymətli kağızlarının sahiblərinə ödənilən faiz
- ☐ Özəlləşdirilən müəssisələrin satışından daxilolmalar
- ☐ Əlavə dəyər vergisi
- ☐ Aksiz vergisi

52 Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı funksiyasına aid edilmir :

- ☐ Sosial sferanın saxlanması xərcləri
- ☒ Kommersiya müqavilələrinin maliyyələşdirilməsi
- ☐ Səhiyyə sahəsinin maliyyələşdirilməsi
- ☐ Elm və təhsilin maliyyələşdirilməsi
- ☐ Sosial-mədəni tədbirlərin maliyyələşdirilməsi

53 Bələdiyyələrin statusu haqqında AR qanununda təsbit edilib:

- ☐ Bütçə quruluşu
- ☒ Yerli özünüidarəetmənin bütçə hüquqları
- ☐ Naxçıvan Muxtar Respublikasının bütçə hüquqları
- ☐ Dövlətin bütçə hüquqları
- ☐ Dövlət vergiləri

54 Bütçə gəlirləri hansı növlərinə bölünür :

- ☐ İnvestisiya və sosial
- ☒ Vergi və qeyri-vergi;
- ☐ Operativ və kapital;

- ☐ Bütçə və bütçədən kənar;
- ☐ Funksional, iqtisadi və institusional.

55 Yerli vergilər və ödənişlərə bağlı qərarlar bələdiyyə üzvlərinin nə qədər səs çoxluğu ilə qəbul edilir :

- ☐ 1.0
- ☒ 2/3 hissəsi
- ☐ 0.5
- ☐ 0.3
- ☐ 3/4 hissəsi

56 Azərbaycan Respublikası üçün bütçə ili hansı tarixdən başlanır :

- ☐ Dekabrın 15-dən etibarən
- ☒ Yanvarın 1-dən etibarən
- ☐ Oktyabrın 15-dən etibarən
- ☐ Aprelin 1-dən etibarən
- ☐ Fevralın 1-dən etibarən

57 Azərbaycan Respublikası Milli Məclisi dövlət bütçəsi layihəsinin müzakirəsini hansı tarixdə həyata keçirməyə başlayır :

- ☐ Sentyabrın 15-dən gec olmayaraq
- ☒ Oktyabrın 15-dən gec olmayaraq
- ☐ Dekabrın 15-dən gec olmayaraq
- ☐ Noyabrın 15-dən gec olmayaraq
- ☐ Avqustun 15-dən gec olmayaraq

58 Bütçə sisteminin prinsiplərinə aid deyil :

- ☐ Hüquqilik
- ☒ Məxfilik
- ☐ Aşkarlıq
- ☐ Vahidlik
- ☐ Müstəqillik

59 Aşağıdakı ölkələrdən hansı federal bütçə quruluşuna malikdir:

- ☐ Böyük Britaniya
- ☐ İtaliya
- ☐ Portuqaliya
- ☒ İspaniya
- ☐ Fransa

60 Aşağıdakı ölkələrdən hansı unitar bütçə quruluşuna malikdir:

- ☐ Kanada
- ☒ Fransa
- ☐ Rusiya
- ☐ ABŞ
- ☐ AFR

61 Bütçə dövrü nə qədər müddətə reallaşdırılır:

- ☐ 1 il 4 ay
- ☒ 1 il
- ☐ 1 il 6 ay
- ☐ 1 il 2 ay
- ☐ 1 il 3 ay

62 Azərbaycan Respublikası hansı növ büdcə quruluşuna malikdir :

- ☐ Vilayət
- ☒ Unitar
- ☐ Konfederativ
- ☐ Federativ
- ☐ Əyalət

63 Büdcənin bölüşdürücü funksiyası ilə mümkündür:

- ☐ Maliyyə resurslarının toplanması
- ☒ ÜDM-nın və milli qəlirin bölüşdürülməsi
- ☐ Hökumətin xarici kreditlər proqramı təsdiq edilməsi
- ☐ Mərkəzi Bank əməkdaşlarının hərəkətlərinə nəzarət etmək
- ☐ Əsas maliyyə planı dövlət tərəfindən təsdiq olunması

64 Unitar dövlətin büdcə sistemi neçə səviyyəlidir :

- ☐ 5.0
- ☒ 2.0
- ☐ 3.0
- ☐ 1.0
- ☐ 4.0

65 Federativ dövlətin büdcə sistemi necə səviyədən ibarətdir :

- ☐ 5.0
- ☒ 3.0
- ☐ 2.0
- ☐ 1.0
- ☐ 4.0

66 Büdcə xərclərinin istifadəsi və uçotunun aparılması hansı orqan tərəfindən həyata keçirilir

- ☐ Nazirlər kabineti və Maliyyə Nazirliyi
- ☒ Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi
- ☐ Mərkəzi Bank və dövlət xəzinədarlığı
- ☐ Maliyyə Nazirliyi və Mərkəzi bank
- ☐ İqtisadiyyat və Sənaye Nazirliyi

67 Büdcənin funksiyalarına aid deyildir:

- ☐ Nəzarət
- ☒ İdarəetmə
- ☐ Tənzimləmə
- ☐ Yenidən bölgü
- ☐ Sosial siyasətin maliyyə təminatı

68 Dövlət büdcəsinin kassa icrasını hansı orqan həyata keçirir:

- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☒ Dövlət xəzinədarlığı
- ☐ Vergi Nazirliyi
- ☐ Milli Məclis
- ☐ Gömrük Komitəsi

69 Sosial sığortanın həyata keçirilməsi formaları:

- ☐ müqavilə yolu ilə

- ☒ məcburi və könüllü (əlavə)
- ☐ yalnız məcburi
- ☐ könüllü, şəxsi
- ☐ yalnız könüllü

70 Aşağıda göstərinlərin hansıları sosial sığorta hadisəsi hesab olunur:

- ☐ osial sığorta olunanın sığortalanmış əmlakın məhv olunması,zədələnməsi,maddi ziyanın baş verməsi
- ☒ sosial sığorta olunanın pensiya yaşına çatması əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağa qulluq
- ☐ yanğınlar, zəlzələlər digər təbii fəlakətlər
- ☐ təbii fəlakətlərin bütün növləri
- ☐ əmək qabiliyyətinin müvəqqəti itirilməsinin bütün halları

71 “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun nə vaxt qüvvəyə minmiş-dir:

- ☐ 2010-cu il yanvarın 1-dən
- ☒ 2004-cü il yanvarın 1-dən
- ☐ 2006-cı il yanvarın 1-dən
- ☐ 2005-ci il yanvarın 1-dən
- ☐ 2007-ci il yanvarın 1-dən

72 Ünvanlı dövlət sosial yardımı nədir:

- ☐ bütün ailələrə dövlət tərəfindən göstərilən pul yardımı
- ☐ işsiz kimi qeydə alınmış şəxslərə dövlət tərəfindən göstərilən pul yardımı
- ☒ aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımı
- ☐ əmək qabiliyyəti olmayan şəxslərə göstərilən pul yardımı
- ☐ tənha yaşayan şəxslərə dövlət tərəfindən göstərilən pul yardımı

73 Ünvanlı dövlət sosial yardımının məbləği necə hesablanır:

- ☐ ailə üzvlərinə məxsus əmlakının dəyərindən asılı olaraq hesablanır
- ☒ ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır
- ☐ ailə üzvlərinin pul və natural formada natural gəlirlərinin toplusundan asılı olaraq hesablanır
- ☐ ailə üzvlərinin sayından asılı olaraq hesablanır
- ☐ ailənin orta aylıq gəlirinə müvafiq olaraq hesablanır

74 Ünvanlı dövlət sosial yardımının maliyyələşmə mənbəyi

- ☐ məcburi dövlət sosial sığortanın
- ☒ dövlət büdcəsinin vəsaiti
- ☐ mərkəzi icra hakimiyyəti orqanının vəsaiti
- ☐ yerli icra hakimiyyəti orqanlarının vəsaiti
- ☐ Dövlət Sosial Müdafiə fondunun

75 Ünvanlı sosial yardımının əsas prinsipləri

- ☐ ədalətlik, fasiləsizlik, operativlik
- ☒ ünvanlıq, ədalətlik, bərabərlik
- ☐ ünvanlıq, operativlik, bərabərlik
- ☐ ünvanlıq, fasiləsizlik, operativlik
- ☐ bərabərlik, fasiləsizlik, operativlik

76 Ünvanlı sosial yardım almaq hüququna malikdir

- ☐ birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər
- ☒ orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələr

- ☐ bütün ortatəminatlı ailələr
- ☐ bütün ailələr
- ☐ tənha yaşayan şəxslər

77 Səhiyyə sahəsində çalışan işçilərin əmək haqqına daxildir:

- ☐ vəzifə maaşı, elmi və fəxri adlara görə əlavə ödənişlər
- ☒ bütün ştat işçilərinə müəyyən edilmiş vəzifə maaşı, maaşına əlavələr, işçilərə əlavə iş üçün ödənişlər, elmi dərəcə və fəxri adlara görə əlavə ödənişlər
- ☐ işçilərin vəzifə maaşı və onlara əlavələr
- ☐ bütün ştat işçilərinə müəyyən edilmiş vəzifə maaşı
- ☐ işçilərin vəzifə maaşı, əlavə iş üçün ödənişlər

78 Ümumtəhsil məktəblərinin cari xərclərinə daxildir:

- ☐ pedaqoji işçilərin əmək haqqı, dəftərxana və təsərrüfat xərcləri
- ☒ pedaqoji işçilərin, inzibati və köməkçi heyətin əmək haqqı, tədris, dəftərxana və təsərrüfat xərcləri, ezamiyyət, xidmət səfərlər xərcləri
- ☐ pedaqoji işçilərin, inzibati və köməkçi heyətin əmək haqqı
- ☐ pedaqoji işçilərin əmək haqqı, tədris xərcləri
- ☐ pedaqoji işçilərin əmək haqqı, ezamiyyət xərcləri

79 Sekvestr adlanır:

- ☐ büdcə gəlirlərinin büdcə xərclərindən artıq olan məbləği
- ☒ büdcə xərclərinin müəyyən olunmuş qaydada ixtisar edilməsi
- ☐ məqsədli maliyyə yardımı
- ☐ büdcə gəlirlərinin məbləği
- ☐ büdcə xərclərinin gəlirlə təmin olunmayan məbləği

80 Vergi daxilolmalarının hesablanması və ödənilməsinin pul vahidi hansı ola bilər:

- ☐ avro, dollar və manat ilə
- ☒ manatla
- ☐ dollar və manatla
- ☐ dollarla
- ☐ avro ilə

81 Yerli vergilər dedikdə, hansı vergilər başa düşülür:

- ☐ ƏDV və yol vergisi
- ☒ Vergi Məcəlləsi və müvafiq qanunla müəyyən edilən bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər
- ☐ Vergi Məcəlləsi nə müvafiq olaraq Naxçıvan MR-ın qanunu ilə müəyyən edilən və Naxçıvan MR-da ödənilən vergilər
- ☐ hüquqi şəxslərin əmlak vergisi
- ☐ Vergi Məcəlləsi ilə müəyyən edilən və AR-ın ərazisində ödənilməli olan vergilər

82 Naxçıvan MR vergiləri dedikdə, hansı vergilər nəzərdə tutulur:

- ☐ Vergi Məcəlləsi ilə müəyyən edilən və AR-ın ərazisində ödənilməli olan vergilər
- ☒ Vergi Məcəlləsinə nə müvafiq olaraq Naxçıvan MR-ın qanunu ilə müəyyən edilən və Naxçıvan MR-da ödənilən vergilər
- ☐ yalnız yol və mədən vergisi
- ☐ bələdiyyə vergiləri
- ☐ ƏDV və yol vergisi

83 Dövlət vergiləri dedikdə, hansı vergilər nəzərdə tutulur:

- ☐ Vergi Məcəlləsi ilə müvafiq olaraq Naxçıvan MR-ın qanunla müəyyən edilən və Naxçıvan MR-da ödənilən vergilər
- ☐ bələdiyyə vergiləri, Naxçıvan MR vergiləri

- ☐ Naxçıvan MR-da və regionlarda tətbiq edilən vergilər
- ☒ Vergi Məcəlləsi ilə müəyyən edilən və AR-ın ərazisində ödənilməli olan vergilər
- ☐ fiziki şəxslərin torpaq vergisi, fiziki şəxslərin əmlak vergisi

84 Aşağıdakı vergi növlərindən hansılar dolayı vergi hesab olunur:

- ☐ ƏDV, mənfəət vergisi
- ☒ ƏDV, aksiz
- ☐ aksiz, əmlak vergisi
- ☐ ƏDV, torpaq vergisi
- ☐ torpaq və əmlak vergisi

85 Vergi ödəyiciləri sayılırlar:

- ☐ vergi sisteminin işçiləri
- ☒ vergitutma obyektinin istifadəçiləri
- ☐ bütün hüquqi şəxslər
- ☐ bütün fiziki və hüquqi şəxslər
- ☐ bütün fiziki şəxslər

86 Vergilər vergitutma obyektinə görə bölünürlər:

- ☐ dolayı və fərdi
- ☒ birbaşa və dolayı
- ☐ birbaşa və xüsusi
- ☐ birbaşa və real
- ☐ dolayı və universal

87 Vergitutma obyekti sayılır:

- ☐ gəlir, mənfəət, yığım, əmlak
- ☒ gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malın dəyəri
- ☐ mənfəət, yığım, müəssisənin pul fondunun həcmi
- ☐ gəlir, mənfəət, əmlak, ailə üzvlərinin sayı
- ☐ təqdim edilmiş malın dəyəri, müəssisənin pul fondunun həcmi

88 Vergi daxilolmaları necə adlanır:

- ☐ borclunun müqaviləyə əsasən verməli olduğu pul məbləğidir
- ☒ dövlət büdcəsinə və yerli büdcələrə məcburi, fərdi, əvəzsiz köçürülən ödənişlər
- ☐ dövlət və yerli büdcələrə könüllü köçürülən ödənişdir
- ☐ qaytarılmaq şərti ilə dövlət büdcəsinə və yerli büdcələrə köçürülən ödənişdir
- ☐ müəyyən pul məbləğinin ödənilməsi üzrə öhdəlikdir

89 Subvensiya nədir

- ☐ Müəyyən pul məbləğinin ödənilməsi üzrə öhdəlik
- ☒ Məqsədli maliyyələşdirmənin heyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə və yerli büdcələrə verilən maliyyə vəsaiti
- ☐ Büdcə xərclərinin müəyyən olunmuş qaydada ixtisarlı
- ☐ Yerli büdcələrini nizamlamaq üçün dövlət büdcəsinə geri qaytarmamaq şərti ilə verilən maliyyə vəsaiti
- ☐ Artıq kağız pulların tədaviyindən çıxarılması

90 Dövlət büdcəsindən yerli büdcələrə onların gəlir və xərc tənzimləmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaiti necə adlanır:

- ☐ vergi
- ☒ dotasiya
- ☐ subvensiya

- ☐ subsidiya
- ☐ transfert

91 Bütçə xərclərinin planlaşdırılması üsulları:

- ☐ fərdi, ümumi
- ☒ proqram-məqsədli, normativli
- ☐ fərdi, kombinəlaşdırılmış
- ☐ proqram-məqsədli, xərc maddələrinin elmi əsaslandırılması
- ☐ smeta, balans

92 Bütçə xərclərinin təsnifatı:

- ☐ iqtisadi, təşkilati, cari
- ☒ funksional, iqtisadi, inzibati
- ☐ cari, funksional, təşkilati
- ☐ cari, əsaslı, təşkilati
- ☐ əsaslı, iqtisadi, təşkilati

93 Azərbaycan Respublikasının vergi sistemi hansı vergilərdən ibarətdir:

- ☐ yalnız dövlət
- ☒ dövlət, muxtar respublika, yerli
- ☐ muxtar respublika, yerli
- ☐ dövlət, yerli
- ☐ dövlət, muxtar respublika

94 Bütçə gəlirləri ibarətdir:

- ☐ yalnız qeyri-vergilər
- ☒ vergilər, qeyri-vergilər, əsaslı daxilolmalar
- ☐ yalnız vergilər
- ☐ əsaslı daxilolmalar, yığımlar
- ☐ bütçə ssudaları

95 Daxili və xarici mənbələr hesabına əvəzsiz verilən məqsədli maliyyə vəsaiti necə adlanır:

- ☐ vergi
- ☒ qrant
- ☐ subsidiya
- ☐ dotasiya
- ☐ ssuda

96 Azərbaycan Respublikasının Dövlət büdcəsində, Naxçıvan M R-nın büdcəsində və yerli büdcələrdə yaradılan ehtiyat fondunun məbləği bütçə gəlirlərinin neçə faizi qədər ola bilər:

- ☐ 10 faizi
- ☒ 5 faizi
- ☐ 7 faizi
- ☐ 4 faizi
- ☐ 8 faizi

97 Vahid bütçə təsnifatı hansı maliyyə əməliyyatlarının müqaisəsi üçün istifadə olunur: 1.bütçə sistemində daxil olunan bütçələr üzrə 2. bütçə sistemində daxil olunan bütçə təşkilatlar üzrə 3. bütçədən kənar fondlar üzrə 4. bütçə təşkilatlarının bütçədən kənar əməliyyatları üzrə

- ☐ 1,2,3
- ☐ 3,4
- ☐ 1,2,4

- ☐ onlardan heç biri
- ☒ onların hamısı

98 Azərbaycan Respublikasının Dövlət büdcəsinin neçə səviyyəsi var:

- ☐ 5.0
- ☒ 2.0
- ☐ 3.0
- ☐ 1.0
- ☐ 4.0

99 Dövlət büdcəsində sekvestr nə zaman tətbiq edilir:

- ☐ büdcə devisiti və profisiti olmadıqda
- ☒ büdcə defisiti 30% -dən çox olduqda
- ☐ büdcədə profisit 10% olduqda
- ☐ büdcə defisiti 10% olduqda
- ☐ büdcə profisiti 30% çox olduqda

100 Büdcədə sekvestr tətbiq olunmayan xərc maddələr:

- ☐ satınalmalara ayrılan vəsaitlər
- ☒ daxili və xarici borclara xidmət
- ☐ idarəetmə aparatının saxlanması
- ☐ investisiya qoyuluşları
- ☐ regional büdcələrə dotasiyalar

101 Dövlət büdcəsinin layihəsini hazırlayarkən Vergi Nazirliyi hansı məlumatı təqdim etmir:

- ☐ cari ildə gözlənilən büdcə gəlirinin qalığını
- ☒ tədiyyə balansının qalığını
- ☐ cari ildə gözlənilən büdcə gəlirinin məbləğini
- ☐ keçən il əldə edilmiş büdcə gəlirinin məbləğini
- ☐ keçən ildə faktiki büdcə gəlirinin qalığını

102 Dövlət büdcəsinin layihəsini hazırlayarkən İqtisadi İnkişaf Nazirliyi hansı proqnozu tərtib etmir:

- ☐ dövlət və qeyri-dövlət sektorunun proqnozu
- ☒ vergi məbləğinin proqnozu
- ☐ investiyaların proqnozu
- ☐ ÜDM proqnozunu
- ☐ real artımın proqnozu

103 Dövlət büdcəsinin gəlir hissəsinə daxil edilmir:

- ☐ gömrük rüsumu
- ☒ amortizasiya ayırması
- ☐ dövlət əmlakının icarə haqqı
- ☐ mənfəət vergisi
- ☐ özəlləşdirmədən daxil olmalar

104 Yerli vergi və rüsumlara aid deyildir:

- ☐ Kurort resumları
- ☒ Mənzil kirayəsi
- ☐ əmlak vergisi
- ☐ İnzibati cərimələr
- ☐ Reklamla görə haqq

105 Bütçə strategiyasında nəyi nəzərə almaq zəruridir?

- ☐ idxal-ixrac gömrük tənzimləməsini
- ☒ onların hamsını
- ☐ iqtisadiyyatın prioritet sahələrinin inkişafını
- ☐ daxili sosial problemləri, iqtisadi artımı və ölkənin təhlükəsizliyini,
- ☐ vergi sisteminin təkmil olmasını

106 Bütçə gəlirləri əsasən hansı gəlirlər hesabına formalaşır?

- ☐ hamısı
- ☒ vergilər
- ☐ bank kreditləri
- ☐ əsas fəaliyyətdən mənfəət
- ☐ səhmlər

107 Dövlət büdcəsinin tərtibi mərhələsi hansı orqanın qərarı ilə başlanır:

- ☐ Maliyyə Nazirliyinin qərarı
- ☒ Nazirlər Kabinetinin qərarı
- ☐ İqtisadiyyat Nazirliyinin qərarı
- ☐ Milli Məclisin qərarı
- ☐ Vergi Nazirliyinin qərarı

108 Dövlət büdcəsinin təsdiq edilən göstəricilərinə aid deyil:

- ☐ transfertlər
- ☒ müəssisələrin mənfəəti
- ☐ Gəlirlərin büdcələr arasında bölgüsü
- ☐ vergi dərəcələri
- ☐ Funksional təsnifat üzrə xərclərin məbləği

109 Vergilərin tətbiqi zamanı hansı hallar baş verir:

- ☐ gəlirlərin yenidən bölgüsünə səbəb olur
- ☒ bütün qeyd olunanların hamısı
- ☐ dövlət büdcəsinə daxil olan vəsaitlərin həcmnin artmasına səbəb olur
- ☐ firmaların və ev təsərrüfatının sərəncamında olan vəsaitlərin həcmnin azalmasına səbəb olur
- ☐ dövlət xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsaitlərin həcmnin artmasına səbəb olur

110 Bütçə profisitində artıq vəsait hara yönəldilə bilməz:

- ☒ məmurların əmək haqlarına
- ☐ gələn ilin bütçə gəlirinə
- ☐ ehtiyat fonduna
- ☐ dövlət borcunun ödənilməsinə
- ☐ investisiya kimi iqtisadiyyata

111 Aşağıdakılar könüllü sosial sığorta hüququ olanlardır. Aid olmayanı seçin.

- ☐ bütün idarə, müəssisə və təşkilatlarda çalışan işçilər
- ☒ heç biri
- ☐ vətəndaşlığı olmayan şəxslər
- ☐ AR vətəndaşları
- ☐ əcnəbilər

112 Məcburi dövlət sosial sığorta müqaviləsi kimlər tərəfindən bağlanır?

- ☐ Əhali tərəfindən

- ☒ İşə gətirənlər tərəfindən
- ☐ Dövlət tərəfindən
- ☐ İşçilər tərəfindən

113 Sosial sığorta aşağıdakı formalarda həyata keçirilir?

- ☐ Mütləq, fakültativ
- ☒ Məcburi, könüllü
- ☐ Fərdi, ümumi
- ☐ Real, qeyri-real
- ☐ Birbaşa, dolayı

114 Sosial təminat nədir?

- ☐ fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.
- ☒ vətəndaşların maddi təminatı və onlara xidmət göstərilməsi üçün milli gəlirin müəyyən hissəsi hesabına ictimai istehlak fondlarının yaradılması və istifadəsi prosesində yaranan bölgü münasibətləri sistemidir
- ☐ sosial sığorta olunanların qanunvericilikdə nəzərdə tutulan pensiya və digər sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir
- ☐ xüsusilə çətin vəziyyətdə olan və kənardan kömək olmadan yaşamaq iqtidarında olmayan əhali qrupunun heç olmazsa, minimum tələbatını təmin etməyə yönəldilmiş dövlət siyasəti
- ☐ büdcə smetası əsasında fəaliyyəti tamamilə və ya qismən büdcə vəsaiti hesabına maliyyələşdirilən, hesablaşma hesabı olmayan qeyri-kommersiya təşkilatıdır

115 Sosial müdafiə nə deməkdir?

- ☐ fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.
- ☒ xüsusilə çətin vəziyyətdə olan və kənardan kömək olmadan yaşamaq iqtidarında olmayan əhali qrupunun heç olmazsa, minimum tələbatını təmin etməyə yönəldilmiş dövlət siyasəti
- ☐ büdcə smetası əsasında fəaliyyəti tamamilə və ya qismən büdcə vəsaiti hesabına maliyyələşdirilən, hesablaşma hesabı olmayan qeyri-kommersiya təşkilatıdır
- ☐ vətəndaşların maddi təminatı və onlara xidmət göstərilməsi üçün milli gəlirin müəyyən hissəsi hesabına ictimai istehlak fondlarının yaradılması və istifadəsi prosesində yaranan bölgü münasibətləri sistemidir
- ☐ sosial sığorta olunanların qanunvericilikdə nəzərdə tutulan pensiya və digər sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir

116 Büdcə təşkilatı nədir?

- ☐ sosial sığorta olunanların qanunvericilikdə nəzərdə tutulan pensiya və digər sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir
- ☒ xərc smetası əsasında fəaliyyəti tamamilə və ya qismən büdcə vəsaiti hesabına maliyyələşdirilən, hesablaşma hesabı olmayan qeyri-kommersiya təşkilatıdır.
- ☐ vətəndaşların maddi təminatı və onlara xidmət göstərilməsi üçün milli gəlirin müəyyən hissəsi hesabına ictimai istehlak fondlarının yaradılması və istifadəsi prosesində yaranan bölgü münasibətləri sistemidir
- ☐ fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır
- ☐ xüsusilə çətin vəziyyətdə olan və kənardan kömək olmadan yaşamaq iqtidarında olmayan əhali qrupunun heç olmazsa, minimum tələbatını təmin etməyə yönəldilmiş dövlət siyasəti

117 Dövlət borcunun idarə olunması prosesi necə həyata keçirilir?

- ☐ borc öhdəliklərinin hesabatını hazırlamaqla
- ☒ dövlət borc almalarının strategiyasını hazırlamaqla
- ☐ dövlət borcunun hər ay üçün limitini müəyyən etməklə
- ☐ borc məbləğini müəyyən etməklə
- ☐ maliyyə bazarından vəsaitlərin toplanmasını müəyyən etməklə

118 Dövlət zəmanəti ilə borc almaq üçün borcalan hansı sənədləri təqdim etməlidir?

- ☐ buraxdığı məhsullara dair məlumat

- ☒ borcalanın təşkilati-hüquqi formasını müəyyən edən sənəd
- ☐ kredit təşkilatı ilə bağlanmış müqavilənin layihəsi
- ☐ auditor tərəfindən hazırlanmış yoxlama aktı
- ☐ borc verənin və ona xidmət edən təşkilatın bank rekvizitləri

119 Dövlət Borcu haqqında Qanunda istifadə olunmuş anlayışlar hansılardır?

- ☐ daxili dövlət borcu, ictimai borc
- ☒ xarici dövlət borcu, daxili dövlət borcu
- ☐ bələdiyyə borcları
- ☐ icra orqanlarının borcları
- ☐ xarici dövlət borcu, bələdiyyə borcu

120 Dövlət sosial müdafiə fonduna ödəmələr hansı mənbədən faizlə tutulur ?

- ☐ yığım fondundan
- ☒ əmək haqqı fondundan
- ☐ mənfəətdən
- ☐ məhsulun satışı ilə bağlı mədaxildən
- ☐ ehtiyat fondundan

121 Dövlət Sosial Müdafiə Fondu hansı fondun bazası əsasında yaradılmışdır?

- ☐ Əlillərin sosial müdafiəsi fondu
- ☒ Pensiya fondu
- ☐ Məcburi tibbi sığorta fondu
- ☐ Dövlət Neft fondu
- ☐ Sahibkarlığa kömək milli fondu

122 Büdcədənəkar fondlar hansı vəsaitlər hesabına formalaşır?

- ☐ Bütünlüklə bələdiyyə büdcələrinin vəsaitləri Dövlət və bələdiyyə büdcələrinin məcburi tədiyyələri əsasında
- ☒ Müəssisə, idarə və təşkilatların məcburi tədiyyələri
- ☐ Nax. MR büdcəsinin müəyyən olunmuş müvafiq miqdarda vəsaitləri
- ☐ Dövlət büdcəsinin məcburi ödənişləri

123 Sosial təyinatlı büdcədənəkar fondlara aiddir?

- ☐ Dövlət Neft Fondu
- ☒ İcbari tibbi sığorta fondu
- ☐ Sahibkarlığa kömək milli fondu
- ☐ Təbii mühafizə ehtiyat fondu
- ☐ Dövlət yol fondu

124 Büdcədənəkar fondların xüsusiyyətləri?

- ☐ Dövlətə məxsus olub, Nax. MR büdcəsinə daxildir
- ☒ Dövlətə məxsus olub, lakin büdcə sisteminə daxil olmayan fondlardır.
- ☐ Büdcə sisteminə daxil olan fondlardır
- ☐ Dövlətə məxsus olub, büdcə sisteminin tərkibində formalaşır.
- ☐ Nə dövlətə, nə büdcə sisteminə daxil deyil

125 Büdcədənəkar dövlət fondlarının vəsaitlərinin xərclənməsinə nəzarəti hansı orqan həyata keçirir?

- ☐ Prezident administrasiyası
- ☒ Baş Dövlət Xəzinədarlığı
- ☐ Mərkəzi Bank
- ☐ Milli Məclis
- ☐ Hesablama Palatası

126 Bütçədənkənar fondların yaradılması məqsədi? 1. müəssisələrdən müəyyən məbləğdə vəsaitin yığılması 2. əhaliyə sosial xidmətin genişləndirilməsi 3. bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün geridə qalmış infrastruktur sahələrin inkişafının stimullaşdırılması 4. dövlətin funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar olan xərclərin maliyyələşdirilməsi 5. iqtisadiyyatın aparıcı sahələrinin əlavə vəsaitlə təmin edilməsi 6. bütçə kəsirinin ödənilməsi üçün xarici şirkətlərdən kredit almaq

- ☐ 2; 5; 7
- ☒ 2; 4; 6
- ☐ 3; 4; 6
- ☐ 1; 3; 7
- ☐ 1; 3; 5

127 Ümumtəhsil müəssisələrinin maliyyələşdirilməsinə çəkilən xərclərə aşağıdakılardan biri aid deyil?

- ☐ avadanlıq və inventarın alınması
- ☒ heç biri
- ☐ əsaslı təmir
- ☐ cari xərclər
- ☐ yeni binaların alınması

128 “Təhsil qanununa” uyğun olaraq ümumi orta təhsilə aid olmayan pilləni göstərin.

- ☐ heç biri
- ☒ Ali
- ☐ Əsas
- ☐ İbtidai
- ☐ Orta

129 Dövlət təhsil sisteminin əsas hissəsi hansı vəsait hesabına maliyyələşir?

- ☐ Əhalinin vəsaitləri hesabına
- ☒ Dövlət büdcənin vəsaiti
- ☐ Beynəlxalq təşkilatlar hesabına
- ☐ Xüsusi vəsait
- ☐ Yardımlar hesabına

130 Azərbaycan Respublikasının təhsil sistemi hansı dövrü əhatə edir?

- ☐ Diplomdan sonrakı təhsil müddəti, kurs və seminarlar
- ☒ Məktəbəqədər təhsil müəssisələri başlayaraq diplomdan sonrakı təhsil də daxil olmaqla
- ☐ Məktəbəqədər müəssisələrdən başlayaraq ali təhsilə qədər olan dövrü
- ☐ Orta təhsil müddətini
- ☐ Yalnız ali təhsilin bakalavr və magistr pilləsi

131 Aşağıdakılardan biri bütçə maliyyələşdirilməsinin göstəricilərinə aid deyil.

- ☐ Bütçə xərcləri ilə bağlı digər vəzifələr
- ☒ Cərimə və sanksiyalar üzrə daxilomalar
- ☐ Bütçə normaları
- ☐ Bütçə maliyyələşdirilməsinin prinsipləri
- ☐ Bütçə maliyyələşdirilməsinin üsul və formaları

132 Bütçə xərclərinin təsnifləşdirilməsinin əlamətlərinə aid olmayanı göstərin.

- ☐ Məqsədli təyinat üzrə xərclərin təsnifatı
- ☒ Sosial təsnifat
- ☐ İnzibati təsnifat
- ☐ İqtisadi təsnifat
- ☐ Funksional təsnifat

133 Cari xərclər iki növə ayrılır. Doğru cavabı göstərin?

- ☐ İcmal, mərkəzləşdirilmiş
- ☐ Fərdi, ümumi
- ☐ Proqramlı-məqsədli, normativli
- ☐ Mütləq, fakültativ
- ☒ Əməliyyat, inzibati-idarəetmə

134 Smeta nədir?

- ☐ büdcə smetası əsasında fəaliyyəti tamamilə və ya qismən büdcə vəsaiti hesabına maliyyələşdirilən, hesablaşma hesabı olmayan qeyri-kommersiya təşkilatıdır
- ☐ dövlət və yerli özünüidarəetmə orqanlarının üzərinə düşən vəzifə və funksiyaların həyata keçirilməsini təmin etmək
- ☐ dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsini özündə əks etdirən əsas maliyyə planıdır
- ☐ iqtisadi və sosial problemlərin həyata keçirilməsi üçün təsdiq edilmiş məqsədli proqramlara uyğun olaraq ayrılan büdcə vəsaitlərinin sistemli planlaşdırılmasıdır
- ☒ müəssisə, idarə və təşkilatların saxlanması üçün büdcədən ayrılan vəsaitin illik məbləğini, məqsədli istiqamətini və rüblük bölgüsünü ifadə edən plan-maliyyə sənədidir

135 Smeta qaydasında büdcədən maliyyələşən müəssisələrə aşağıdakılardan biri aid deyil?

- ☐ Yerli özünüidarəetmə orqanları
- ☐ Səhiyyə idarələri və müəssisələri
- ☐ Məktəbəqədər uşaq tərbiyə müəssisələri
- ☒ Özəl müəssisələr
- ☐ Hüquq-mühafizə, məhkəmə və prokurorluq orqanları

136 İcmal xərc smetası özündə hansı smetaları birləşdirir?

- ☐ Ümumi və mərkəzləşdirilmiş və qarışıq
- ☐ Ümumi, mərkəzləşdirilmiş
- ☒ fərdi ümumi və mərkəzləşdirilmiş
- ☐ Fərdi, mütləq və ümumi
- ☐ Fərdi, ümumi

137 Fərdi smetaların xüsusiyyəti nədən ibarətdir?

- ☐ Baş idarələr tərəfindən tərtib edilməsi
- ☐ Nazirliklər tərəfindən tərtib olunması
- ☐ Eyni tipli təşkilatlar üçün tərtib olunması
- ☐ Mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi
- ☒ Ayrı-ayrı təşkilatlar üçün tərtib olunması

138 Büdcə təşkilatlarının xərc smetaları hansı göstəricilər əsasında tərtib olunur?

- ☐ Tədbirlərin maliyyələşdirilməsinə çəkilən xərclər əsasında
- ☐ Eyni tipli təşkilatların göstəriciləri əsasında
- ☐ Dəyər əsasında
- ☐ Heç biri
- ☒ Natural göstəricilər və maliyyə normaları əsasında

139 Fərdi büdcə normaları hansı növ xərcləri əhatə edir?

- ☒ ayrı-ayrı xərc növlərini
- ☐ eyni tipli təşkilatların xərcləri
- ☐ heç biri
- ☐ məcmu xərcləri
- ☐ təşkilat üzrə bütövlükdə hesablanmış xərcləri

140 Fakültativ normalar hansı qurumlar tərəfindən tətbiq olunur?

- ☐ Əhali tərəfindən
- ☐ Yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən
- ☒ Nazirliklər və baş idarələr tərəfindən
- ☐ Beynəlxalq təşkilatlar tərəfindən
- ☐ Hökumət tərəfindən

141 Məcburi normalar tətbiq olunur?

- ☐ Beynəlxalq təşkilatlar tərəfindən
- ☐ Baş idarələr tərəfindən
- ☐ Konsitutsiya ilə
- ☐ Nazirliklər tərəfindən
- ☒ Hökumət və ya yerli icra hakimiyyəti orqanları tərəfindən

142 Xərc normalarının hansı növləri məlumdur?

- ☐ Fərdi, mərkəzləşdirilmiş
- ☐ Cari, əsaslı
- ☐ Fərdi, ümumi
- ☐ Dolay, vasitəli
- ☒ məcburi və fakültativ

143 Bütçə xərclərinin planlaşdırılmasının normativ üsulu nə zaman istifadə olunur?

- ☐ İcra orqanından göstəriş gəldiyi zaman
- ☐ Ehtiyac yarandıqda
- ☐ İqtisadi və sosial problemlərin həyata keçirilməsi üçün ayrılan vəsaitlərin sistemli planlaşdırılması zamanı
- ☒ Bütçə təşkilatlarının maliyyələşdirilməsi üçün onların smetasının tərtibi zamanı
- ☐ Təsdiq edilmiş məqsədli proqramların həyata keçirilməsi üçün ayrılmış vəsaitlərin qruplaşdırılması zamanı

144 Bütçə təşkilatlarının xərcləri hansı sənəd əsasında planlaşdırılır:

- ☐ İcra orqanının təqdimatı əsasında
- ☐ Cari maliyyə planı əsasında
- ☐ Bütçə layihəsi əsasında
- ☒ Xərc smetası əsasında
- ☐ Qanunvericilik əsasında

145 Bütçə xərclərinin planlaşdırılmasının proqramlı-məqsədli üsulu –nun mahiyyəti nədən ibarətdir?

- ☐ bütçə təşkilatlarının maliyyələşdirilməsi üçün onların smetasının tərtibi zamanı istifadə olunur
- ☐ dövlət və yerli özünüidarəetmə orqanlarının üzərinə düşən vəzifə və funksiyaların həyata keçirilməsini təmin etməkdən ibarətdir
- ☐ innovasiya və investisiya fəaliyyətini təmin etmə
- ☐ bütçə smetası əsasında fəaliyyətinin tamamilə və ya qismən bütçə vəsaiti hesabına maliyyələşdirilməsi
- ☒ iqtisadi və sosial problemlərin həyata keçirilməsi üçün təsdiq edilmiş məqsədli proqramlara uyğun olaraq ayrılan vəsaitlərin sistemli planlaşdırılması

146 Bütçə xərclərinin planlaşdırılmasının əsas üsulları hansılardır?

- ☐ birbaşa, vasitəli
- ☐ əsaslı, cari
- ☐ fərdi, birləşdirilmiş
- ☐ mütləq, fakültativ
- ☒ proqramlı-məqsədli, normativli

147 Bütçənin cari xərclərinə aid olmayan ödənişi göstərin.

- ☒ torpaq və qeyri-maddi aktivlərin alınması
- ☐ malların alınması və xidmətlərin haqqının ödənilməsi
- ☐ subsidiyalar, transfertlər və zərərli işləyən müəssisələrə ödənişlər
- ☐ əmək haqqına üstəlik
- ☐ faizlər və daxili borc üzrə ödənişlər

148 Bütçənin əsaslı xərclərinə aid olmayanı göstərin.

- ☐ Xarici kreditlərin qaytarılması
- ☐ dövlət ehtiyatlarının yaradılması
- ☐ torpaq və qeyri-maddi aktivlərin alınması
- ☒ malların alınması və xidmətlərin haqqının ödənilməsi
- ☐ uzunmüddətli kreditlərin verilməsi

149 Bütçənin əsaslı xərclərinin mahiyyəti nədən ibarətdir?

- ☐ bütçə təşkilatlarının maliyyələşdirilməsi üçün onların smetasının tərtibi zamanı istifadə olunur.
- ☐ iqtisadi və sosial problemlərin həyata keçirilməsi üçün təsdiq edilmiş məqsədi proqramlara uyğun olaraq ayrılan bütçə vəsaitlərinin sistemli planlaşdırılmasını təmin etmək
- ☐ dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının, bütçə idarələrinin cari xərclərini təşkil edir
- ☐ dövlət və yerli özünüidarəetmə orqanlarının üzərinə düşən vəzifə və funksiyaların həyata keçirilməsini təmin edir
- ☒ bütçə xərclərinin bir hissəsi olmaqla innovasiya və investisiya fəaliyyətini təmin edir

150 İqtisadi mahiyyətindən asılı olaraq bütçə xərclərinin tərkibini göstərin?

- ☐ Real, qeyri real
- ☐ Vasitəli, vasitəsiz
- ☐ Birbaşa, dolayı
- ☒ Əsaslı, cari
- ☐ Maddi, qeyri maddi

151 İstiqamət və növlər üzrə bütçə xərclərinin bölgüsünə aid olmayanı seçin.

- ☐ Sosial müdafiə və sosial təminat
- ☐ Elm, təhsil, səhiyyə xərcləri
- ☐ Ümumdövlət xərcləri
- ☒ Vergilərin yığılmasına çəkilən xərclər
- ☐ Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq

152 Bütçə sisteminin əsas təyinatı nədən ibarətdir?

- ☐ təmin etmək
- ☐ dövlət xərclərinin maliyyələşdirilməsində vergi ödəyicisinin öz gəlir və imkanlarına uyğun iştirak etməsi
- ☐ təbii resurslardan istifadəyə görə dövlətə ödənilən və korlanmış təbii vəziyyətin kompensasiyası və bərpasına yönəldilmiş haqqdan ibarətdir
- ☒ dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifə və funksiyaların həyata keçirilməsini maliyyə vəsaitilə
- ☐ istiqamət və növlər üzrə bütçə xərclərini qruplaşdırmaq

153 Azərbaycan Respublikasında vergi sistemi neçə səviyyədən ibarətdir və hansılardır?

- ☐ 2; bələdiyyələrin vergiləri və yerli vergi
- ☒ 3; dövlət vergiləri, Naxçıvan MR. Vergiləri, yerli vergilər
- ☐ 2; dövlət vergisi və yerli vergi
- ☐ 3; müəssisələrin vergiləri, yerli vergi, dövlət vergisi
- ☐ 1;bələdiyyələrin vergiləri

154 Mənfəət vergisinin ödəyiciləri kimlərdir? 1. Dövlət müəssisələri 2. Qeyri-dövlət müəssisələri 3.Rezident ödəyicilər 4.Rəsmi ödəyicilər 5.Qeyri-rezident ödəyicilər

- ☐ 2.5

- ☒ 3.5
- ☐ 2.4
- ☐ 1.3
- ☐ 1.4

155 Dövlət büdcəsinin kəsiri artarsa nə baş verə bilər?

- ☐ İdxal-ixrac balansı pozular
- ☒ daxili və xarici dövlət borcları artar
- ☐ vergi dərəcələri artar
- ☐ inflyasiya səviyyəsi yüksəlir
- ☐ dövlət borcunun faiz dərəcəsi artar

156 Xəzinədarlığın nəzarət sahəsinə aid olmayanı göstər?

- ☐ Büdcədən kənar dövlət fondlarına nəzarət
- ☒ Dövlət Sığorta Şirkətinə nəzarət
- ☐ Dövlət maliyyəsinin vəziyyətinə nəzarət
- ☐ Dövlət büdcəsinin gəlir və xərclər hissəsinə nəzarət
- ☐ Daxili və xarici dövlət borclarının vəziyyətinə nəzarət

157 Dövlət büdcəsi gəlirlərinin əsas hissəsini hansı vəsait təşkil edir?

- ☐ Sosial ödənişlər
- ☒ Vergilərdən daxilomalar
- ☐ Qeyri – vergi gəlirləri
- ☐ Əsaslı ödənişlər
- ☐ Transfərlər

158 Fiskal siyasətin tərkibinə nə daxildir?

- ☐ Beynəlxalq siyasət
- ☒ Büdcə-vergi siyasəti
- ☐ Qiymət siyasəti
- ☐ Pul-kredit siyasəti
- ☐ Valyuta siyasəti

159 Müəssisənin ödədiyi birbaşa vergilərə aiddir ?

- ☐ dövlət rüsumları
- ☒ mənfəət vergisi
- ☐ aksizlər
- ☐ ƏDV
- ☐ gömrük vergisi

160 Gəlir vergisi hansı dərəcələrlə hesablanır?

- ☐ 14%; 20%; 35%
- ☒ 14%; 25%
- ☐ 12%; 30%; 35%
- ☐ 12%; 35%
- ☐ 12%; 20%; 30%

161 Torpaq vergisinin ödəyiciləri kimlərdir?

- ☐ həyətəyən torpaq sahələri olanlar
- ☒ mülkiyyətində və ya istifadəsində torpaq sahəsi olan bütün fiziki və hüquqi şəxslər
- ☐ ancaq torpaq sahəsi olan bütün hüquqi şəxslər
- ☐ ancaq torpaq sahəsi olan bütün fiziki şəxslər

- ☐ torpaq sahələrindən yalnız sahibkarlıq məqsədi üçün istifadə edən şəxslər

162 Hansı vergi yerli vergiyə aid deyildir?

- ☐ bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
☒ hüquqi şəxslərin torpaq vergisi
☐ fiziki şəxslərin əmlak vergisi
☐ fiziki şəxslərin torpaq vergisi
☐ yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi

163 Aşağıda qeyd olunan hansı sənəd büdcənin icrasında əsas operativ sənəd sayılır?

- ☐ büdcə müəssisələrinin sifarişi
☒ büdcənin gəlir və xərclər cədvəli
☐ təsdiq edilmiş büdcə layihəsi
☐ büdcənin smeta xərcləri
☐ büdcənin gəlir və xərclər balansı

164 Vergi məəcəlləsinə əsasən hansı vergi yerli vergiyə aid deyildir?

- ☐ bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
☒ hüquqi şəxslərin torpaq vergisi
☐ fiziki şəxslərin əmlak vergisi
☐ fiziki şəxslərin torpaq vergisi
☐ yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi

165 Büdcə profisiti nədir?

- ☐ gəlirlə xərclərin qeyri bərabərliyi
☒ gəlirin xərcləri üstələməsi
☐ xərclərin gəliri üstələməsi
☐ gəlirin xərclərə bərabərliyi

166 Fiziki şəxslər gəlir vergisini hansı büdcəyə ödəyirlər ?

- ☐ 80% dövlət büdcəsinə, 20% yerli büdcəyə
☒ dövlət büdcəsinə
☐ yerli büdcəyə
☐ 50% yerli büdcəyə, 50% dövlət büdcəsinə
☐ büdcədən kənar fondlara

167 Büdcə prosesi nədir ?

- ☐ büdcə layihəsinin hazırlanması, baxılması və nəzarət
☒ büdcə layihəsinin hazırlanması, baxılması təsdiqi və icrası
☐ büdcənin qəbulu və icrası
☐ büdcənin baxılması və qəbulu
☐ büdcənin qəbulu, icrası və nəzarət

168 Hansı növ tədiyyələr birbaşa vergilərə aid deyildir ?

- ☐ gəlir vergisi
☒ ƏDV
☐ əmlak vergisi
☐ mənfəət vergisi
☐ torpaq vergisi

169 Vergilərin ödənilməsi mərhələsində hansı növ nəzarət həyata keçirilir ?

- ☐ qabaqcadan və sonrakı
- ☒ cari
- ☐ sonrakı
- ☐ qabaqcadan
- ☐ qabaqcadan və cari

170 Dövlət borcu hansı mənbələr hesabına ödənilir ?

- ☐ dövlət sığorta şirkətlərinin vəsaiti hesabına
- ☒ dövlət büdcəsinin vəsaitləri hesabına
- ☐ dövlət müəssisələrinin vəsaitləri hesabına
- ☐ məqsədli büdcədən kənar pul fondlarının hesabına

171 Dövlət büdcəsində hansı vəziyyət daha əlverişli sayılır ?

- ☐ büdcənin gəlir hissəsinin tam icra edilməsi
- ☒ gəlirin xərclərə bərabərliyi
- ☐ xərclərin gəliri üstələməsi
- ☐ gəlirin xərcləri üstələməsi
- ☐ büdcənin xərclər hissəsinin qismən icra edilməsi

172 Xəzinədarlıq hansı orqanın tabeliyindədir ?

- ☐ Mərkəzi Bankın
- ☒ Maliyyə Nazirliyinin
- ☐ Parlamentin
- ☐ Nazirlər Kabinetinin
- ☐ Prezident aparatının

173 Büdcə sistemi hansı prinsipə əsaslanır:

- ☐ büdcə xərclərinin azaldılması
- ☒ büdcənin tarazlaşdırılması
- ☐ büdcənin tarazlaşdırılması
- ☐ büdcə vəsaitinin formalaşması
- ☐ büdcələrin bərabərliyi

174 Dövlət büdcəsinin kəsiri artarsa nə baş verə bilər?

- ☐ ixracat azalar
- ☒ dövlət borcları artar
- ☐ vergi dərəcələri artar
- ☐ inflyasiya artar
- ☐ kredit faizi artar

175 Hansı vergilər müəyyən edilmişdir?

- ☐ dövlət vergiləri, gömrük vergiləri, rüsumlar
- ☒ dövlət şmvergiləri, bələdiyyə vergiləri Nax. Muxtar Respublika vergiləri
- ☐ əhalidən vergilər, mənfəət vergisi
- ☐ gömrük vergiləri, rüsumlar
- ☐ Muxtar Respublika vergiləri, rüsumlar

176 Dövlət büdcəsinin kassa icrası hansı orqan tərəfindən həyata keçirilir?

- ☐ Gömrük Komitəsi
- ☒ Dövlət Xəzinədarlığı
- ☐ Vergilər Nazirliyi
- ☐ Baş büdcə idarəsi

☐ Mərkəzi Bank

177 Vergilərin müəyyən edilməsinin əsas şərtlərini göstərin:

- ☐ vergi obyektı, vergi subyektı
- ☒ vergitutma bazası, vergi dövrü
- ☐ vergi güzəştləri, vergi müddəti
- ☐ vergi subyektı, vergi obyektı
- ☐ vergi dərəcəsi vergi güzəştləri

178 Dövlət rüsumu hansı hallarda tutulur?

- ☐ kommunal xidmətlərə görə
- ☒ notarial kontorları və dövlət orqanları tərəfindən notarial hərəkətlərin aparılması
- ☐ borc öhdəliyi baş verdikdə
- ☐ məhsul alqı-satqısı olduqda
- ☐ idxal-ixrac əməliyyatları və məhsul satışı zamanı

179 Dotasiya qaydasında maliyyəşmənin xarakterik cəhəti

- ☐ Doğru cavab yoxdur
- ☒ məqsədli xarakter daşımır
- ☐ Qismən məqsədli xarakter daşıyır
- ☐ məqsədli xarakter daşıyır
- ☐ Məqsədli istifadə edilmədikdə qeri qaytarılır

180 Yerli büdcənin gəlirlərinə aid olmayanı göstər

- ☐ Fiziki şəxslərdən torpaq vergisi
- ☒ Hüquqi şəxslərdən torpaq vergisi
- ☐ Küçə reklamlarının yerləşdirilməsi və yayımı üçün ödəniş
- ☐ Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mədən vergisi
- ☐ Dövlət əhəmiyyətli tədbirlərin xərclərinin ödənilməsi üçün maliyyə vəsaiti

181 Vergitutma prosesində müəyyən prinsiplər nəzərə alınır. Aid olmayanı seçin.

- ☐ Səmərəlilik prinsipi
- ☒ Nəzarət prinsipi
- ☐ Vergi ödəyicilərinin maraq və imkanlarının nəzərə alınması prinsipi
- ☐ Ədalətlik prinsipi
- ☐ Tarazlıq prinsipi

182 Proqressiv vergi nəyə deyilir?

- ☐ heç bir qarşılıqlı təminat olmadan sistematik şəkildə dövlətə ödənilən vəsait olması
- ☒ vergi məzənnəsinin gəlirlərin səviyyəsinin artıb azalmasından asılı olaraq dəyişdirilməsi
- ☐ vergi məzənnələrinin gəlirlərin səviyyəsi ilə tərs mütənəsiblik təşkil etməsi
- ☐ gəlirlərin səviyyəsindən asılı olmayaraq orta vergi məzənnəsi dəyişilməzliyi
- ☐ xidmətdən istifadəyə və ya fəaliyyəti həyata keçirmək hüququna görə dövlətə ödənilən vəsaitin təhlil edilməsi

183 Reqressiv verginin mahiyyəti nədən ibarətdir?

- ☐ xidmətdən istifadəyə və ya fəaliyyəti həyata keçirmək hüququna görə dövlətə ödənilən vəsaitin təhlili
- ☒ vergi məzənnələrinin gəlirlərin səviyyəsi ilə tərs mütənəsiblik təşkil etməsini
- ☐ gəlirlərin səviyyəsindən asılı olmayaraq orta vergi məzənnəsinin dəyişilməzliyini nəzərdə tutur
- ☐ heç bir qarşılıqlı təminat olmadan sistematik şəkildə dövlətə ödənilən vəsait olması
- ☐ vergi məzənnəsinin gəlirlərin səviyyəsinin artıb azalmasından asılı olaraq dəyişdirilməsindən

184 Proporsional vergi nəyi nəzərdə tutur?

- ☐ vergi məzənnələrinin gəlirlərin səviyyəsi ilə tərs mütənəsiblik təşkil etməsini
- ☒ gəlirlərin səviyyəsindən asılı olmayaraq orta vergi məzənnəsinin dəyişilməzliyini
- ☐ heç bir qarşılıqlı təminat olmadan dövlətə ödənilən haqqı
- ☐ vergi məzənnəsinin gəlirlərin səviyyəsinin artıb azalmasından asılı olaraq dəyişdirilməsini
- ☐ xidmətdən istifadəyə və ya fəaliyyəti həyata keçirmək hüququna görə dövlətə ödənilən vəsaiti

185 Aşağıdakılardan hansılar vergiyə cəlb etmənin tipinə aiddir? 1. Prosessual 2. Proporsional 3. Reqressiv 4. Real 5. Proqressiv 6. Maddi

- ☐ 1,4,5
- ☒ 2,3,5
- ☐ 3,4,6
- ☐ 2,4,6
- ☐ 1,2,3

186 Vergilərin növləri:

- ☐ Proqressiv, reqressiv
- ☒ Birbaşa, vasitəli
- ☐ Vasitəsiz, birbaşa
- ☐ Rəsmi, qeyri-rəsmi
- ☐ Əsaslı, əsassız

187 Vergi sistemini əhatə edən göstəriciləri qruplaşdırın. 1. Vergi artıqlığı 2. Vergi haqqları 3. Vergi dərəcəsi 4. Proqressiv vergi 5. Vergi subyekti

- ☐ 2.5
- ☒ 3.5
- ☐ 2.4
- ☐ 1.3
- ☐ 1.4

188 Vergi məzənnəsi dedikdə nə başa düşülür?

- ☐ Vergi tipi
- ☒ Vergi məbləğinin hesablanma faizi
- ☐ Vergiyə cəlb edilən vəsaitin forması
- ☐ Vergi ödəyicisi
- ☐ Vergi məbləğinin təqdim olunma forması

189 Vergilərin tənzimləyici funksiyası vasitəsilə hansı fəaliyyət həyata keçirilir?

- ☐ dövlət xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün ayrı-ayrı fiziki və hüquqi şəxslərin gəlirlərinin müəyyən hissəsinin dövlət büdcəsinə cəlb etmək
- ☒ vergilər, təkrar istehsal prosesinə onun artımını stimullaşdırmaq və ya ləngitməklə təsir göstərir, kapital yığımını gücləndirir
- ☐ gəlirin, əhalinin ayrı-ayrı kateqoriyaları arasında yenidən bölgüsünü təmin etmək
- ☐ dövlət tərəfindən müəssisələrin və vətəndaşların maliyyə-təsərrüfat fəaliyyətinə nəzarətin həyata keçirilməsi
- ☐ təbii resurslardan istifadəyə görə dövlətə ödənilən və korlanmış təbii vəziyyətin bərpasını təmin etmək

190 Vergilərin nəzarət funksiyasının mahiyyəti nədən ibarətdir?

- ☐ dövlət xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün ayrı-ayrı fiziki və hüquqi şəxslərin gəlirlərinin müəyyən hissəsinin dövlət büdcəsinə cəlb etmək
- ☒ dövlət tərəfindən təsərrüfat subyektlərinin təsərrüfat maliyyə fəaliyyətinin qanuna uyğunluğunu təmin etmək
- ☐ gəlirin əhalinin ayrı-ayrı kateqoriyaları arasında yenidən bölgüsünü təmin etmək
- ☐ vergilərin təkrar istehsal prosesinə onun sürətini stimullaşdırmaq və ya ləngitməklə kapital yığımını gücləndirməyə təsir etmək
- ☐ təbii resurslardan istifadəyə görə dövlətə ödənilən və korlanmış təbii vəziyyətin bərpasını təmin etmək

191 Vergilərin bölgü funksiyasının mahiyyəti nədən ibarətdir?

- ☐ dövlət tərəfindən müəssisələrin və vətəndaşların maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirilmək
- ☒ dövlət xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün ÜDM-in bölgüsü və yenidən bölgüsünü həyata keçirmək
- ☐ vergilərin təkrar istehsal prosesinə onun sürətini stimullaşdırmaq və ya ləngitməklə kapital yığımın gücləndirməyə təsir etmək
- ☐ təbii resurslardan istifadəyə görə dövlətə ödənilən və korlanmış təbii vəziyyətin bərpasını təmin etmək
- ☐ gəlirin əhalinin ayrı-ayrı kateqoriyaları arasında yenidən bölgüsünü təmin etmək

192 Fiskal funksiyanın mahiyyəti nədən ibarətdir?

- ☐ təbii resurslardan istifadəyə görə dövlətə ödənilən və korlanmış təbii vəziyyətin bərpasını təmin etmək
- ☒ dövlət xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün ayrı-ayrı fiziki və hüquqi şəxslərin gəlirlərinin müəyyən hissəsini dövlət büdcəsinə cəlb etmək
- ☐ dövlət tərəfindən müəssisələrin və vətəndaşların maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirilmək
- ☐ gəlirin əhalinin ayrı-ayrı kateqoriyaları arasında yenidən bölgüsünü təmin etmək
- ☐ vergilərin təkrar istehsal prosesinə onun sürətini stimullaşdırmaq və ya ləngitməklə kapital yığımın gücləndirməyə təsir etmək

193 Vergilər müəyyən funksiyaları yerinə yetirir. Onlara aid olmayanı seçin.

- ☐ Bölgü funksiyası
- ☒ Qruplaşdırıcı funksiya
- ☐ Nəzarət funksiyası
- ☐ Fiskal funksiya
- ☐ Tənzimləyici funksiya

194 Haqq formasında təqdim olunan vergi ödənişinin mahiyyəti nədir?

- ☐ dövlət orqanları tərəfindən göstərilən xidmətə görə müəyyən məbləğin ödənilməsi
- ☒ təbii resurslardan istifadəyə görə dövlətə ödənilən və korlanmış təbii şəraitin kompensasiyası və bərpasına yönəldilir
- ☐ xidmətdən istifadəyə və ya fəaliyyəti həyata keçirmək hüququna görə dövlətə ödənilməsi
- ☐ heç bir qarşılıqlı təminat olmadan sistematik olaraq dövlətə ödənilməsi
- ☐ vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi ödəniş olması

195 Rüsüm nədir?

- ☐ heç bir qarşılıqlı təminat olmadan dövlətə ödənilən sistematik haqq
- ☐ xidmətdən istifadəyə və ya fəaliyyəti həyata keçirmək hüququna görə dövlətə ödənilən haqqdır
- ☐ vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi və əvəzsiz ödənişdir
- ☐ təbii resurslardan istifadəyə görə dövlətə ödənilən və korlanmış təbii vəziyyətin kompensasiyası və bərpasına yönəldilən haqq
- ☒ dövlət orqanları tərəfindən göstərilən xidmətə görə ödənilən haqq başa düşülür

196 Dövlət borcu nədir

- ☐ Xarici investorları ölkəyə cəlb etmək üçün göstərilən maliyyə yardımı
- ☒ Azərbaycan Resp. adına bağlanmış müqavilələrin öhdəlikləri üzrə ödənilməsi olan borc
- ☐ Əhalidə olan pul vəsaitlərinin artıqlığının qarşısını almaq
- ☐ Dövlətin maliyyə təminatını ödəmək məqsədilə əhalinin mülkiyyətinin müsadirə edilməsi
- ☐ Beynəlxalq müqavilələrin şərtlərini həyata keçirmək üçün tələb olunan maliyyə vəsaitlərini ödəmək

197 Vergi ödənişləri müxtəlif formalarda tətbiq olunur. Aid olmayanı seçin

- ☐ Yığım
- ☒ Müsadirə
- ☐ Vergi
- ☐ Haqq

☐ Rüsum

198 Vergi Məcəlləsi neçənci ildən qüvvədədir?

- ☐ 2002.0
- ☒ 2001.0
- ☐ 1993.0
- ☐ 1991.0
- ☐ 1992.0

199 AR-nın dövlət büdcəsinin gəlir hissəsi müxtəlif ödənişlər hesabına formalaşır. Aid olmayanı seçin.

- ☐ Keçən ilin sonuna vəsait qalığı
- ☐ Dövlət Neft Fondunun transfertləri
- ☐ Rüsumlar
- ☒ Dövlət borcunu ödəmək üçün əldə olunan vəsaitlər
- ☐ Müəssisə və təşkilatlardan vergilər

200 Səmərəli vergi sistemi dedikdə hansı şərtlər nəzərdə tutulur?

- ☐ dövlətin maliyyə ehtiyatlarını ödəmək məqsədilə vergi dərəcələrini artırmaq
- ☒ həm dövlətin maliyyə ehtiyatlarına olan tələbatını ödəmək, həm də vergi ödəyicilərinin sahibkarlıq fəaliyyətinə olan maraqlarını stimullaşdırmaq
- ☐ yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə səmərəli vergi şərtləri tətbiq etmək
- ☐ vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin səmərəli şəkildə özəninkiləşdirilməsi

201 Vergilərin əsas mahiyyəti nədən ibarətdir?

- ☐ Beynəlxalq müqavilələrin şərtlərini həyata keçirmək üçün tələb olunan maliyyə vəsaitlərini ödəmək
- ☒ Dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatını ödəmək
- ☐ Vergi ödəyicilərində sahibkarlıq maraqlarını artırmaq
- ☐ Əhalidə olan pul vəsaitlərinin artıqlığının qarşısını almaq
- ☐ Xarici investorları ölkəyə cəlb etmək

202 Vergiyə aid xüsusiyyət aşağıdakılardan hansıdır?

- ☐ Haqqı ödənilən vəsait olması
- ☒ Məcburi, fərdi və əvəzsiz olması
- ☐ Məcburi, fərdi və qaytarılan olması
- ☐ Hər fərdə uyğun sərbəst şəkildə hesablanması
- ☐ Məcburi xarakter daşımaması

203 Dövlət büdcəsinə daxil olan vergilərin nisbəti hansı müddətə hesablanır?

- ☐ Yarım illik
- ☒ Növbəti büdcə ilinə
- ☐ Rüblük
- ☐ Növbəti 3 büdcə ilinə
- ☐ Uzunmüddətlidir

204 Dövlət büdcəsinə daxil olan vergilərin nisbəti hansı qanunla müəyyən edilir?

- ☐ Büdcə sistemi haqqında qanunla
- ☒ Dövlət büdcəsi haqqında qanunla
- ☐ Vergi Məcəlləsi ilə
- ☐ Konsitutsiya ilə
- ☐ Gömrük Məcəlləsinə əsasən

205 Qeyri-vergi gəlirlərinə aid olmayanı seçin.

- ☐ Müvafiq dövlət hakimiyyəti orqanlarının göstərdiyi pullu xidmətdən gəlirlər
- ☒ Dövlət vergi və rüsumları, əlavə hesablanmış peniya və cərimələr
- ☐ Cərimə, müsadirə tədbirlərinin tətbiqi nəticəsində əldə edilmiş vəsait
- ☐ Dövlət mülkiyyətində olan əmlakdan istifadəyə görə gəlirlər
- ☐ Dövlət mülkiyyətində olan əmlakın satışından gəlirlər

206 Vergi gəlirlərinə aid olmayanı seçin.

- ☐ Dövlət vergi və rüsumları
- ☒ Kompensasiya nəticəsində əldə edilmiş vəsait
- ☐ Dövlət rüsumları
- ☐ Gömrük rüsumları
- ☐ Gömrük yığımları

207 Büdcənin gəlirləri dövlətin pul vəsaiti fondunun formalaşması prosesində hansı iqtisadi münasibətləri ifadə edir?

- ☐ Sərbəst şəkildə dövr edir
- ☒ Dövlətlə müəssisələr və əhali arasında
- ☐ Müəssisə ilə təşkilat və fiziki şəxslər arasında
- ☐ Dövlətlə xarici dövlətlər və beynəlxalq təşkilatlar arasında
- ☐ Müəssisə ilə əhali arasında

208 Dövlət büdcəsinin gəlirləri necə ifadə edilir?

- ☐ Haqqı ödənilən vəsait olmağı
- ☐ Qaytarılmaqlıq prinsipini əks etdirir
- ☐ Mühüm maliyyə plan aktıdır
- ☐ Dövlətin əsas vəsaitidir
- ☒ Dövlətin əsas maliyyə bazasıdır

209 Büdcə gəlirləri dedikdə nə başa düşülür?

- ☐ məqsədli təyinat üzrə əvəzsiz və qaytarılması şərti ilə verilən maliyyə vəsaiti
- ☒ əvəzi ödənilmədən və qaytarılmamaq şərti ilə dövlət büdcəsinə və yerli büdcələrə daxil olan pul vəsaiti
- ☐ büdcəsinin iqtisadi təsnifatı ilə əlaqədar əsas gəlirlərə daxil edilməyən dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının, büdcə idarələrinin cari gəlirləri
- ☐ büdcəni maliyyələşdirmək üçün qaytarılan və haqqı ödənilən büdcə vəsaiti
- ☐ əvəzi ödənilmək və qaytarılmaq şərti ilə dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının sərəncamına daxil olan pul vəsaiti

210 Yalnız büdcə kreditinə aid xüsusiyyət hansıdır?

- ☐ Büdcə xərclərini maliyyələşdirmək üçün verilməsi
- ☒ Haqqı ödənilmək şərti ilə verilməsi
- ☐ Qaytarılmaq şərti ilə verilməsi
- ☐ Hüquqi şəxslərə də verilməsi
- ☐ Aşağı büdcələrə verilməsi

211 Büdcə ssudası nədir?

- ☐ Respublika dövlət büdcəsindən aşağı büdcələrə onların gəlirləri və xərclərinin tənzimlənməsini təmin etmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaitidir.
- ☒ Dövlət büdcəsinin mərkəzləndirilmiş xərclərindən Naxçıvan MR- NIN BÜDCƏSİNƏ, YERLİ BÜDCƏLƏRƏDƏN bələdiyyə təşkilatlarında qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaiti
- ☐ Dövlət büdcəsindən müəyyən məqsədli tədbirlərin maliyyələşdirilməsi üçün aşağı büdcələrə verilən və göstərilən məqsəd üçün vaxtında istifadə edilmədikdə geri qaytarılan vəsaitdir
- ☐ Dövlət büdcəsindən aşağı büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən isə bələdiyyə təşkilatlarına geri qaytarılmaq şərti ilə maliyyə ili ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.
- ☐ Dövlət büdcəsindən aşağı büdcələrə və təşkilatlara məqsədli təyinat üzrə əvəzsiz və qaytarılması şərti ilə verilən maliyyə vəsaitidir.

212 Bələdiyyə əmlakının satışından gəlirlər hansı büdcəyə daxil olur.

- ☐ Müvafiq icra orqanlarının büdcələrinə
- ☒ Yerli büdcələrə
- ☐ Büdcədənəknar fondların büdcəsinə
- ☐ Dövlət büdcəsinə
- ☐ Naxçıvan muxtar Respublikasının mərkəzi büdcəsinə

213 Yerli büdcənin gəlirləri aşağıdakı gəlirlər hesabına formalaşır. Aid olmayanı seç

- ☐ Bələdiyyə mülkiyyətində olan əmlakın satışından əldə olunan gəlirlər
- ☒ Əhalinin sərbəst pul vəsaitlərindən əldə olunan gəlirlər
- ☐ Dövlət vergi və rüsumlarından ayrılan gəlirlər
- ☐ Xüsusi gəlirlər
- ☐ Ərazi vergilərindən ayrılan gəlirlər

214 Büdcələrarası münasibətləri tənzimləyən normativ hüquqi aktları hansı orqanlar qəbul edirlər?

- ☐ Beynəlxalq təşkilatlar
- ☒ Dövlət hakimiyyəti orqanları
- ☐ Maliyyə idarələri
- ☐ Büdcədənəknar fondlar
- ☐ Yerlərdə icra hakimiyyətləri

215 Büdcələrarası münasibətləri tənzimləyən əsas hüquqi sənəd hansıdır?

- ☐ İcra hakimiyyəti orqanlarının qərarları
- ☒ "Büdcə sistemi haqqında" qanunla
- ☐ Konsitutsiya
- ☐ Vergilər Məcəlləsi
- ☐ Toplu maliyyə balansı

216 Dotasiya nədir?

- ☐ dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə, bələdiyyə büdcələrinə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaitidir
- ☒ dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə və bələdiyyə büdcələrə, onların gəlir və xərclərini tənzimləmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaitidir
- ☐ dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.
- ☐ məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə və yerli büdcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaitidir.
- ☐ daxili və xarici mənbələr hesabına (o cümlədən, mərkəzi hökumət tərəfindən büdcə sisteminin digər həlqələrinə) əvəzsiz verilən məqsədli maliyyə yardımudur.

217 Bələdiyyə vergilərinə aid olmayan gəlir növünü seçin

- ☐ fiziki şəxslərdən əmlak vergisi
- ☒ hüquqi şəxslərin əmlak vergisi
- ☐ yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
- ☐ fiziki şəxslərdən torpaq vergisi
- ☐ bələdiyyə mülkiyyətində olan müəssisələrin və təşkilatların mənfəət vergisi

218 Aşağıdakılardan biri dövlət büdcəsinə daxil olan vergilərə aid deyil

- ☐ hüquqi şəxslərin əmlak vergisi
- ☒ fiziki şəxslərin əmlak vergisi
- ☐ mədən vergisi

- ☐ fiziki şəxslərdən gəlir vergisi
- ☐ əlavə dəyər vergisi

219 Gəlirlərin büdcə həlqələri arasında bölgüsünün hüquqi əsasları

- ☐ «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Azərbaycan Respublikasının Qanunu
- ☒ «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının Qanunu
- ☐ Azərbaycan Respublikasının Vergi Məcəlləsi
- ☐ Azərbaycan Respublikasının Konstitusiyası
- ☐ Azərbaycan Respublikasının Gömrük Məcəlləsi

220 Gəlirlərin büdcə həlqələri arasında bölgüsü zamanı qarşıya qoyulan vəzifələrə aid deyil

- ☐ hər bir büdcə həlqəsi onun xərcləri səviyyəsində maliyyə vəsaiti ilə təmin olunmalıdır
- ☒ müəyyən tədbirlərin ümumdövlət əhəmiyyətini və cəmiyyətin inkişafına təsir miqyasını nəzərə almaqla onların mərkəzləşdirilmiş xərclərə daxil edilməsi
- ☐ büdcə ili ərzində gəlirlərin fasiləsiz daxil olması təmin edilməklə kassa kəsirinin əmələ gəlməsinin qarşısı alınmalıdır
- ☐ dövlət büdcəsinin gəlirləri planının yerinə yetirilməsində yerli hakimiyyət orqanlarının məsuliyyəti gücləndirilməlidir
- ☐ hər bir büdcə həlqəsi müvafiq ərazinin iqtisadi inkişafına uyğun olaraq artan gəlirlər hesabına təmin edilməlidir

221 Gəlirlərin və xərclərin büdcə sisteminin səviyyələri arasında bölgüsünə aid olmayan variantı seçin.

- ☒ Xərclərin qənaətli istifadəsindən əldə olunan gəlirlərin büdcə səviyyələri arasında sərbəst istifadəsi
- ☐ Xərc səlahiyyətləri daimi olaraq büdcə sisteminin səviyyələri arasında hədləndirilir
- ☐ Büdcələrarası tənzimləmə həyata keçirilir
- ☐ Nizamlaşdırıcı gəlirlər müvəqqəti normativlərlə müxtəlif səviyyəli büdcələr arasında bölüşdürülür
- ☐ Gəlir növləri tam və ya qismən büdcə sisteminin səviyyələri arasında bölüşdürülür

222 Fiziki şəxslər gəlir vergisini hansı büdcəyə ödəyirlər ?

- ☐ 80% dövlət büdcəsinə, 20% yerli büdcəyə
- ☒ dövlət büdcəsinə
- ☐ yerli büdcəyə
- ☐ 50% yerli büdcəyə, 50% dövlət büdcəsinə
- ☐ büdcədən kənar fondlara

223 Yuxarı hakimiyyət orqanları tərəfindən aparılan büdcələrarası tənzimləmə aşağıdakı üsullarla həyata keçirilir. Qruplaşdırmanı seçi: 1. büdcə sisteminin müxtəlif həlqələri arasında şaquli tarazlaşdırma 2. müəyyən bir büdcə həlqəsində aparılan tarazlaşdırma 3. büdcə sisteminin eyni bir həlqəsi dairəsində şaquli tarazlaşdırma 4. eyni bir büdcə həlqəsi dairəsində üfüqi tarazlaşdırma 5. büdcə sisteminin eyni səviyyəli həlqələri ilə paralel fəaliyyət

- ☐ 2.5
- ☒ 1.4
- ☐ 2.3
- ☐ 1.5
- ☐ 3.4

224 Aşağıdakılardan biri büdcələr arasında baş verə biləcək maliyyə münasibətlərinə aid deyil?

- ☐ Büdcələrarası tənzimləmə
- ☒ Vəsaitlərin sərbəst istifadəsi
- ☐ Büdcə sisteminə daxil olan gəlirlərin bölgüsü
- ☐ Vergilərin bölgüsü
- ☐ Vəsaitin bir büdcə səviyyəsindən digər büdcələr arasında yenidən bölgüsü

225 Büdcələrarası münasibətlər nəyi ifadə edir?

- ☐ Müxtəlif səviyyəli hakimiyyət orqanları arasında büdcə münasibətlərini

- ☒ Müxtəlif səviyyəli hakimiyyət orqanları arasında maliyyə münasibətlərini
- ☐ Müxtəlif səviyyəli büdcələr arasında baş verə biləcək çatışmazlıqların aradan qaldırılması üsullarını
- ☐ Xarici dövlətlərin büdcələri arasında qarşılıqlı büdcə münasibətlərini
- ☐ Büdcələrin təhlili

226 Büdcə xərclərinin iqtisadi təsnifatının əsas əlamətlərini qruplaşdırın: 1. Respublika nazirlikləri, idarələri və digər orqanları arasında maliyyə resurslarının məqsədli ayrılması 2. Cari və əsaslı xərclərə yönəldilən vəsaitlərin bölgüsünü əks etdirən xərclərin vahid iqtisadi kateqoriyaya gətirilməsi 3. Dövlətin əsas funksiyalarından irəli gələn dövlət fəaliyyətinin məqsədli istiqamətini dəqiq müəyyən etməyə imkan verir 4. Vəsaitlərin konkret sərəncamçıları arasında maliyyə resurslarının ünvanlı ayrılması 5. Xərclərin predmet əlamətinə görə daha dəqiq bölüşdürülməsi

- ☐ 1.3
- ☒ 2.5
- ☐ 2.4
- ☐ 1.2
- ☐ 3.5

227 AR büdcə təsnifatının tərkibinə daxildir:

- ☒ Gəlirlərin təsnifatı, xərclərin funksional, iqtisadi, inziati təsnifatları
- ☐ Bütün büdcələr, büdcə təşkilatları üzrə maliyyə əməliyyatları üçün məcburidir
- ☐ Əsas metodoloji sənəd olmaqla, bütün büdcələr onun əsasında tərtib edilir
- ☐ Büdcədənkənar dövlət fondlarında aparılan maliyyə əməliyyatları üçün məcburidir
- ☐ Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi riayət edilməsinə əsaslanır

228 Büdcənin xüsusi gəlirlərinə aid olmayanı seçin

- ☐ cərimələrdən daxil olan vəsaitlər
- ☒ büdcələrə edilən maliyyə yardımları
- ☐ vergilərdən daxil olan gəlirlər
- ☐ müvafiq büdcələrə təhkim edilmiş gəlirlər
- ☐ hüquqi şəxslərin mənfəət vergisi

229 Büdcə xərcləri təkrar istehsal prosesinə təsir baxımından hansı şəkildə təsnif edilir?

- ☐ Təsirli və təsirsiz
- ☒ Cari və əsaslı
- ☐ Real və qeyri-real
- ☐ Maddi və prosessual
- ☐ Əsaslı və əsassız

230 Büdcə xərclərinin iqtisadi təsnifatının məzmununa aid olmayan variantı seçin.

- ☐ əvəzsiz və ya qaytarılmaq şərti ilə büdcələr tərəfindən aparılan ödənişlərdən ibarət olması
- ☒ büdcə vəsaitlərinin Baş sərəncamçıları üzrə bölgüsünü əks etdirən qruplaşdırılması
- ☐ xərclərin proqnozlaşdırılması üçün istifadə edilir
- ☐ makroiqtisadi təhlil üçün istifadə edilməsi
- ☐ büdcə sisteminin bütün büdcə səviyyələrinin xərclərinin iqtisadi məzmununa görə qruplaşdırılması

231 Azərbaycan Respublikası büdcə xərclərinin funksional təsnifatının mahiyyəti?

- ☐ əvəzsiz və ya qaytarılmaq şərti ilə büdcələr tərəfindən aparılan ödənişlərdən ibarət olması
- ☒ büdcə sisteminə daxil olan büdcələrin funksiyalar üzrə xərclərinin qruplaşdırılması
- ☐ makroiqtisadi təhlil və proqnozlaşdırmaq üçün istifadə edilməsi
- ☐ büdcə sisteminin bütün büdcə səviyyələrinin xərclərinin iqtisadi məzmununa görə qruplaşdırılması
- ☐ büdcə vəsaitlərinin Baş sərəncamçıları üzrə bölgüsünü əks etdirən qruplaşdırılması

232 Büdcə xərcləri aşağıdakı əlamətlər üzrə təsnifləşdirilir. Aid olmayanı seçin.

- ☐ İqtisadi
- ☒ Prosessual
- ☐ İnzibati
- ☐ Funksional
- ☐ Təşkilati

233 Azərbaycan Respublikasında büdcə gəlirlərinin kodlaşmış təsnifatına aid olmayanı seçin.

- ☐ Köməkçi bölmə
- ☒ Köməkçi maddə
- ☐ Bölmə
- ☐ Paraqraf maddə
- ☐ Yarım maddə

234 Büdcənin xüsusi gəlirlərinin mahiyyəti nədən ibarətdir?

- ☐ Büdcələrin gəlirlərinin müxtəlif büdcə səviyyələri arasında bölgüsünü müəyyən edir
- ☒ Daimi, tam və ya qismən müvafiq büdcələrə təhkim edilmiş gəlirlər olması
- ☐ Bütün səviyyəli büdcələrinin gəlirlərinin qruplaşdırılması
- ☐ Müvafiq büdcələrin digər büdcə sisteminin xüsusi gəlirlərindən ayırma formasında aldıkları gəlirlər
- ☐ Büdcənin icrası haqqında hesabatın tərtibində iştirak etməsi

235 Yerli büdcənin gəlirləri aşağıdakı gəlirlər hesabına formalaşır. Aid olmayanı seçin.

- ☐ Bələdiyyə mülkiyyətində olan əmlakın satışından əldə olunan gəlirlər
- ☒ Əhalinin sərbəst pul vəsaitlərindən əldə olunan gəlirlər
- ☐ Dövlət vergi və rüsumlarından ayrılan gəlirlər
- ☐ Xüsusi gəlirlər
- ☐ Ərazi vergilərindən ayrılan gəlirlər

236 Büdcə gəlirləri ibarətdir?

- ☐ Heç biri
- ☒ Vergilər, rüsumlar, digər daxil olmalar
- ☐ Əhalinin sərbəst pul vəsaitləri
- ☐ Qaçqınçılıq yolu ilə əldə olunmuş vəsaitlər
- ☐ Sosial müavinətlər

237 Aşağıdakılardan hansı tənzimləyici gəlirlərin xüsusiyyətinə aid deyil?

- ☐ Dövlət büdcəsindən digər büdcələrə maliyyə yardımı
- ☒ Büdcə təşkilatlarının göstərdikləri pullu xidmətlərdən ayırmalar
- ☐ Bölgələrin sosial-iqtisadi inkişafının təmin edilməsi
- ☐ Növbəti maliyyə ili üçün və ya uzun müddətə verilməsi
- ☐ b) Yerli büdcələrin tarazlığını təmin etmək

238 Büdcə gəlirlərinin əsas hissəsini hansı vəsaitlər təşkil edir?

- ☐ Sosial ödənişlər
- ☒ Vergilərdən daxilomalar və Dövlət Neft Fondundan ayırmalar
- ☐ Qeyri – vergi gəlirləri
- ☐ Əsaslı ödənişlər
- ☐ Transfərlər

239 Dövlət büdcəsinin gəlirləri nədən ibarətdir?

- ☐ mənfəət vergisi, birdəfəlik rüsumlar
- ☒ dövlət vergiləri, qrantlar
- ☐ birdəfəlik rüsumlar, qrantlar

- ☐ qrantlar, satışdan gəlirlər
- ☐ bələdiyyə vergisindən gəlirlər, rüsumlar

240 Büdcə - vergi siyasətinə aiddir:

- ☐ iqtisadi siyasət
- ☒ fiskal siyasət
- ☐ maliyyə siyasəti
- ☐ pul-kredit siyasəti
- ☐ gömrük siyasəti

241 Dövlət büdcəsinin gəlirləri hansı qəbilələr hesabına formalaşır?

- ☐ subsidiya, dotasiya, emissiya
- ☒ AR-nın müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalar
- ☐ subvensiya, borclar, dolayı vergilər, dotasiya
- ☐ vergilər, qeyri vergili daxilolmalar
- ☐ subvensiya, subsidiya, dotasiya

242 Bələdiyyə büdcələrinin tarazlaşdırılması üçün istifadə olunur:

- ☐ Subvensiyalar, müsadirələr
- ☒ Dotasiyalar, qrantlar
- ☐ Büdcə ssudası, kompensasiyalardan alınan vəsaitlər
- ☐ Transfert ödənişlər, cərimələr
- ☐ Subsidiyalar, pullu xidmətlərdən gəlirlər

243 Xüsusi gəlirlərin təsnifatına aiddir?

- ☐ Mərkəzləşdirilmiş, qeyri-mərkəzləşdirilmiş
- ☒ Vergi, qeyri-vergi
- ☐ Real, qeyri-real
- ☐ Rəsmi, qeyri-rəsmi
- ☐ Dövlət, qeyri-dövlət

244 Büdcənin xüsusi gəlirlərinə daxil olan qeyri-vergi gəlirlərinə aid olmayanı göstərin

- ☐ cərimələrdən daxil olan vəsaitlər
- ☒ hüquqi şəxslərin mənfəət vergisi
- ☐ dövlət və bələdiyyə mülkiyyətində olan əmlakın satışından gəlirlər
- ☐ əvəzsiz köçürmələr
- ☐ maliyyə yardımı

245 Büdcənin gəlirlərinin tərkibini göstərin

- ☒ Xüsusi və tənzimləyici gəlirlər
- ☐ Ümumi və stabil gəlirlər
- ☐ Tənzimləyici və stabil gəlirlər
- ☐ Tənzimləyici və ümumi gəlirlər
- ☐ Ümumi və xüsusi gəlirlər

246 Büdcə gəlirlərinə aid olmayanı seçin

- ☐ Məqsədli büdcə fondlarının gəlirləri
- ☒ Maddi gəlirlər
- ☐ Qeyri-vergi gəlirləri
- ☐ Vergi gəlirləri
- ☐ Əvəzsiz köçürmələr

247 Bütçə gəlirlərinin təsnifatı özündə əks etdirir

- ☐ Bütçə vəsaitlərinin Baş sərəncamçıları üzrə bölgüsünü əks etdirən qruplaşdırılması
- ☒ Bütçə sisteminə daxil olan bütün bütçə səviyyələrinin gəlirlərinin qruplaşdırılması
- ☐ Müvafiq bütçələrin digər bütçə sisteminin xüsusi gəlirlərindən ayırma formasında aldıkları gəlirlər
- ☐ Daimi, tam və ya qismən müvafiq bütçələrə təhkim edilmiş gəlirlər olması
- ☐ Bütçənin icrası haqqında hesabatın tərtibində iştirak etməsi

248 Bütçə təsnifatının əsas funksiyalarına aid deyil?

- ☐ Bütçənin icrası haqqında hesabatın tərtibi
- ☒ Gəlir və xərclər haqqında məlumatın sintetik təhlili
- ☐ Bütçə planlaşdırılmasının təmin olunması
- ☐ Bütçə sisteminin vahidliyinin təmin olunması
- ☐ Gəlir və xərclər haqqında məlumatların müqayisəli təminatı.

249 Dövlət xərclərinin təsnifatına aid olmayan variantı seçin.

- ☐ Nəqliyyat xərcləri
- ☒ Vergilərin yığılmasına çəkilən xərclər
- ☐ Dövlət aparatının saxlanmasına çəkilən xərclər
- ☐ Hərbi xərclər
- ☐ Təhsilə, səhiyyəyə yönəldilən xərclər

250 Azərbaycan Respublikasının bütçə təsnifatının tərkibinə aşağıdakılardan biri aid deyil.

- ☐ Bütçə xərclərinin funksional təsnifatı
- ☒ Bütçə gəlirlərinin təşkilati təsnifatı
- ☐ Bütçə xərclərinin iqtisadi təsnifatı
- ☐ Bütçə gəlirlərinin təsnifatı
- ☐ Bütçə xərclərinin inzibati təsnifatı

251 Bütçə təsnifatının mahiyyəti nədir?

- ☐ dövlət büdcəsinin və yerli bütçələrin tərtibi, baxılması, təsdiqi, icrası və habelə bütçənin icrası haqqında hesabatın tərtibi və təsdiqi qaydalarını tənzimləyir.
- ☒ bütün səviyyəli bütçələrinin gəlir və xərclərinin qruplaşdırılmasıdır.
- ☐ daimi, tam və ya qismən müvafiq bütçələrə təhkim edilmiş gəlirlərdir.
- ☐ bütçənin icrasının təşkili sahəsində bütün dövlət hakimiyyəti orqanlarının səlahiyyətlərini müəyyən edən hüquqi normaların məcmusudur.
- ☐ müvafiq bütçələrin digər bütçə sisteminin xüsusi gəlirlərindən ayırma formasında aldıkları gəlir növüdür.

252 Maddi bütçə normasının mahiyyətinə aid deyil?

- ☐ gəlirlərin və xərclərin bütçə həlqələri arasında bölgüsünü təyin etmək
- ☒ bütçənin icrası haqqında hesabatların müzakirəsini aparmaq
- ☐ bütçə gəlirlərinin tərkibini, xərclərin təyinatını təhlil etmək
- ☐ Respublikanın bütçə quruluşunu müəyyən etmək
- ☐ inzibati ərazi vahidlərinin bütçə quruluşunu müəyyən etmək

253 Dövlət büdcəsinin kassa icrası hansı orqan tərəfindən həyata keçirilir?

- ☐ Gömrük Komitəsi
- ☒ Dövlət Xəzinədarlığı
- ☐ Vergilər Nazirliyi
- ☐ Baş bütçə idarəsi
- ☐ Mərkəzi Bank

254 Bələdiyyə əmlakının satışından gəlirlər hansı bütçəyə daxil olur.

- ☐ Müvafiq icra orqanlarının büdcələrinə
- ☒ Yerli büdcələrə
- ☐ Büdcədən kənar fondların büdcəsinə
- ☐ Dövlət büdcəsinə
- ☐ Naxçıvan muxtar Respublikasının mərkəzi büdcəsinə

255 Yerli büdcənin icrasına nəzarəti həyata keçirən orqanı göstərin

- ☐ Prezident
- ☒ Bələdiyyələr
- ☐ Maliyyə Nazirliyi
- ☐ Milli Məclis
- ☐ Nazirlər Kabineti

256 Yerli büdcənin gəlirləri aşağıdakı gəlirlər hesabına formalaşır. Aid olmayanı seçin.

- ☐ Bələdiyyə mülkiyyətində olan əmlakın satışından əldə olunan gəlirlər
- ☒ Əhalinin sərbəst pul vəsaitlərindən əldə olunan gəlirlər
- ☐ Dövlət vergi və rüsumlarından ayrılan gəlirlər
- ☐ Xüsusi gəlirlər
- ☐ Ərazi vergilərindən ayrılan gəlirlər

257 Yerli büdcənin tərtibi, müzakirəsi və təsdiqini hansı təşkilat həyata keçirir?

- ☐ Milli Məclis
- ☒ Bələdiyyələr
- ☐ Maliyyə Nazirliyi
- ☐ Prezident
- ☐ Nazirlər Kabineti

258 Yerli büdcə münasibətlərinin tənzimlənməsi sahəsində özünüidarəetmə orqanlarının səlahiyyətlərinə aid olmayanı seçin?

- ☐ Yerli büdcələrin icrasına nəzarəti həyata keçirmək və onun icrasına dair hesabatın təsdiq edilməsi
- ☐ Bələdiyyə borclanmasının həyata keçirilməsi və bələdiyyə borclarının idarə edilməsi.
- ☐ Yerli büdcədən maliyyə yardımı və büdcə ssudası verilməsinin qayda və şərtlərinin müəyyən edilməsi;
- ☒ Əldə olunan vəsaitlərin sərbəst istifadəsini həyata keçirmək
- ☐ Yerli büdcələrin tərtibi, müzakirəsi, təsdiqi və icrası qaydasının müəyyən edilməsi

259 Dövlət icra hakimiyyətinə tabe olan büdcə idarələri büdcə vəsaitlərini necə istifadə edirlər?

- ☐ Nazirlər Kabinetinin icazəsi əsasında
- ☒ Dövlət Xəzinədarlığında aparılan şəxsi hesab vasitəsilə
- ☐ Maliyyə Nazirliyinin nəzarət xidməti şöbəsinin rəyi əsasında
- ☐ Prezidentin icazəsi ilə
- ☐ Sərbəst

260 İcra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının büdcə ilə bağlı vəzifə və səlahiyyətlərinə aid deyil?

- ☐ büdcənin icrası haqqında hesabatı yerli özünüidarəetmənin səlahiyyətli orqanlarının təsdiqinə təqdim edir
- ☒ büdcə gəlirlərinin sərbəst istifadəsini həyata keçirir
- ☐ büdcəni icra edir
- ☐ büdcə layihəsini tərtib edir
- ☐ büdcənin icrasına inzibati nəzarəti həyata keçirir

261 Büdcənin icrası haqqında hesabatı hansı orqan təsdiq edir?

- ☐ Azərbaycan Respublikasının Prezidenti

- ☒ Qanunvericilik hakimiyyət orqanları
- ☐ İcra hakimiyyəti orqanları
- ☐ Azərbaycan Respublikası Subyektlərinin ali vəzifəli şəxsləri
- ☐ AR Mərkəzi Bankı

262 Naxçıvan MR-nın büdcəsini hansı orqan təsdiq edir?

- ☐ Azərbaycan Respublikasının Prezidenti və onun Administrasiyası
- ☒ Naxçıvan MR-sı Ali Məclisi
- ☐ Naxçıvan MR-nın müvafiq icra orqanları
- ☐ Naxçıvan MR-nın Nazirlər Kabineti
- ☐ Milli Məclis

263 Dövlət büdcəsinin layihəsini hazırlanmasını hansı orqan təmin edir?

- ☐ Maliyyə Nazirliyi
- ☒ Nazirlər Kabineti
- ☐ Vergilər Nazirliyi
- ☐ Milli Məclis
- ☐ Prezident Aparatı

264 Növəti il üçün Bütçə haqqında qanun nə vaxt qüvvəyə minir?

- ☐ imzalandığı gündən
- ☒ 1 yanvar tarixindən
- ☐ Çap olunduğu gündən
- ☐ Müzakirəyə çıxdığı gündən
- ☐ Prezidentə təqdim olunduğu gündən

265 Bütçə qanunvericiliyi necə əmələ gəlir?

- ☐ Bütçəyə nəzarət prosesində bütçə hüququ münasibətlərinin subyektləri arasında yaranan münasibətlər zamanı
- ☒ Bütçə hüququ normalarını özündə əks etdirən normativ aktların məcmusu ilə AR tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında
- ☐ Bütçədənkənar dövlət fondlarının gəlirlərinin formalaşması və xərclərin həyata keçirilməsi prosesində hüquq münasibətləri subyektləri arasında yaranan münasibətlərdə
- ☐ Universal maliyyə plan aktı əsasında

266 Prosessual bütçə normaları nəyi tənzimləyir?

- ☐ müxtəlif bütçə səviyyələri arasında xərclərin bölgüsünü
- ☒ dövlət büdcəsinin və yerli büdcələrin tərtibi, baxılması, təsdiqi və icrasını
- ☐ büdcələrin gəlir və xərclərinin siyahısını
- ☐ bütçə sisteminin strukturunu
- ☐ müxtəlif bütçə səviyyələri arasında gəlirlərin bölgüsünü müəyyən edir

267 Maddi bütçə normaları nəyi müəyyən edir?

- ☐ Bütçənin icrası haqqında hesabatın təsdiqi qaydalarını müəyyən edir
- ☒ Bütçə sisteminin gəlirlərini
- ☐ Yerli büdcələrin tərtibi, baxılması, təsdiqi, icrası qaydalarını tənzimləyir
- ☐ Bütçənin icrası haqqında hesabatın tərtibini
- ☐ Dövlət büdcəsinin təsdiqi qaydalarını tənzimləyir

268 Öz məzmununa görə bütçə hüququ hansı normalara bölünür?

- ☐ Prosessual və praktiki
- ☒ Maddi, prosessual
- ☐ Real, qeyri-real
- ☐ Maddi, qeyri-maddi

- ☐ Daxili və xarici

269 Aşağıdakılardan hansı büdcə münasibətlərinin xüsusiyyətlərinə aid deyil?

- ☐ Büdcənin təşkili prosesində əmələ gəlir
☒ Müəssisələr arasında hrsablaşmalar
☐ Bu münasibətlər dövlət ilə təşkilatlar arasında yaranır
☐ Mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsi prosesində əmələ gəlir
☐ Tərəflərdən biri kimi dövlət və yaxud onun səlahiyyətli orqanı, ya da hakimiyyət səlahiyyəti ilə təmin edilmiş yerli özünüidarəetmə orqanı çıxış edir.

270 Büdcə münasibətlərini tənzimləyən normativ hüquqi aktları hansı orqanlar qəbul edirlər?

- ☐ Beynəlxalq təşkilatlar
☒ Dövlət hakimiyyəti orqanları
☐ Maliyyə idarələri
☐ Büdcədənəknar fondlar
☐ Yerlərdə icra hakimiyyətləri

271 Büdcə münasibətləri hansı hüquqi sənəd əsasında tənzimlənilir?

- ☐ Bələdiyyələrin normativ aktları ilə
☐ Konsitutsiya ilə
☐ Beynəlxalq müqavilələr əsasında
☒ "Büdcə sistemi haqqında" qanunla
☐ Prezidentin sərəncamları ilə

272 Büdcə ilə əlaqədar hansı məsələ Milli Məclisin səlahiyyətlərinə aid deyil?

- ☐ Beynəlxalq müqavilələrin təsdiqi və ləğv edilməsi
☒ Dövlət büdcəsindən ayrılan tənzimləyici gəlirlərin istiqamətlərinin müəyyənləşdirilməsi
☐ Maliyyə fəaliyyətinin əsaslarına, vergilərə, rüsumlara və ödənişlərə dair ümumi qaydaları müəyyən etmək
☐ Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət
☐ Maliyyə, valyuta, kredit, gömrük işinin tənzimlənməsi və pul emissiyası

273 Büdcə hüququnun predmetinə daxil olan münasibət hansıdır?

- ☐ Heç biri
☒ Dövlət və bələdiyyə büdcələrinin tərtibi prosesində yaranır
☐ Ümumi Daxili Məhsulun bölgüsü prosesində yaranır
☐ Beynəlxalq münasibətlərdə yaranır
☐ Uzun müddətli tərtib olunması

274 Büdcə hüququnun mahiyyətini göstərin

- ☐ Büdcə vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsini təmin etmək
☒ Dövlət orqanları arasında əmələ gələn təşkilati-maliyyə münasibətlərini tənzimləyir
☐ Hesablama və təhlil üçün istifadə edilən dövlət və inzibati-ərazi qurumlarının büdcələrini tənzimləyir
☐ ÜDM-un və MG-in bölgüsündə iştirak edir
☐ Zəruri xərclərin maliyyələşdirilməsini təmin etmək

275 Büdcə hüququ anlayışını necə ifadə etmək olar?

- ☐ milli gəlirin bölüşdürülməsi üçün dövlətlə hüquqi və fiziki şəxslər arasında yaranan münasibətlərin məcmusudur
☒ Büdcə prosesinin təşkili sahəsində bütün dövlət hakimiyyəti orqanlarının səlahiyyətlərini müəyyən edən hüquqi normaların məcmusudur.
☐ büdcə sistemində daxil olan büdcələrin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını, büdcələrin tərkib və strukturunu, büdcə vəsaitlərinin yaradılması və istifadəsinin üsullarını müəyyən edir.
☐ hüquqi normalar ilə tənzimlənən bütün büdcələrin, yəni dövlət büdcəsinin və yerli büdcələrin məcmusudur.

- ☐ ölkədə milli gəlirinin və ümumi daxili məhsulun yenidən bölgüsünü həyata keçirir, pul vəsaitləri fondunun xərc istiqamətlərini müəyyənləşdirir

276 Aşağıdakılardan hansı maliyyə plan aktlarına daxil deyil?

- ☐ İdarə və təşkilatların smetaları
☒ İdarə və təşkilatların həyata keçirəcəyi layihələrin planları
☐ Maliyyə orqanlarının və kredit idarələrinin maliyyə planları
☐ AR dövlət büdcəsi
☐ Sahə nazirlikləri və idarələrin maliyyə planları

277 Büdcənin tərtibi və müzakirəsi prosesində büdcə göstəriciləri üzərində nəzarəti kim həyata keçirir?

- ☐ Vergilər Nazirliyi
☒ Milli Məclis
☐ Prezident
☐ Nazirliklər
☐ Nazirlər Kabineti

278 Aid olmayanı seçin. İqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması funksiyasını yerinə yetirməklə büdcə

- ☐ İstehsalın artım sürətinə və nisbətlərinə təsir göstərir;
☒ Sosial sferaların saxlanması xərclərinin maliyyələşdirilməsini
☐ Büdcə vəsaitini iqtisadiyyatın ayrı-ayrı sahələri və regionlar arasında bölüşdürür;
☐ Ölkənin iqtisadiyyatının inkişafına təsir göstərir və onun tənzimləyir;
☐ Tələb, təklif və istehlakın strukturuna təsir göstərir;

279 Büdcə gəlirləri ibarətdir?

- ☐ Heç biri
☒ Vergilər, rüsumlar
☐ Əhalinin sərbəst pul vəsaitləri
☐ Qaçqınçılıq yolu ilə əldə olunmuş vəsaitlər
☐ Sosial müavinətlər

280 Dövlətin büdcə siyasəti nədən ibarətdir?

- ☐ Büdcə kəsiri
☒ Gəlirlərin və xərclərin bir-birinə uyğun olması
☐ Gəlirlərin bütünlüklə sosial inkişafa istiqamətlənməsi
☐ Xərclərin qənaətsiz istifadəsi
☐ Xərclərin toplanan vergilərdən çox olması

281 Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatına aid olmayanı seçin

- ☐ Sosial sferaların saxlanması xərclərinin maliyyələşdirilməsi
☒ Ölkənin müdafiəsi
☐ Sosial-mədəni tədbirlər
☐ Elm və təhsil
☐ Səhiyyə

282 Büdcə münasibətləri hansı şəxslər arasında yarana bilər?

- ☐ Dövlətlə beynəlxalq təşkilatlar arasında
☐ Əhalinin müxtəlif təbəqələri arasında
☐ Müəssisə ilə işçilər və digər fiziki şəxslər arasında
☒ Dövlətlə müəssisələr, təşkilatlar və əhali arasında
☐ Fiziki şəxslə hüquqi şəxslər arasında

283 Bütçənin hüquqi aspektdə rolunu xarakterizə edin

- ☐ Mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması və istifadəsi üzərində nəzarəti həyata keçirmək
- ☒ Mövcud qanunvericiliklə müəyyən edilir
- ☐ Əsas maliyyə mənbəyidir
- ☐ Milli gəlirin bölgüsü alətidir
- ☐ Ölkənin müdafiəsi və təhlükəsizliyinin təmin etmək

284 Bütçənin bölüşdürücü funksiyasının mahiyyəti?

- ☐ Bütçə vəsaitlərinin daxil olması və istifadəsinə dövlət nəzarəti
- ☐ Ölkənin müdafiə qabiliyyətini möhkəmləndirmək
- ☒ Dövlət və yerli özünüidarəetmə orqanları səviyyəsində pul fondlarının yaradılması və istifadəsini əhatə edir
- ☐ Ölkənin vahid iqtisadi – sosial inkişaf siyasətinin həyata keçirilməsi
- ☐ İqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması

285 Aşağıdakılardan hansı bütçənin əsas funksiyalarına aid deyil?

- ☐ Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması və istifadəsi üzərində nəzarət etmək
- ☒ Ölkənin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi
- ☐ Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı
- ☐ Ümumi Daxili Məhsulun və Milli Gəlirin bölgüsü
- ☐ İqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması

286 Dövlət və bələdiyyə bütçələrinin maddi mənada rolu nədən ibarətdir?

- ☐ Sosial-mədəni inkişafının təmin edilməsi və ölkə ərazisində məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi üçün şərait yaradır
- ☒ Dövlətin, və onun inzibati-ərazi qurumlarının fəaliyyət göstərməsinin əsas maliyyə mənbəyidir
- ☐ Dövlət və təkrar istehsalın digər subyektləri arasında yaranan pul münasibətləri sistemini xarakterizə edir.
- ☐ Milli gəlirin bölgüsü alətidir
- ☐ Mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılmasını təmin edir

287 Federativ dövlətlər hansılardır?

- ☐ AFR, İsveçrə
- ☒ Rusiya ,ABŞ
- ☐ Azərbaycan, Rumıniya
- ☐ Böyük Britaniya, Polşa
- ☐ Fransa, AFR

288 Bütçələrarası münasibətlər hansı qanunvericilik sənədi ilə tənzimlənir?

- ☐ İcra hakimiyyəti orqanları vasitəsilə
- ☒ Bütçə sistemi haqqında qanunla
- ☐ Konsitutsiya ilə
- ☐ Vergilərlə
- ☐ Gəlir və xərclərlə

289 Bütçə sisteminin təşkili prinsipi hansılardır?

- ☐ ədalətlik
- ☒ vahidlik
- ☐ universallıq
- ☐ mərkəzilik
- ☐ mərkəzilik, universallıq

290 Azərbaycan Respublikasında bütçə ili əhatə edir?

- ☐ 1 sentyabr – 31 avqust

- ☒ 1 yanvar - 31 dekabr
- ☐ 1 oktyabr – 30 sentyabr
- ☐ 31 dekabr 1 yanvar
- ☐ 1 aprel – 31 mart

291 Azərbaycan Respublikasında büdcə sisteminə hansı büdcələr daxildir?

- ☐ bələdiyyələrin büdcəsi və yerli büdcə
- ☒ dövlət büdcəsi, Naxçıvan MR. büdcəsi, bələdiyyələrin büdcəsi
- ☐ dövlət büdcəsi və yerli büdcə
- ☐ müəssisələrin büdcələri, yerli büdcə, dövlət büdcəsi
- ☐ bələdiyyələrin büdcələri

292 “Büdcə sistemi haqqında” qanun qəbul olundu?

- ☐ 1990-cı il 31 noyabr
- ☒ 2 iyul-2002-cı il
- ☐ 1992-ci il 1 yanvar
- ☐ 1990 –cı il 1 dekabr
- ☐ 1991-ci il 31 yanvar

293 Büdcə prosesi nədir ?

- ☐ büdcə layihəsinin hazırlanması, baxılması və nəzarət
- ☒ büdcə layihəsinin hazırlanması, baxılması,təsdiqi və icrası
- ☐ büdcənin qəbulu və icrası
- ☐ büdcənin baxılması və qəbulu
- ☐ büdcənin qəbulu, icrası və nəzarət

294 Dövlət büdcəsinin gəlirləri nədən ibarətdir?

- ☐ mənfəət vergisi, birdəfəlik rüsumlar
- ☒ dövlət vergiləri, qeyri vergili daxilolmalar
- ☐ birdəfəlik rüsumlar, qrantlar
- ☐ qrantlar, satışdan gəlirlər
- ☐ bələdiyyə vergisindən gəlirlər, rüsumlar

295 Dövlət büdcəsini təstiq edən orqan hansıdır?

- ☐ Baş büdcə idarəsinin rəisi
- ☒ Milli Məclis
- ☐ Baş naziri
- ☐ Maliyyə nazirliyi
- ☐ Prezident administrasiyası

296 Büdcə - vergi siyasətinə aiddir:

- ☐ iqtisadi siyasət
- ☒ fiskal siyasət
- ☐ maliyyə siyasəti
- ☐ pul-kredit siyasəti
- ☐ gömrük siyasəti

297 Dövlət büdcəsində hansı vəziyyət daha əlverişli sayılır ?

- ☐ büdcənin gəlir hissəsinin tam icra edilməsi
- ☒ gəlirin xərclərə bərabərliyi
- ☐ xərclərin gəliri üstələməsi
- ☐ gəlirin xərcləri üstələməsi

- ☐ büdcənin xərclər hissəsinin qismən icra edilməsi

298 Dövlət büdcəsi nədir ?

- ☐ dövlətin maliyyə aləti
☒ dövlətin əsas maliyyə planı
☐ dövlətin iqtisadi siyasətinin maliyyə konsepsiyası
☐ dövlətin maliyyə proqramı
☐ xərclər smetası

299 Büdcə sistemi hansı prinsipə əsaslanır:

- ☐ büdcə xərclərinin azaldılması
☒ büdcənin tarazlaşdırılması
☐ büdcənin kəsirsiz olması
☐ büdcə vəsaitinin formalaşması
☐ büdcələrin bərabərliyi

300 Büdcə sistemi dedikdə nə başa düşülür ?

- ☐ mərkəzləşdirilmiş fondlar
☒ büdcələrin məcmusu
☐ büdcə təşkilatları
☐ büdcə münasibətləri
☐ maliyyə sistemi

301 Dövlət büdcəsinin gəlirlərinin formalaşma mənbələri hansılardır?

- ☐ subsidiya, datasıya, emissiya
☒ vergilər, qeyri vergili daxilolmalar
☐ subvensiya, borclar, dolayı vergilər, datasıya
☐ dolayı vergilər, borclar, datasıya
☐ subvensiya, subsidiya, dotasiya

302 Maddi məzmununa görə büdcə

- ☐ Universal maliyyə planı aktıdır
☒ Mərkəzləşdirilmiş pul vəsaiti fondudur.
☐ Maliyyə sisteminin tərkib hissəsidir
☐ İqtisadi münasibətləri ifadə edir
☐ Əlaqələndirici rola malikdir

303 Ölkənin əsas maliyyə bazası kimi dövlət qanunvericiliyi ilə təsdiq edilən büdcənin roluna aid deyil

- ☐ Dövlətə lazım olan maliyyə resurslarının həcmi əks etdirir
☒ Maliyyə sistemi vasitəsilə həyata keçirilən tədbirlərin məcmusunu əks etdirir
☐ Dövlətin vergi siyasətini müəyyən edir
☐ Dövlətin maliyyə sisteminin bütün həlqələrinin fəaliyyətini təşkil edir
☐ Maliyyə vəsaitinin istifadə istiqamətlərini qəti şəkildə müəyyən edir

304 İqtisadi ədəbiyyatda büdcə necə şərh olunur

- ☐ Doğru cavab yoxtu
☒ Göstərilərin hamısını
☐ Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondu kimi
☐ Dövlətin əsas maliyyə planı
☐ İqtisadi kateqoriya

305 Büdcə anlayışını necə ifadə etmək olar?

- ☐ Maliyyə mexanizmidir
- ☒ Dövlətin əsas maliyyə sənədidir
- ☐ Maliyyə çatışmazlığıdır
- ☐ Maliyyə vəsaitidir
- ☐ Əsas maliyyə siyasətidir

306 Bütçə anlayışı məişətdə hansı mənada işlədilmir?

- ☐ Şəxsi bütçə
- ☒ Birlik bütçəsi
- ☐ Ailə bütçəsi
- ☐ Dövlət bütçəsi
- ☐ Yerli bütçə

307 Aşağıdakılardan hansı qrantlara aid deyil?

- ☐ Regional bütçədən bələdiyyə bütçəsinə köçürülən ödənişlər
- ☒ Mərkəzi hökumətin bütçəsindən beynəlxalq təşkilatlara köçürülən ödənişlər
- ☐ Mərkəzi hökumətin bütçəsindən regional bütçəyə verilən ödənişlər
- ☐ Mərkəzi hökumətin bütçəsindən bələdiyyə bütçəsinə köçürülən ödənişlər
- ☐ Beynəlxalq təşkilatlar tərəfindən mərkəzi hökumətin bütçəsinə köçürülən ödənişlər

308 Dotasiya nədir?

- ☐ dövlət bütçəsindən Naxçıvan MR-nın bütçəsinə, bələdiyyə bütçələrinə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaitidir
- ☒ dövlət bütçəsindən Naxçıvan MR-nın bütçəsinə və bələdiyyə bütçələrə, onların gəlir və xərclərini tənzimləmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaitidir
- ☐ dövlət bütçəsindən Naxçıvan MR-nın bütçəsinə, yerli bütçələrə və hüquqi şəxslərə, yerli bütçələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.
- ☐ məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət bütçəsindən Naxçıvan MR-nın bütçəsinə və yerli bütçələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaitidir.
- ☐ daxili və xarici mənbələr hesabına (o cümlədən, mərkəzi hökumət tərəfindən bütçə sisteminin digər həlqələrinə) əvəzsiz verilən məqsədli maliyyə yardımudur.

309 Yerli bütçələrin bələdiyyə bütçələrinin tənzimlənməsi (tarazlaşdırıl) üçün istifadə olunur:

- ☐ duz cavab yoxti
- ☐ Bütçə ssudası, kompensasiyalardan alınan vəsaitlər
- ☐ Transfert ödənişlər, cərimələr
- ☐ mənfəətin sərbəst qalığı
- ☒ Dotasiyalar

310 Bütçənin xüsusi gəlirləri tərkibində vergili-qəliri göstərin

- ☐ cərimələrdən daxil olan vəsaitlər
- ☒ hüquqi şəxslərin mənfəət vergisi
- ☐ dövlət və bələdiyyə mülkiyyətində olan əmlakın satışından gəlirlər
- ☐ əvəzsiz köçürmələr
- ☐ maliyyə yardımı

311 Aşağıdakılardan hansı bütçə sisteminin təşkili prinsiplərinə aid deyil?

- ☐ Aşkarlıq və həqiqilik prinsipi
- ☒ Bütçə vəsaitlərinin qeyri təyinatı üzrə istifadəsi
- ☐ Müxtəlif səviyyəli bütçələrin müstəqilliyi
- ☐ Bütçə sisteminin vahidliyi
- ☐ Bütçələrin xərclərinin ödənilməsinin ümumiliyi

312 Aşağıdakılardan hansı büdcə quruluşuna daxil deyil

- ☐ Büdcələrin təşkili prinsipləri
- ☒ Toplu maliyyə balansı
- ☐ Büdcə təsnifatı
- ☐ Büdcə sistemi

313 Büdcə quruluşu nədir?

- ☐ Büdcə planının hazırlanması, büdcə vəsaitlərinin məqsədyönlü xərclənməsinin təmin edilməsi
- ☒ Büdcə sisteminin qurulması və onun ayrı-ayrı həlqələri arasında qarşılıqlı maliyyə əlaqələrinin təşkili
- ☐ Dövlət büdcəsinin və büdcədən kənar dövlət fondlarının büdcələrinin layihələrinin tərkibi
- ☐ Ölkənin vahid büdcə sistemində birləşdirilməsi
- ☐ Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının müvafiq büdcə vəsaitinin xərclənməsi istiqamətlərinin müstəqil müəyyən edilməsi

314 Federal dövlətlərin dövlət büdcəsinə aid olmayan gəlir növünü seçin

- ☐ Dövlət istiqarazlarından daxil olan vəsaitlər
- ☒ Satışdan vergilər
- ☐ ƏDV və aksizlər
- ☐ Əhalidən gəlir vergisi
- ☐ Gömrük rüsumları

315 Unitar dövlətlərin büdcə sistemi neçə səviyyədən ibarətdir?

- ☐ 5.0
- ☒ 2.0
- ☐ 1.0
- ☐ 4.0
- ☐ 3.0

316 Azərbaycan Respublikasında büdcə ili hansı dövrü əhatə edir?

- ☐ 1 iyul-30 iyun
- ☒ 1 yanvar-31 dekabr.
- ☐ 1 aprel-31 mart
- ☐ 1 oktyabr-30 sentyabr
- ☐ 1 sentyabr-31 avqust;

317 Ehtiyat fondlarını hansı təşkilatlar yarada bilər? Səhv olanı göstərin.

- ☐ yerli büdcələrin Ehtiyat Fondu.
- ☐ Naxçıvan MR büdcəsinin Ehtiyat Fondu
- ☐ AR prezidentinin Ehtiyat Fondu
- ☐ Dövlət büdcəsinin Ehtiyat Fondu
- ☒ Milli Məclisin Ehtiyat Fondu

318 Büdcənin tərtibi prosesində iştirak edən təşkilatlara aid olmayanı göstərin:

- ☐ bələdiyyələr;
- ☐ AR prezidenti
- ☐ maliyyə yardımı alan təşkilatlar
- ☐ büdcədən kənar dövlət fondları
- ☒ Milli Məclis

319 Konkret dövr üçün ölkədə maliyyə vəsaitlərinin yaranma mənbələri və istifadə istiqamətləri barədə məlumatları özündə əks etdirən sənəd:

- ☐ ortamüddətli büdcə proqnozu

- ☐ vahid büdcə sistemi
- ☐ dövlət büdcəsi
- ☒ toplu maliyyə balansı
- ☐ sadalananların hər biri.

320 Büdcə sisteminin təşkili prinsiplərini göstərin:

- ☐ öz xərcini ödəmə prinsipi, aparıcılıq prinsipi
- ☐ təsərrüfat hesabı prinsipi, aşkarlıq prinsipi
- ☒ büdcənin həqiqiliyi prinsipi, aşkarlıq prinsipi;
- ☐ özünümaliyyələşdirmə prinsipi, vahidlik prinsipi
- ☐ vahidlik prinsipi, aparıcılıq prinsipi

321 Büdcə sisteminin təşkili prinsiplərinə aid deyildir:

- ☐ aşkarlıq prinsipi, həqiqilik prinsipi
- ☐ aşkarlıq prinsipi, vahidlik prinsipi
- ☐ vahidlik prinsipi, büdcənin həqiqiliyi prinsipi;
- ☐ ayrı-ayrı büdcə həlqələrinin müstəqilliyi prinsipi
- ☒ vahidlik prinsipi, bölgü və yenidən bölgü prinsipi

322 Büdcə təşkilatı dedikdi başa düşülür:

- ☐ səhm paketi dövlətə məxsus olan səhmdar təşkilatlar
- ☐ mülkiyyət hüququ dövlətə məxsus müəssisələr və təşkilatlar
- ☐ dövlət büdcəsinin gəlirlərinin formalaşmasında iştirak edən müəssisə və təşkilatlar
- ☐ dövlət büdcəsindən dotasiya alan bələdiyyələr
- ☒ maliyyələşməsi bilavasitə büdcə hesabına həyata keçirilən müəssisə və təşkilatlar.

323 Maliyyələşdirilməsi bilavasitə dövlət büdcəsi hesabına həyata keçirilən təşkilatlar:

- ☐ sadalananların hər biri
- ☐ dövlət müəssisələri
- ☐ unitar təşkilatlar
- ☒ büdcə təşkilatı
- ☐ ictimai təşkilat

324 AR büdcə sisteminin gəlirləri və xərcləri iki səviyyəyə bölünən həlqəsini seçin:

- ☐ NMR büdcəsi və bələdiyyə büdcələri.
- ☐ hər ikisi
- ☒ dövlət büdcəsi
- ☐ heç biri
- ☐ bələdiyyə büdcəsi;

325 Büdcə quruluşuna daxildir:

- ☐ büdcə təsnifatı, büdcə hüququ, büdcə planlaşdırılması
- ☐ dövlət quruluşu, büdcə sistemi, büdcə hüququ
- ☐ büdcə sistemi, büdcə təsnifatı, dövlət quruluşu
- ☐ büdcə sistemi, büdcə sisteminin təşkili prinsipləri, dövlət quruluşu
- ☒ büdcə sistemi, büdcə təsnifatı, büdcə sisteminin təşkili prinsipləri

326 Məqsədli büdcə fondlarını göstərin

- ☐ Dövlət Sosial Müdafiə Fondu
- ☐ Dövlət Neft Fondu
- ☐ Sığorta Fondu
- ☐ Dövlət icbari Tibbi Sığorta Fondu

☒ Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu və "Avtomobil yolları" Fondu

327 Bütçədənkənar əməliyyatlar dedikdə nə başa düşülür?

- ☐ sadalananların hər biri
- ☐ qeyri-bütçə müəssisələrinin əməliyyatları
- ☐ qanunvericilikdə müəyyən edilmiş qaydada bütçədən ayrılmış vəsaitin kənarda xərclənməsi ilə bağlı maliyyə əməliyyatları
- ☒ bütçə təşkilatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət bütçəsindən kənarda əldə etdikləri gəlirləri və xərcləri üzrə maliyyə əməliyyatları;
- ☐ sadalananların heç biri

328 Hazırda fəaliyyət göstərən "Bütçə sistemi haqqında" AR Qanunu neçənci ildə qüvvəyə minmişdir?

- ☐ 1 yanvar 2000 –cü ildə
- ☐ 2 iyul 2002-ci ildə
- ☐ 1 yanvar 2002 –cü ildə
- ☒ 1 yanvar 2003 –cü ildə
- ☐ 1 yanvar 2012 –cü ildə

329 Hazırda fəaliyyət göstərən "Bütçə sistemi haqqında" AR Qanunu neçənci ildə qəbul olunmuşdur?

- ☐ 2001.0
- ☐ 2003.0
- ☐ 2011.0
- ☐ 2012.0
- ☒ 2002.0

330 Azərbaycanın müstəqiliyi dövründə "Dövlət büdcəsi haqqında" AR Qanunu ilk dəfə neçənci ildə qəbul olunmuşdur?

- ☐ 1995.0
- ☐ 1992.0
- ☐ 2000.0
- ☐ 2002.0
- ☒ 1999.0

331 Azərbaycanın müstəqiliyi zamanı "Bütçə sistemi haqqında" AR Qanunu ilk dəfə neçənci ildə qəbul olunmuşdur?

- ☒ 1992.0
- ☐ 1990.0
- ☐ 1994.0
- ☐ 1991.0
- ☐ 1993.0

332 Bütçə sisteminin qurulması prinsiplərinə aid deyil:

- ☐ bütçənin həqiqiliyi
- ☐ bütçə sisteminin vahidliyi;
- ☐ ayrı-ayrı bütçə həlqələrinin müctəqilliyi
- ☒ bütçə sisteminin daimi sabitliyi
- ☐ bütçələrin balanslaşdırılması

333 Federativ dövlətlərin bütçə sistemi neçə həlqədən ibarətdir ?

- ☐ 4.0
- ☐ 2 və ya 3
- ☐ 1.0
- ☐ 2.0

334 Ölkənin büdcə sisteminin təşkili, ayrı-ayrı büdcə həlqələri arasında qarşılıqlı əlaqələr, büdcə- lərin fəaliyyətinin təşkilatı - hüquqi əsasları, büdcə vəsaitlərinin yaradılması və istifadəsi forma-larının məcmusu müəyyən edir:

- ☐ bütün cavablar doğrudur
- ☐ büdcə sistemini
- ☐ büdcə sisteminin vahidliyini
- ☒ büdcə quruluşunu;
- ☐ ayrı-ayrı büdcə həlqələrinin müstəqilliyini;

335 Keyns nəzəriyyəsində irəli sürülən büdcə siyasətinin əsas istiqamətini göstərin

- ☐ bu təkliflərin heç biri.
- ☐ dövlət xərclərinin azaldılması
- ☐ dövlət xərclərinin stabilləşdirilməsi
- ☒ dövlət xərclərinin artırılması
- ☐ bu təkliflərin hamısı;

336 Büdcənin funksiyalarına aid deyil:

- ☒ ölkənin idarə olunması təşkili
- ☐ nəzarət funksiyası
- ☐ sosial siyasətin maliyyə təminatı
- ☐ ÜDM-nin bölüşdürülməsi və yenidən bölüşdürülməsi
- ☐ iqtisadiyyatın tənzimlənməsi və həvəsləndirilməsi funksiyası

337 Dövlətin əsas maliyyə planı hansıdır?

- ☐ ayrı-ayrı sahələrin inkişafının dövlət proqramları
- ☐ toplu maliyyə balansı
- ☐ vahid büdcə təsnifatı
- ☒ dövlət büdcəsi
- ☐ sosial-iqtisadi inkişaf proqnozları

338 Büdcənin maddi mənada rolu ifadə olunur: səhv olanı göstərin

- ☐ dövlət gəlirlərinin toplandığı mərkəzləşdirilmiş maliyyə fondlardır
- ☐ dövlətin və bələdiyyələrin fəaliyyətinin əsas maliyyə mənbəyidir
- ☐ dövlətin inzibati ərazi qurumlarının fəaliyyətinin maliyyə mənbəyidir
- ☒ dövlətin inzibati ərazi qurumlarının və bələdiyyələrin fəaliyyətinə dövlət nəzarəti orqanıdır
- ☐ ÜDM-nin dəyərinin dövlətin əlində cəmlənən hissəsidir

339 Büdcənin funksiyalarına aid deyil:

- ☐ sosial siyasətin maliyyə təminatı funksiyası
- ☐ nəzarət funksiyası;
- ☒ hesablama funksiyası;
- ☐ tənzimləyici funksiya
- ☐ bölüşdürücü funksiya

340 İqtisadi və maliyyə termini kimi “büdcə” anlayışı ilk dəfə nə zaman və harada tətbiq edilmişdir

- ☐ XIV əsrdə Fransada
- ☒ XVIII əsrdə İngiltərədə
- ☐ Qədim Misirdə; eradan əvvəl V əsrdə
- ☐ XVI əsrin ikinci yarısında,İtaliyada
- ☐ bizim eranın VII əsrində; Vizantiyada

341 Dövlətin əsas maliyyə planı kimi dövlət büdcəsinin səciyyələndirilməsinə aid deyil:

- ☐ büdcənin tərtibi və icrası elmi cəhətdən əsaslandırılır;
- ☒ büdcə müəssisələrin pul axınının tənzimlənməsini təmin edir
- ☐ bir maliyyə planı olaraq büdcə iki hissədən ibarət balans formasında tərtib edilir
- ☐ dövlətə lazım olan maliyyə resurlarının həcmi müəyyən edir
- ☐ iqtisadi inkişafın tənzimləyicisi kimi çıxış edir

342 Büdcənin iqtisadi rolu ilə bağlı olmayanı göstərin:

- ☒ müəssisələrdə çəkilən inzibati-idarə xərclərinin ixtisar edilməsini təmin edir.
- ☐ dövlətin sosial-iqtisadi inkişafına təminat yaradır
- ☐ ümumi daxili məhsulun dəyərinin müəyyən hissəsinin pul formasında yenidən bölüşdürülməsi vasitəsilə dövlətlə iqtisadi subyektlər və əhali arasında maliyyə münasibətlərini tənzimləyir;
- ☐ dövlətin tarazlı-iqtisadi, sosial-mədəni inkişafının təmin edilməsi, ölkə ərazisində məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi üçün şərait yaradır;

343 Bir iqtisadi kateqoriya olaraq büdcə hansı münasibətləri ifadə edir?

- ☐ mərkəzləşdirilməmiş dövlət gəlirlərinin istifadəsi üzrə münasibətlər
- ☒ büdcə fondunun yaradılması və istifadəsi üzrə dövlətlə müəssisələr və əhali arasında baş verən münasibətlər
- ☐ iqtisadi subyektlər arasında debitor və kreditor borclarının aradan qaldırılması
- ☐ dövlət qərarlarının qəbul edilməsi ardıcılığı
- ☐ müəssisələr və fiziki şəxslər arasında gəlirlərin bölüşdürülməsi münasibətləri

344 Bunlardan hansı büdcənin funksiyalarına aid deyildir?

- ☐ yenidən bölgü funksiyası
- ☐ nəzarət funksiyası
- ☒ inzibati funksiya
- ☐ iqtisadiyyatın tənzimlənməsi və həvəsləndirilməsi funksiyası
- ☐ sosial siyasətin maliyyə təminatı funksiyası

345 Büdcə termininin hərfi mənası necədir?

- ☐ heç biri
- ☒ çanta
- ☐ birja
- ☐ bank
- ☐ kassa

346 Büdcə hansı kateqoriyaya?

- ☐ dövlət
- ☒ iqtisadi
- ☐ hüquqi
- ☐ üstqurum
- ☐ sosial

347 Büdcənin cari xərclərini göstərin: 1. əmək haqqı 2. səhmlərin alınması 3. əmək haqqına üstəlik 4. kreditlər üzrə borclara xidmət 5. əsas vəsaitlərin alınması 6. malların alınması

- ☐ 1,2,4
- ☒ 1,3,6
- ☐ 1,4,5
- ☐ 2,3,5
- ☐ 3,5,6

348 İqtisadi məzmununa görə büdcə xərcləri necə fərqlənir? 1. fasiləsiz xərclər 2. cari xərclər 3. planlı xərclər 4. mövsümü xərclər 5. əsaslı xərclər 6. məcburi xərclər

- ☐ 3,6
- ☒ 2,5
- ☐ 3,4,6
- ☐ 1,4,5
- ☐ 1,2,6

349 Bütçədən maliyyələşdirmənin əsas prinsipləri:

- ☐ doğru cavab yoxdur
- ☒ onların hamısı
- ☐ məqsədəuyğun
- ☐ qaytarmamaqla
- ☐ maliyyə intizamına riayət olunması

350 Bütçələrin qarşılıqlı əlaqəsinə əsaslanan AR-nın bütçə sisteminin vahidlik prinsipi hansı vasitələrlə təmin edilir?

- ☐ doğru cavab yoxdur
- ☒ onların hamısı
- ☐ məqsədli bütçə fondları yaratmaqla
- ☐ tənzimləyici gəlir mənbələrinin olması ilə
- ☐ maliyyə ehtiyatların müxtəlif səviyyəli bütçələr arasında bölüşdürməklə

351 İqtisadi ədəbiyyatda bütçə sisteminin təşkilinin aşağıdakı prinsipləri olduğu göstərilir

- ☐ iki prinsip
- ☒ on prinsip
- ☐ üç prinsip
- ☐ beş prinsip
- ☐ altı prinsip

352 Bütçə sisteminin təşkili prinsiplərinə aiddir

- ☐ doğru cavab yoxdur
- ☒ onların hamısı
- ☐ bütçələrin həqiqiliyi
- ☐ bütçə sisteminin vahidliyi
- ☐ bütçələrin aşkarlığı

353 Bütçənin qeyri-vergili gəlirlərinə aiddir

- ☐ doğru cavab yoxdur
- ☒ dövlət istiqrazlarının yerləşməsindən daxil olan vəsait
- ☐ gömrük rüsumları
- ☐ dövlət rüsumları
- ☐ onların hamısı

354 Bütçə kəsiri:

- ☐ onların hamısı
- ☒ doğru cavab yoxdur
- ☐ faktiki bütçə xərclərinin proqnoz xərclərindən artıq olmalıdır
- ☐ bütçə gəlirlərinin onun xərclərindən artıq olmasıdır
- ☐ bütçənin faktiki gəlirlərinin proqnoz üzrə gəlirlərindən az olmasıdır

355 Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi hansı bütçəyə daxil olur

- ☐ doğru cavab yoxdur
- ☒ dövlət bütçəsinin müvafiq şəhər və rayonlar üzrə yerli gəlirlərinə

- ☐ dövlət büdcəsinin mərkəzləşdirilmiş və yerli gəlirləri arasında bölüşdürülür
- ☐ dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə daxil olur
- ☐ onların hamısı

356 Büdcə kəsiri hansı göstəriciyə əsasən ölçülür?

- ☐ tədiyyə balansının yekununa nisbətən faizlə
- ☒ ümumi daxili məhsula nisbətən faizlə
- ☐ dövlət büdcəsinin xərclərinə nisbətən faizlə
- ☐ dövlət büdcəsinin gəlirlərinə nisbətən faizlə
- ☐ toplu maliyyə balansının yekununa nisbətən faizlə

357 Müdafiə xərcləri hansı büdcədən maliyyələşir?

- ☐ doğru cavab yoxdur
- ☒ dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən
- ☐ dövlət büdcəsinin yerli xərclərindən
- ☐ müvafiq ərazilərin yerli büdcələrindən
- ☐ müvafiq rayon və şəhərlərin büdcələrində

358 Büdcə xərclərinin funksional təsnifatı neçə bplmədən ubarətdir?

- ☐ 10.0
- ☒ 14.0
- ☐ 13.0
- ☐ 12.0
- ☐ 17.0

359 AR-nın 2015-ci il üçün dövlət büdcəsində xərclərin tərkibində ən yüksək xüsusi çəkiyə malikdir

- ☐ ümumi dövlət xidmətlərinə xərclər
- ☒ sənaye, tikinti və faydalı qazıntılar üzrə xərclər
- ☐ təhsil xərcləri
- ☐ müdafiə xərcləri
- ☐ sosial müdafiə və sosial təminat xərcləri

360 Büdcə kəsirinin ödənilmə mənbələri aşağıdakılardır:

- ☐ onlardan heç biri
- ☒ onların hamısı
- ☐ xarici istiqrazlar
- ☐ daxili istiqrazlar
- ☐ daxili və xarici dövlət borcu

361 İqtisadi ədəbiyyatda büdcə kəsiri haqqında aşağıdakı baxışlar var:

- ☐ doğru cavab yoxdur
- ☒ onların hamısı
- ☐ onun mümkünlüyü
- ☐ onun yolverilməz olması
- ☐ onun müəyyən həddə mümkünlüyü

362 Büdcənin vergi olmayan gəlirlərini göstərin

- ☐ doğru cavab yoxdur
- ☒ dövlət əmlakının icarəyə verilməsindən daxil olmalar
- ☐ aksizlər
- ☐ rüsumlar
- ☐ onların hamısı

363 2015-ci il üçün AR-nın dövlət büdcəsinin gəlirlərində hansı vergi növü ən yüksək xüsusi çəkiyə malikdir?

- ☐ maddən vergisi və yol vergisi
- ☒ əlavə dəyər vergisi
- ☐ hüquqi şəxslərin mənfəət vergisi
- ☐ fiziki şəxslərin gəlir vergisi
- ☐ gömrük rüsumları və aksizlər

364 Dövlət büdcəsinin gəlirlərinin məbləğinin yuxarı həddi hansı qanuncericiliklə tənzimlənir?

- ☐ AR-sı Prezidentinin müvafiq Fərmanları ilə
- ☒ "Dövlət büdcəsi haqqında" AR-nın Qanunu ilə
- ☐ "Büdcə sistemi haqqında" AR-nın Qanunu ilə
- ☐ Konstitusiya ilə
- ☐ AR-nın Vahid Büdcə Təsnifatı ilə

365 AR-nın dövlət büdcəsinin gəlirlərini göstərin

- ☐ doğru cavab yoxdur
- ☒ onların hamısı
- ☐ grantlar
- ☐ dövlət vergiləri
- ☐ digər vergilər

366 Dövlət büdcəsinin məqsədi nədir?

- ☐ doğru cavab yoxdur
- ☒ Ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir
- ☐ ölkənin iqtisadiyyatını inkişaf etdirmək, əhalinin sosial-mədəni ehtiyaclarını ödəmək və yoxsulluğu aradan qaldırmaq üçün lazım olan maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir
- ☐ ölkənin müdafiə qüdrətinin artırılması, milli təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir
- ☐ ölkənin məhsuldar qüvvələrini hər tərəfli inkişaf etdirmək, regionların tarazlı sosial-iqtisadi inkişafına nail olmaq və əhalinin maddi rifah halını daha da yaxşılaşdırmaq üçün qanunvericiliklə müəyyən edilmiş qaydada lazımı maliyyə vəsaitini toplamaq və məqsədəuyğun istifadə etmək

367 Dövlət büdcəsinin və AR-sı Prezidentinin Ehtiyat Fondlarından maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitin istifadəsi, hansı hallarda növbəti büdcə ilində də davam etdirilə bilər?

- ☐ doğru cavab yoxdur
- ☒ həmin ehtiyat fondlarından maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə
- ☐ müvafiq icra hakimiyyəti orqanları xüsusi zəruri qərarlar qəbul edildikdə
- ☐ müvafiq ehtiyat Fondlarının vəsaiti artıq qaldıqda
- ☐ nəzərdə tutulan müvafiq sosial-iqtisadi layihələrinin icrası üçün Ehtiyat Fonduna əlavə vəsait ayrıldıqda

368 Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin istifadə müddəti nə zaman başa çatır?

- ☐ doğru cavab yoxdur
- ☒ qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müvafiq büdcə ilinin sonunda
- ☐ müvafiq icra hakimiyyətinin qərarı ilə müəyyən edilən müddətdə
- ☐ müvafiq büdcə ilinin icrasının başa çatmasına bir ay qalmış
- ☐ müvafiq büdcə ilinin başa çatmasından bir ay sonra

369 Yerli büdcələrin Ehtiyat fondlarının vəsaitlərindən istifadə qaydaları hansı icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir?

- ☐ Rayon və ya Şəhər Maliyyə İdarəsi
- ☐ Nazirlər Kabineti
- ☐ Maliyyə Nazirliyi
- ☐ Müvafiq rayon və ya şəhər icra hakimiyyətinin başçısı
- ☒ Müvafiq bələdiyyələr

370 Naxçıvan Muxtar Respublikasının büdcəsinin Ehtiyat Fondundan istifadə qaydaları hansı icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir?

- ☐ Naxçıvan MR-nın Maliyyə Nazirliyi
- ☒ Naxçıvan MR-nın Nazirlər Kabineti
- ☐ AR-nın Maliyyə Nazirliyi
- ☐ Naxçıvan MR-nın Ali Məclisinin Sədri
- ☐ AR-nın Nazirlər Kabineti

371 AR-nın Prezidentinin Ehtiyat Fondunun vəsaiti hansı icra hakimiyyəti orqanın sərəncamları ilə müəyyən edilmiş xərclərə istifadə olunur?

- ☐ Doğru cavab yoxdur
- ☒ AR-nın Prezidentinin
- ☐ AR-nın Nazirlər Kabinetinin
- ☐ AR-nın Maliyyə Nazirliyinin
- ☐ AR-nın İqtisadi İnkişaf nazirliyinin

372 Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə qaydaları hansı icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir?

- ☐ İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi
- ☒ AR-nın Nazirlər Kabineti
- ☐ AR-nın Maliyyə Prezidenti
- ☐ AR-nın Maliyyə Nazirliyi
- ☐ İqtisadi İnkişaf Nazirliyi

373 AR-nın Prezidentinin Ehtiyat Fondunun vəsaiti hansı tədbirlərə yönəldilir?

- ☐ Ölkədə seçkilərin və referendumların keçirilməsinə
- ☒ Ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə
- ☐ Ölkənin xüsusi əhəmiyyət kəsb edən infrastruktur tədbirlərinin həyata keçirilməsinə
- ☐ Qabaqcadan müəyyən edilmiş mühüm məqsədli proqramların icra edilməsinə
- ☐ Ölkənin ərzaq təhlükəsizliyi tədbirlərinə

374 AR-nın Prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi nə qədər müəyyən edilir?

- ☐ dövlət büdcəsi gəlirlərinin 3 faizindən artıq olmamaqla
- ☒ dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla
- ☐ dövlət büdcəsi xərclərinin 2 faizindən artıq olmamaqla
- ☐ dövlət büdcəsi gəlirlərinin 5 faizindən artıq olmamaqla
- ☐ dövlət büdcəsi xərclərinin 3 faizindən artıq olmamaqla

375 Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin həcmi nə qədər müəyyən edilir?

- ☐ dövlət büdcəsi xərclərinin 6 faizindən artıq olmamaqla
- ☒ dövlət büdcəsi gəlirlərinin 5 faizindən artıq olmamaqla, əvvəlki ildə bu Fondun xərcinin faktiki icrası nəzərə alınmaqla
- ☐ Dövlət büdcəsi gəlirlərinin 2 faizi həcmində, əvvəlki ildə bu Fondun xərcinin faktiki icrası nəzərə alınmaqla
- ☐ dövlət büdcəsi xərclərinin 5 faizi həcmində, əvvəlki ildə bu Fondun xərcinin faktiki icrası nəzərə alınmaqla
- ☐ dövlət büdcəsi gəlirlərinin 3 faizindən artıq olmamaqla, əvvəlki ildə bu Fondun xərcinin faktiki icrası nəzərə alınmaqla

376 Dövlət büdcəsinin, AR-nın Prezidentinin, Naxçıvan MR-nın büdcəsinin və yerli büdcələrin ehtiyat fondları hansı məqsədlər üçün yaradılır?

- ☐ Doğru cavab yoxdur
- ☒ Nəzərdə tutulmayan xərclər, habelə dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün
- ☐ Əhalinin siyahıya alınması tədbirləri üçün
- ☐ Ümumxalq referendumlarının və seçkilərin keçirilməsi üçün
- ☐ Qabaqcadan planlaşdırılan konkret məqsədli proqram və tədbirlərin həyata keçirilməsi üçün

377 Dövlət büdcəsində, Naxçıvan MR-nın büdcəsində və yerli büdcələrdə nəzərdə tutulmayan xərclər, habelə dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün hansı fondlar yaradıla bilər?

- ☐ doğru cavab yoxdur
- ☒ məbləği müəyyən edilən ehtiyat fondları
- ☐ büdcədən kənar ehtiyat fondları
- ☐ məqsədli büdcə fondları
- ☐ onların hamısı

378 Məqsədli büdcə fondlarının vəsaitindən hansı icra hakimiyyəti orqanının razılığı olduqda başqa məqsədlər üçün istifadə edilməsinə yol verilir?

- ☐ AR-nın Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi
- ☒ Doğru cavab yoxdur
- ☐ AR-nın Prezidentinin Administrasiyası
- ☐ Ar-nın Nazirlər Kabineti
- ☐ AR-nın Maliyyə Nazirliyi

379 Məqsədli büdcə fondları nə zaman müvafiq büdcələrin xərc hissəsində əks etdirilir?

- ☐ əvvəlcədən nəzərə alın bilməyən məqsədlər üçün istifadə edildikdə
- ☒ müstəqil mədaxil mənbələrinə malik olmayaraq müvafiq büdcələrdən ayırmalar hesabına formalaşdıqda
- ☐ məqsədli təyinat üzrə istifadə edildikdə
- ☐ müstəqil mədaxil mənbəsinə malik olduqda
- ☐ müstəqil təşəbbüs əsasında istifadə edildikdə

380 Müstəqil gəlir mənbəsinə malik olan məqsədli büdcə fondlarının hesablarında ilin sonuna qalan vəsait necə istifadə olunur?

- ☐ vaxtı ötmüş borcların ödənilməsinə yönəldilir
- ☒ növbəti büdcə ilində məqsədli büdcə fondunun gəlirlərinə daxil edilir
- ☐ növbəti ilin büdcə gəlirinə daxil edilir
- ☐ büdcənin ehtiyat fonduna ödənilir
- ☐ xəzinədarlığın sərəncamı ilə xəzinə hesabına daxil edilir

381 Məqsədli büdcə fondlarının vəsaiti necə istifadə olunur?

- ☐ mal və xidmətlərin ödənilməsinə istifadə edilir
- ☒ məqsədli təyinatı üzrə istifadə olunmalıdır və onların başqa məqsədlər üçün xərclənməsinə yol verilmir
- ☐ borc öhdəliklərinin ödənilməsinə yönəldilir
- ☐ məqsədli büdcə fondunun təxirə salınmaz xərclərinə istifadə edilməlidir
- ☐ büdcədən verilmiş ssudaların qaytarılmasına yönəldilir

382 Məqsədli büdcə fondları müstəqil mədaxil mənbələrinə malik olmayaraq müvafiq büdcələrdən ayırmalar hesabına formalaşdıqda ilin sonunda bu fondların hesablarında qalan istifadə olunmamış vəsait necə istifadə olunur?

- ☒ müvafiq büdcələrə qaytarılır
- ☐ növbəti maliyyə ilində istifadə edilir
- ☐ məqsədli büdcə fondunun borclarının ödənilməsinə yönəldilir
- ☐ təxirə salınmaz xərclərin maliyyələşdirilməsinə yönəldilir
- ☐ ehtiyat fonduna köçürülür

383 Aşağıda göstərilənlərdən hansılar müdafiə olunana xərc maddəsinə aid deyildir?

- ☐ əmək haqqına üstəlik
- ☒ əsaslı təmir və kommunal xərclər
- ☐ pensiya, başqa sosial müavinətlər
- ☐ əmək haqqı
- ☐ dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər

384 Vergi bazasına görə vergilər hansı növlərə bölünür?

- ☐ Doğru cavab yoxdur
- ☒ Onların hamısı
- ☐ Mal və xidmətlərə görə vergilər
- ☐ Gəlirlərdən (mənfəətdən) vergilər, mülkiyyətdən vergilər
- ☐ Xarici iqtisadi fəaliyyətlə bağlı vergilər və s.

385 Vergi bazası kimi nələr əsas götürülür?

- ☐ Doğru cavab yoxdur
- ☒ Onların hamısı
- ☐ Mal dövriyyəsinin həcmi, mülkiyyət
- ☐ Məcmu gəlir, əmək haqqı
- ☐ İdxal olunan mallar və s

386 Vergilər hansı əlamətinə görə fərqlənilirlər?

- ☐ vergilərin ödənilmə dərəcələrinə görə
- ☒ vergi bazasına görə
- ☐ vergilərin ödənilmə müddətinə görə
- ☐ ödəyicilərin qruplarına görə
- ☐ vergilərin ödənilmə yerinə və qaydasına görə

387 Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə nə nəzərdə tutulur?

- ☐ “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunla müəyyən edilən və bələdiyyələrin ərazisində ödənilən vergilər
- ☒ AR-nın “Vergi Məcəlləsi”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” AR-nın Qanunu və digər qanunlarla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazisində ödənilən vergilər
- ☐ Yerli (bələdiyyə) orqanların qərarı ilə AR-nın “Vergi Məcəlləsi” əsasında müəyyən edilən və bələdiyyə ərazisində ödənilən vergilər
- ☐ AR-nın “Vergi Məcəlləsi” ilə müəyyən edilən və yalnız bələdiyyələrə aid edilən dövlət vergi və rüsumları
- ☐ AR-nın “Vergi Məcəlləsi” əsasında “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən və bələdiyyələrin ərazisinə daxil olan vergilər və ödənişlər

388 Muxtar Respublika vergiləri dedikdə hansı vergilər nəzərdə tutulur?

- ☐ Doğru cavab yoxdur
- ☒ Naxçıvan MR-da AR-nın “Vergi Məcəlləsinə” müvafiq olaraq Naxçıvan MR-nın qanunları ilə müəyyən edilən və MR-nın ərazisində ödənilən vergilər
- ☐ AR-nın Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən və Naxçıvan MR-nın Ali Məclisi tərəfindən təsbit edilən vergilər
- ☐ AR-nın “Vergi Məcəlləsi” ilə müəyyən edilən və Naxçıvan MR-nın ərazisinə daxil olan vergilər
- ☐ Naxçıvan MR-nın Ali Qanunvericiliyi ilə müəyyən edilən və Muxtar Respublika ərazisində daxil olan vergilər

389 Dövlət vergiləri dedikdə hansı vergilər nəzərdə tutulur

- ☐ doğru cavab yoxdur
- ☒ AR-nın “Vergi Məcəlləsi” ilə müəyyən edilən Respublika ərazisində ödənilməli olan vergilər
- ☐ AR-nın Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən Respublika ərazisində ödənilən bütün vergilər
- ☐ AR-nın Konstitusiyası ilə müəyyən edilən və respublika ərazisində ödənilən vergilər

- ☐ AR-nın qanunvericiliyi ilə müəyyən edilən, respublika ərazisində və onun hüduqlarından kənarda ödənilən dövlət vergiləri

390 Bütçəyə daxil olan vergilər hansı qruplara bölünür?

- ☐ Doğru cavab yoxdur
☒ Dövlət vergilərinə, Muxtar Respublika vergilərinə və yerli (bələdiyyə) vergilərinə
☐ Dövlət vergilərinə və yerli (bələdiyyə) vergilərə
☐ Mərkəzləşdirilmiş vergilər və qeyri mərkəzləşdirilmiş vergilərə
☐ Respublika vergilərinə, rayon, şəhər vergilərinə və yerli (bələdiyyə) vergilərinə

391 Bütçə sisteminə daxil olan gəlirlərin qruplaşdırılması nəyi ifadə edir?

- ☐ Gəlirlərin tərkibi və quruluşunu
☒ Bütçə gəlirlərinin təsnifatını
☐ Bütçə gəlirlərinin gəlir bazasına görə fərqi
☐ Gəlirlərin daxilolma mənbələrini və müddətini
☐ Bütçə gəlirlərinin növlərini

392 Bütçə gəlirlərinin təsnifatında bütçə gəlirləri hansı kateqoriyalardan ibarətdir?

- ☐ Vergilərdən daxil olmalar, vergi olmayan gəlirlər və transfertlər
☒ Vergilərdən daxil olmalar, sosial ayırmalar, qrantlar və digər gəlirlər
☐ Vergilərdən daxil olmalar, vergi olmayan gəlirlər
☐ Vergilərdən daxil olmalar, sosial ayırmalar,transfertlər və vergi olmayan gəlirlər
☐ Vergilərdən daxil olmalar,əsəşli gəlirlər, rəsmi qaydada alınan vəsaitlər, digər səviyyəli bütçələrdən alınan vəsaitlər

393 Bütçə xərclərinin inzibati təsnifatının quruluşunu (strukturunu) göstərin

- ☐ Doğru cavab yoxdur
☒ Bütçə səviyyəsi, təşkilat səviyyəsi, Baş Kredit Sərəncamçıları, təxsisat sərəncamçıları, kod
☐ Bütçə səviyyəsi, təşkilat səviyyəsi, bölmə, təxsisat sərəncamçıları, kod
☐ Bütçə səviyyəsi, bölmə, təşkilat səviyyəsi,baş kredit sərəncamçıları, kod
☐ Bütçə səviyyəsi, Baş Kredit Sərəncamçıları, vəsaiti istifadə edənlər, kod

394 Bütçə xərclərinin iqtisadi təsnifatının quruluşunu (strukturunu) göstərin

- ☐ Bölmə, köməkçi bölmə, fəsil, maddə, yarım maddə və kod
☐ Bölmə, köməkçi bölmə, maddə, yarım maddə və kod
☐ Bölmə , fəsil, paraqraf, maddə və kod
☒ Bölmə, köməkçi bölmə, paraqraf, maddə, yarım maddə və kod
☐ Bölmə, köməkçi bölmə, maddə,yarım maddə və kod

395 Bütçə xərclərinin funksional təsnifatının quruluşunu (strukturunu) göstərin

- ☐ Bölmə , köməkçi bölmə, paraqraf və maddə
☐ Bölmə, paraqraf, maddə
☐ Bölmə, fəsil, maddə və yarım maddə
☒ Bölmə, köməkçi bölmə, paraqraf
☐ Bölmə, köməkçi bölmə, fəsil və paraqraf

396 Bütçə gəlirlərinin təsnifatının quruluşunu (strukturunu) göstərin

- ☐ Bölmə, paraqraf, maddə və yarım maddə
☒ bölmə, köməkçi bölmə, fəsil, paraqraf və maddə
☐ Bölmə, köməkçi bölmə, paraqraf, maddə, yarım maddə
☐ Bölmə, fəsil, paraqraf, maddə və yarım maddə
☐ Bölmə, köməkçi bölmə, fəsil, maddə və yarım maddə

397 Bütçə təsnifatının tərkibi hansı orqan tərəfindən müəyyən edilir

- ☐ AR-nın Maliyyə Nazirliyi və Dövlət Statistika Komitəsi
- ☒ AR-nın Nazirlər Kabineti
- ☐ AR-nın Maliyyə Nazirliyi
- ☐ AR-nın Milli Məclisi
- ☐ AR-nın Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

398 Bütçə təsnifatının tərkibi nədən ibarətdir?ə: 1. Gəlirlərin təsnifatı 2.Bütçə xərclərinin istiqamətlər üzrə təsnifatı 3.Bütçə xərclərinin funksional təsnifatı 4.Bütçə gəlirlərinin növlər üzrə təsnifatı 5.Bütçə xərclərinin təsərrüfat sahələri üzrə təsnifatı 6. Bütçə xərclərinin iqtisadi təsnifatı 7.Bütçə xərclərinin inzibati təsnifatı 8.Bütçə gəlirlərinin idxal və ixrac əməliyyatları üzrə təsnifatı

- ☐ 1,4,6,7
- ☒ 1,3,6,7
- ☐ 2,3,4,5
- ☐ 1,2,4,5
- ☐ 1,3,7,8

399 Bütçə təsnifatının quruluşunu göstərin

- ☐ Təsnifatın bölmələri, köməkçi bölmələri,maddələr, yarımaddələr və kodlar
- ☒ Təsnifatın bölmələri, köməkçi bölmələri, paraqraflar, maddələr, yarımaddələr və kodlar
- ☐ bütçə təsnifatının bölmələri, köməkçi bplmələri, fəsilər, maddələr və yarımaddələr
- ☐ Bütçə təsnifatının bplmələri, yarım bölmələr, paraqraflar, maddələr və kodlar
- ☐ Təsnifatın bölmələri, yarım bplmələr, fəsilər, paraqraflar və kodlar

400 AR-nın bütçə təsnifatının məqsədlərini göstərin: 1. Bütün səviyyələrdə olan bütçələrin tərtibi, təsdiqi və icrası 2.Bütçə xərclərinin maddi və maliyyə normalarını müəyyən etmək 3.Bütçə vəsaitinin ayrılması və istifadəsi üzərində nəzarət etmək 4.Bütçələrin güstəricilərinin müqayisəsini təmin etmək 5.Vergilərin, rüsumların və digər daxilolmaların dərəcələrini (daxil olma normalarını) müəyyən etmək 6.AR-nın bütçə sisteminə daxil olan bütün bütçələrin gəlir və xərc maddələrinin fərqli cəhətlərini əks etdirmək 7.Gəlirlərin və xərclərin bütçə həlqələri arasında bölgü normalarını nəzərə almaq

- ☐ 3,4,5,1
- ☒ 1,3,4,6
- ☐ 2,3,5,7
- ☐ 1,2,4,7
- ☐ 2,4,5,6

401 Bütçə təsnifatının əsas prinsiplərini göstərin. 1. Əsas metodoloji sənəd olmaqla, bütün bütçələr onun əsasında tərtib edilir. 2. Dövlət bütçəsinə daxil olan gəlirlərin alınma qaydaları həmin sənəd əsasında həyata keçirilir 3. Gəlirlərin və xərclərin bütçə həlqələri arasında bölgüsü aparılır 4. Bütün bütçələr, bütçə təşkilatları və bütçədənkənar dövlət fondları üzrə maliyyə əməliyyatları üçün məcburidir 5.AR-nın qanunvericiliyinə ciddi riayət edilməsinə əsaslanır 6.Gəlirlərin və xərclərin illik və rüblük bölgüsü həmin sənəd əsasında aparılır

- ☐ 3,4,5
- ☒ 1,4,5
- ☐ 1,5,6
- ☐ 1,3,6
- ☐ 2,3,6

402 “AR-nın Vahid Bütçə təsnifatı” haqqında AR Nazirlər Kabinetinin qərarı nə vaxt qəbul olunub?

- ☐ 07 dekabr 1999-cu ildə
- ☒ 06 oktyabr 2004-cü ildə
- ☐ 07 fevral 2006-cı ildə
- ☐ 02 iyul 2002-ci ildə
- ☐ 15 may 2006-cı ildə

403 Bütçə təsnifatı nədir?

- ☐ AR-nın bütçə sisteminə daxil olan gəlirlərin və xərclərin bütçə sisteminin ayrı-ayrı həlqələri arasında bölgüsü
- ☒ AR-nın bütçə sisteminə daxil olan bütün bütçələrin gəlirləri və xərclərinin eyni əlamətlər üzrə zəruri qruplaşdırılması, onlara müəyyən sıra nömrələri və kodların verilməsi
- ☐ AR-nın bütçə sisteminin və bütçədənəknər dövlət fondlarının gəlirləri və xərclərinin tərkibi
- ☐ AR-nın bütçə sisteminə daxil olan bütçələrin tərkibi və quruluşu
- ☐ AR-nın bütçə sisteminin, Naxçıvan MR-nın bütçəsinin və yerli bütçələrin tərkibi və quruluşu

404 Bütçənin gəlirləri və xərclərinin zəruri qruplaşması hansı normativ sənəd əsasında aparılır?

- ☐ Dövlət Xəzinədarlığı haqında əsasnamə
- ☒ Azərbaycan Respublikası Vahid Bütçə Təsnifatı
- ☐ AR-nın dövlət bütçəsinin tərtibi və icrası qaydaları
- ☐ “Bütçə sistemi haqqında” AR-nın Qanunu
- ☐ Hər il maliyyə ili üçün qəbul edilən “Dövlət bütçəsi haqqında” Qanun

405 Bütçə təşkilatı nədir?

- ☐ doğru cavab yoxdur
- ☒ maliyyələşdirilməsi bilavasitə AR-nın dövlət bütçəsi və Naxçıvan MR-nın bütçəsi hesabına həyata keçirilən idarə və təşkilatlar
- ☐ maliyyələşdirilməsi tamamilə və ya qismən bütçə vəsaiti hesabına həyata keçirilən, hesablaşma hesabı olmayan qeyri-kommersiya təşkilatı
- ☐ smeta əsasında tamamilə bütçə vəsaiti hesabına maliyyələşən qeyri-kommersiya təşkilatları
- ☐ bütçə smetası əsasında fəaliyyəti tamamilə bütçə vəsaiti hesabına maliyyələşdirilən və hesablaşma hesabı olan kommersiya təşkilatı

406 Konkret dövr üçün ölkədə maliyyə vəsaitlərinin yaranma mənbələri və istifadə istiqamətləri barədə məlumatları gəzində əks etdirən maliyyə sənədi necə adlanır?

- ☐ onların hamısı
- ☒ toplu maliyyə balansı
- ☐ dövlət bütçəsi
- ☐ icmal bütçə
- ☐ dövlətin pul gəlirləri və xərcləri balansı

407 Aşağıda göstərilənlər dən hansılar müdafiə olunan xərc maddələrinə aid deyil?

- ☐ doğru cavab yoxdur
- ☒ onların hamısı
- ☐ pensiyalar, başqa sosial müavinətlər və ödənişlər
- ☐ əmək haqqı və əmək haqqına üstəlik
- ☐ dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər

408 Bütçə gəlirlərinin onun xərclərindən artıq olan məbləğ necə adlanır?

- ☐ bütçə ehtiyatı
- ☐ bütçə kəsiri(defisiti)
- ☒ bütçə artıqlığı (profisiti)
- ☐ bütçənin məqsədli fondu
- ☐ bütçənin sərbəst vəsaiti

409 Bütçə ili ərzində maliyyələşdirilməsinə sekvestr tətbiq olunmayan, qanunvericiliklə müəyyən edilmiş bütçə xərcləri necə adlanır?

- ☐ doğru cavab yoxdur
- ☒ müdafiə olunan xərc maddələri
- ☐ ölkənin müdafiəsi üzrə xərclər
- ☐ əmək haqqı üzrə ödənişlər

☐ dövlət ehtiyatları üzrə xərclər

410 Dövlət büdcəsi, Naxçıvan MR-nın büdcəsi və yerli büdcələrin, həmçinin dövlət büdcəsinin kəsirinin maliyyələşmə mənbələri üzrə daxilolmalar yerinə yetirilmədikdə müdafiə olunmuş xərc maddələri istisna olmaqla, büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarı necə adlanır?

- ☐ dotasiyanın dayandırılması
- ☒ sekvestr
- ☐ xərclərin məqsədli təyinat üzrə bölgüsü
- ☐ xərclərin prioritet göstəricilər üzrə ixtisarı
- ☐ subvensiyanın ixtisarı

411 Dövlət büdcəsi, Naxçıvan MR-nın büdcəsi və yerli büdcələrin tərkibində konkret tədbirlərin həyata keçirilməsi üçün formalaşan və istifadə edilən pul vəsaiti necə adlanır?

- ☐ doğru cavab yoxdur
- ☒ məqsədli büdcə fondları
- ☐ dotasiya
- ☐ büdcə ehtiyatları
- ☐ büdcələrin nizamnamə fondları

412 Dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaiti nədir?

- ☐ subvensiya
- ☒ subsidiya
- ☐ büdcə təxsisatı
- ☐ məqsədli təyinatlı büdcə vəsaiti
- ☐ dotasiya

413 Məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə və yerli büdcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaiti nədən ibarətdir?

- ☐ subsidiya
- ☒ subvensiya
- ☐ büdcə ssudaları
- ☐ dotasiya
- ☐ təxsisat

414 Daxili və xarici mənbələr hesabına əvəzsiz verilən məqsədli maliyyə yardımını nədən ibarətdir?

- ☐ subvensiya
- ☒ qrant
- ☐ dotasiyalar
- ☐ birdəfəlik məqsədli maliyyə yardımı
- ☐ subsidiya

415 Dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə və yerli büdcələrə onların gəlir və xərclərini tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaiti nədən ibarətdir?

- ☐ dotasiya
- ☒ büdcə ssudaları və dotasiya
- ☐ büdcə təxsisatları
- ☐ büdcə kreditləri
- ☐ subsidiya

416 Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Naxçıvan MR-nın büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə

verilən maliyyə vəsaiti necə adlanır?

- ☐ subsidiya
- ☒ büdcə ssudaları
- ☐ büdcə təxsisatı
- ☐ dotasiya
- ☐ subvensiya

417 Büdcə kəsiri (defisiti) necə adlanır?

- ☐ büdcə xərclərini maliyyələşdirmək üçün alınan borc vəsaiti
- ☒ büdcənin xərclərinin gəlirlərlə təmin olmayan məbləği
- ☐ büdcənin gəlirlərinin xərclərdən artıq olması
- ☐ büdcənin vergili gəlirlərinin qeyri-vergili gəlirlərindən artıq olması
- ☐ dövlət büdcəsindən yerli büdcələrə verilən dotasiya

418 Dövlət büdcəsinin yerli xərci nədən ibarətdir?

- ☐ Doğru cavab yoxdur
- ☒ Büdcə təsnifatına uyğun olaraq maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş gəlirlərdən ayrılan vəsait hesabına həyata keçirilən xərclər
- ☐ Yerli büdcə təşkilatlarının xərc smetaları əsasında maliyyələşən xərclər
- ☐ Yerli büdcə təşkilatlarının saxlanılması üçün büdcədən ayrılan vəsait
- ☐ Bələdiyyə büdcələrindən ayrılan vəsait hesabına maliyyələşən xərclər

419 Dövlət büdcəsinin yerli gəliri nədən ibarətdir?

- ☐ Onların hamısı
- ☒ Dövlət büdcəsində müəyyən edilən normativlər əsasında formalaşan ayrı-ayrı şəhər və rayonlar üzrə gəlir
- ☐ "Büdcə sistemi haqqında" Qanunla müəyyən olunan gəlirlər
- ☐ Qanunvericilik əsasında müəyyən olunan bələdiyyə büdcəsi üzrə gəlir
- ☐ Dövlət büdcəsindən ayrı-ayrı şəhər və rayonlara ayrılan dotasiyalar, subsidiyalar və subvensiyalar

420 Büdcə gəlirləri anlayışı nədən ibarətdir?

- ☐ AR-nın qanunvericiliyi və beynəlxalq aktlarla təyin edilmiş qaydada dövlət büdcəsinə, Muxtar Respublika büdcəsinə və yerli büdcələrə daxil olan vəsaitlər
- ☒ AR-nın, Naxçıvan MR-nın və yerli özünüidarəetmə orqanlarının müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, Naxçıvan MR-nın büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalardır
- ☐ AR-nın "Büdcə sistemi haqqında" Qanunu ilə müəyyən edilmiş normalarla dövlət büdcəsinə, Naxçıvan MR-nın büdcəsinə və yerli büdcələrə geri qaytarılmamaq şərti ilə daxil olan vergilər, rüsumlar və s. ödənişlər
- ☐ Qanunvericilik əsasında müəyyən edilən normalarla büdcəyə məcburi qaydada və geri qaytarmamaqla ödənilən vəsaitlər
- ☐ AR-nın Ali Qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və normalarla icbari qaydada büdcəyə daxil olan vəsaitlər

421 Büdcə xərcləri anlayışı nədir?

- ☐ büdcə təsnifatına uyğun olaraq qanunvericilik əsasında müəyyən edilmiş normalarla bütün büdcə təşkilatlarına ayrılan vəsait
- ☒ büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsindən, Naxçıvan MR-nın büdcəsindən və yerli büdcələrdən qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsait
- ☐ AR-nın dövlət büdcəsində rüblərə bölünməklə illik təxsisat
- ☐ Növbəti maliyyə ili üçün təsdiq edilmiş dövlət büdcəsi ilə müəyyən edilən istiqamətlər üzrə ayrılan vəsait
- ☐ büdcə təsnifatına uyğun olaraq "Büdcə sistemi haqqında" Qanunla dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının sərəncamına ayrılmış büdcə vəsaiti

422 Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərini müəyyən edin

- ☐ Hər il AR-nın dövlət büdcəsi ilə təsdiq edilən ümumdövlət xərcləri

- ☒ Bütçə təsnifatına uyğun olaraq dövlət büdcəsində nəzərdə tutulmuş müvafiq orqanların fəaliyyətinin və tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclər
- ☐ ölkənin müdafiə və təhlükəsizlik fəaliyyəti ilə bağlı xərclər
- ☐ Mərkəzi hakimiyyət orqanlarının saxlanması ilə bağlı bütün fəaliyyət xərcləri
- ☐ Dövlət büdcəsinin xərclərindən yerli xərcləri çıxmaqla müəyyən edilən ümumdövlət xərcləri və ödənişləri

423 AR dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri nədən ibarətdir?

- ☐ Qanunvericik əsasında təyin edilmiş normalarla büdcəyə daxil olan vergilər, rüsumlar və digər daxilolmalar
- ☒ dövlət büdcəsində müəyyən edilən normativlərə uyğun olaraq dövlət büdcəsi gəlirlərindən yerli gəlirlər çıxıldıqdan sonra formalaşan gəlir
- ☐ “Vergi Məcəlləsi” ilə hər il təyin edilən normalarla mərkəzləşdirilmiş gəlirlərə daxil olmaqla formalaşan gəlir
- ☐ dövlət büdcəsinə mərkəzləşdirilmiş formada daxil olan vergilər və sair ödənişlər
- ☐ təqvim ilində “Bütçə sistemi haqqında” Qanunla müəyyən edilən gəlirlər

424 Xərclərin büdcə səviyyələri arasında bölgüsü hansı hüquqi sənəd əsasında həyata keçirilir?

- ☐ doğru cavab yoxdur
- ☒ onların hamısı
- ☐ “Bütçə sistemi haqqında” AR-nın Qanunu
- ☐ Azərbaycan Respublikasının Konstitusiyası
- ☐ Hər il üçün qəbul edilən AR-nın dövlət büdcəsi haqqında Qanunu və digər qanunvericilik aktları

425 Bələdiyyə büdcəsinin müstəqilliyi nə ilə təmin edilir?

- ☐ Bələdiyyə büdcəsinin sərbəst tərtib, təsdiq və icra etmək hüququnun olması ilə
- ☒ Öz mədaxil mənbələrinin olması və bələdiyyənin yerli büdcə vəsaiti barədə sərəncam vermək müstəsna hüququ ilə
- ☐ Bələdiyyə büdcəsinə müstəqil sərəncam vermək hüququnun olması ilə
- ☐ Dövlət büdcəsindən dotasiya, subsidiya, subvensiya almaq hüququnun olması ilə
- ☐ Gəlir mənbələrini artırmaq və xərclərin istiqamətlərini müstəqil təyin etmək hüququnun olması ilə

426 “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” AR-nın Qanununa əsasən bələdiyyə büdcəsinə hansı gəlirlər aid edilmişdir? 1.Fiziki şəxslərdən əmlak vergisi 2.Fiziki şəxslərdən gəlir vergisi 3.Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 4.Fiziki şəxslərdən torpaq vergisi 5.Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi 6.Yol vergisi 7.Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 8.Küçə (divar) reklamlarının yerləşdirilməsi və yayım üçün ödəniş

- ☐ 3.4.5.6.7
- ☒ 1,4,5,7,8
- ☐ 2,3,5,6,8
- ☐ 1,3,6,7,8
- ☐ 2,4,6,7,8

427 “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” AR-nın Qanununa əsasən bələdiyyə büdcələrinin dövlət büdcəsi ilə əlaqəsi nə ilə təsbit olunur?

- ☐ bələdiyyələrin gəlirlərini artırmaq üçün onlara əlavə səlahiyyətlərin verilməsi ilə
- ☒ Yerli büdcənin tənzimlənməsi prosesində dövlət büdcəsindən vəsait almaq hüququ ilə
- ☐ Dövlət büdcəsinin gəlirlərindən ayırma verməklə
- ☐ Bələdiyyə büdcəsinin müstəqil gəlir mənbəsinin olması ilə
- ☐ Dövlət büdcəsinin tərkibində bələdiyyələrin iştirak etməsi hüququ ilə

428 “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” AR-nın Qanunu nə vaxt qəbul olunub?

- ☐ 02 iyul 2001-ci ildə
- ☒ 7 dekabr 1999-cu ildə
- ☐ 20 dekabr 1998-ci ildə
- ☐ 02 iyul 2000-ci ildə
- ☐ 15 fevral 2006-cı ildə

429 Dövlət büdcəsinin yerli gəlirlərinə aid edilən gəlirlər hansılardır? 1.Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar 2.Hüquqi şəxslərin torpaq vergisi 3.Dövlər rüsumu 4.AR-nın ərazisinə malların idxalına görə aksiz 5.“Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu” na bərpa edilməsi üzrə daxilolmalar 6.Mədən vergisi

- ☐ 1,3,4
- ☒ 2,3,6
- ☐ 2,4,5
- ☐ 1,3,6
- ☐ 3,4,5

430 Dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə aid olan gəlirlər hansılardır? 1.Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 2.Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar 3.Dövlət Neft Fondundan Daxilolmalar 4.ƏDV 5.Aksiz markalarının satışından daxilolmalar 6.Mədən vergisi

- ☐ 3,4,6
- ☒ 2,3,5
- ☐ 2,3,4
- ☐ 1,3,6
- ☐ 3,5,6

431 AR-nın 2015-ci il dövlət büdcəsi haqqında” Qanunu ilə aşağıdakı gəlirlərdən hansıları şəhər və rayonların (Bakı şəhərindən başqa) yerli gəlirlərinə verilmişdir: 1.AR-nın dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar 2.Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 3.Sadələşdirilmiş vergi 4.Yol vergisi 5.Hüquqi şəxslərin əmlak vergisi 6.Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar

- ☐ 1,5,6
- ☒ 2,3,5
- ☐ 2,3,6
- ☐ 1,2,4
- ☐ 2,4,5

432 AR-nın 2015-ci il dövlət büdcəsi haqqında” Qanunu ilə şəhər və rayonların (Bakı şəhərindən başqa) yerli gəlirlərinə aid edilmiş gəlirləri göstərin: 1.Fiziki şəxslərin gəlir vergisi 2.ƏDV 3.AR-nın ərazisinə malların idxalına görə ƏDV 4.Mədən vergisi 5.Hüquqi şəxslərin torpaq vergisi 6.AR-nın ərazisinə malların idxalına görə aksiz 7.Hüquqi şəxslər mənfəət gəlir vergisi

- ☐ 3,4,5,6
- ☒ 1,4,5,7
- ☐ 1,2,4,5
- ☐ 2,3,4,6
- ☐ 2,4,6,7

433 AR-nın 2015-ci il dövlət büdcəsi haqqında” Qanunu ilə dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri tərkibinə aid edilməyən gəlirləri göstərin? 1.AR-nın ərazisinə malların idxalına görə ƏDV 2.Fiziki şəxslərin gəlir vergisi 3.AR-nın ərazisinə malların idxalına görə aksiz 4.Hüquqi şəxslərin əmlak vergisi 5.Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividend lər 6.Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi

- ☐ 4,5,6
- ☒ 2,4,6
- ☐ 2,3,6
- ☐ 1,2,5
- ☐ 3,4,5

434 AR-nın 2015-ci il dövlət büdcəsi haqqında” Qanunu ilə dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri tərkibinə aid edilmiş gəlirlər hansılardır? 1.Hüquqi şəxslərin mənfəət(gəlir) vergisi 2.Gömrük rüsumları 3.Dövlət əmlakının özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə

verilməsindən daxilolmalar 4.Mədən vergisi 5.“Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun gəlirləri
6.Hüquqi şəxslərin əmlak vergisi

- ☐ 2,4,6
- ☒ 2,3,5
- ☐ 1,4,5
- ☐ 1,3,6
- ☐ 2,3,6

435 Dövlət büdcəsi gəlirlərinin müvafiq normativlərlə dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri və yerli gəlirləri arasında bölgüsü hansı qanunvericilik sənədi əsasında həyata keçirilir.

- ☐ Yuxarıda göstərilənlərin hamısı
- ☒ Növbəti maliyyə ili üçün “Dövlət büdcəsi haqqında” AR-nın Qanunu
- ☐ “Büdcə sistemi haqqında” AR-nın Qanunu
- ☐ AR-nın Konstitusiyası
- ☐ “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”AR-nın Qanunu

436 Aşağıdakılardan hansılar büdcənin qeyri-vergili gəlirlərinə aiddir

- ☐ Göstərilənlərin hamısı
- ☒ Doğru cavab yoxdur
- ☐ Dövlət rüsumları
- ☐ Gömrük rüsumları
- ☐ Təbii sərvətlərə görə alınan haqq

437 Aşağıda göstərilənlərdən hansıları bələdiyyə büdcələrinə aiddir? 1.Hüquqi şəxslərdən torpaq vergisi 2.Fiziki şəxslərdən əmlak vergisi 3.Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 4.Hüquqi şəxslərin əmlak vergisi 5.Bələdiyyə mülkiyyətində olan müəssisələrin və təşkilatların mənfəət vergisi 6.Dövlət rüsumu 7.Sadələşdirilmiş vergi 8.Fiziki şəxslərdən torpaq vergisi

- ☐ 1,4,5,8
- ☒ 2,3,5,8
- ☐ 2,3,6,8
- ☐ 1,3,5,8
- ☐ 2,4,7,8

438 Dövlət büdcəsi gəlirləri planının yerinə yetirilməsində yerli hakimiyyət orqanlarının məsuliyyətini və marağını gücləndirmək məqsədilə büdcə tənzimlənməsinin hansı metodu da məqsədəuyğun hesab edilir

- ☐ Doğru cavab yoxdur
- ☒ Dövlət büdcəsi gəlirlərindən aşağı büdcə həlqələrinə ayırma normativləri müəyyən etmək
- ☐ Subsidiya vermək
- ☐ Dotasiya ayırmaq
- ☐ Subvensiyalar vermək

439 Gəlirlərin büdcələr arasında bölgüsü zamanı əsasən hansı vəzifələr qarşıya qoyulur?

- ☐ Onların heç biri
- ☒ Göstərilənlərin hamısı
- ☐ Hər bir büdcə həlqəsi onun xərcləri səviyyəsində maliyyə vəsaiti ilə təmin olunmalıdır, yəni büdcələrin balanslaşdırılması təmin edilməlidir
- ☐ Hər bir büdcə həlqəsi müvafiq ərazinin (şəhərin, rayonun) iqtisadi inkişafına uyğun olaraq artan gəlirlər hesabına təmin edilməlidir
- ☐ Dövlət büdcəsinin gəlirləri planının yerinə yetirilməsində yerli hakimiyyət orqanlarının məsuliyyəti və marağı gücləndirilməlidir

440 Gəlirlərin və xərclərin büdcə sisteminin səviyyələri arasında bölgüsü aşağıdakıları nəzərdə tutur:
1.Gəlirlərin aylar üzrə daxil olma normaları müəyyən edilir 2.Xərc səlahiyyətləri və gəlir növləri (tam və ya qismən) daimi olaraq büdcə səviyyələri arasında hədləndirilir 3.Gəlirlərin daxil olması və xərclərin

malitləşdirilməsi üzərində maliyyə nəzarətinin formaları müəyyən edilir 4.Nizamlaşdırıcı gəlirlər müvəqqəti normativlərlə (növbəti maliyyə ili üçün) müxtəlif səviyyəli büdcələr arasında bölüşdürülməsi 5.Xərclər məqsədli təyinatı üzrə istifadə edilmədikdə cərimə növləri təyin edilir 6.Büdcələrarası tənzimləmə həyata keçirilir

- ☐ 1,4,5
- ☒ 2,4,6
- ☐ 3,4,5
- ☐ 1,2,6
- ☐ 2,5,6

441 Aşağıdakılardan hansılar büdcələrarası münasibətlərin təşkili prinsiplərinə aiddir?

- ☐ Onlardan heç biri
- ☒ Onların hamısı
- ☐ AR-nın subyektlərinin minimal büdcə təyinatı səviyyəsinin bərabərliyi
- ☐ AR-nın dövlət büdcəsi ilə əlaqələrdə bələdiyyə büdcələrinin hüquq bərabərliyi
- ☐ Büdcələrarası münasibətlərdə eyni səviyyəli büdcələr üçün vahid metodologiya və kriteriyaların tətbiq edilməsi

442 Büdcələrarası münasibətlərin prinsiplərini göstərin

- ☐ Doğru cavab yoxdur
- ☒ Onların hamısı
- ☐ Büdcə xərclərinin AR-nın büdcə sisteminin müəyyən səviyyələri üzrə bölgüsü və onlara təhkim edilməsi
- ☐ Büdcələrarası münasibətlərdə AR subyektlərinin hüquq bərabərliyi
- ☐ Büdcələrarası münasibətlərin bütün iştirakçılarının mənafelərinin əlaqələndirilməsi

443 Büdcələrarası tənzimləməyə aid olan əməliyyatları müəyyən edin

- ☐ Onların hamısı
- ☐ Gəlirlərin təyin edilmiş müddətlərdə büdcəyə köçürülməsi
- ☐ Xərclərin maliyyələşmə mənbələrinin rüblər üzrə bölgüsü
- ☐ Gəlirlərin büdcəyə daxil olması haqqında bəyannamələrin təqdim edilməsi
- ☒ Büdcə vəsaitinin bir büdcə səviyyəsindən digər büdcələr arasında bölgüsü

444 Aşağıdakılardan hansı əməliyyatlar büdcələrarası tənzimləməyə aiddir?

- ☐ Büdcə vəsaitlərinin məqsədli istifadə olunması
- ☐ Gəlirlərin fasiləsiz və ardıcıl büdcəyə daxil olması
- ☐ Doğru cavab yoxdur
- ☐ Büdcə vəsaitlərinin istifadəsi haqqında hesabatların vaxtında təqdim edilməsi
- ☒ Gəlirlərin müvəqqəti növbəti maliyyə ilindən az olmayan müddətə) normativlərlə müxtəlif səviyyəli büdcələr arasında bölgüsü

445 Büdcələrarası maliyyə münasibətlərinə hansı maliyyə münasibətləri aiddir?

- ☐ Büdcələrarası tənzimləmə
- ☐ Büdcə vəsaitinin xərclənməsi səlahiyyətlərinin büdcələr arasında hədləndirilməsi
- ☐ Büdcə sisteminə daxil olan gəlirlərin büdcə səviyyələri arasında bölüşdürülməsi
- ☒ Onların hamısı
- ☐ Doğru cavab yoxdur

446 Büdcələrarası münasibətlər əsas hansı maliyyə münasibətlərini ifadə edir?

- ☐ Təsərrüfat subyektləri ilə büdcələr arasındakı maliyyə münasibətləri
- ☐ Büdcə təşkilatları arasındakı maliyyə münasibətlərini
- ☒ Müxtəlif səviyyəli hakimiyyət orqanları arasındakı maliyyə münasibətlərini
- ☐ Büdcəyə tədiyyə ödəyən təşkilatlarla büdcələr arasındakı maliyyə münasibətlərini
- ☐ Müəssisələrlə büdcə təşkilatları arasındakı maliyyə münasibətlərini

447 Növbəti büdcə ili üçün bələdiyyələrin büdcə layihələri hansı orqanların qərarı ilə təsdiq edilir?

- ☐ AR-nın Milli Məclisinin
- ☐ Nazirlər Kabinetinin
- ☐ Yerli icra hakimiyyəti orqanlarının
- ☐ AR-nın Maliyyə Nazirliyinin
- ☒ Bələdiyyənin

448 Yerli büdcələrin müstəqilliyi necə təmin edilir? 1.Vergilərin dərəcələrini müstəqil müəyyən etmək hüququnun olması 2.Qanunvericiliklə müəyyən edilmiş öz mədaxil mənbələrinin olması 3.Xərclərin istiqamətini və təyinatını dəyişdirmək hüququnun olması 4.Yerli büdcə vəsaitinə sərəncam vermək barədə müstəsna hüququnun olması 5.Yuxarı büdcələrdən kredit almaq səlahiyyətinin olması ilə

- ☐ 3.5
- ☐ 1.3
- ☐ 1.4
- ☐ 2.5
- ☒ 2.4

449 Naxçıvan Muxtar Respublikasının büdcəsini hansı orqan icra edir?

- ☐ Doğru cavab yoxdur
- ☐ Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi
- ☐ Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi
- ☒ Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
- ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

450 AR-nın Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikasının büdcə layihəsini hansı orqan hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir?

- ☐ AR-nın Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi
- ☒ Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
- ☐ Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi
- ☐ AR-nın Maliyyə nazirliyi
- ☐ AR-nın Nazirlər Kabineti

451 Naxçıvan Muxtar Respublikasının büdcəsini hansı orqan təsdiq edir?

- ☐ Naxçıvan MR-nın Ali Məclisinin təqdimatı ilə AR-nın Milli Məclisi
- ☒ Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
- ☐ AR-nın Nazirlər Kabineti
- ☐ AR-nın Milli Məclisi
- ☐ AR-nın Maliyyə Nazirliyi

452 Konstitusiyaya əsasən AR-nın dövlət büdcəsinin israsını hansı orqan təmin edir?

- ☐ AR-nın Maliyyə Nazirliyi və Mərkəzi Bank
- ☒ AR-nın Nazirlər Kabineti
- ☐ AR-nın Prezidenti
- ☐ AR-nın Milli Məclisi
- ☐ AR-nın Maliyyə Nazirliyi

453 Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hansı orqan hazırlayıb Prezidentə təqdim edir?

- ☐ AR-nın Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi
- ☒ AR-nın Nazirlər Kabineti
- ☐ AR-nın Maliyyə Nazirliyi
- ☐ AR-nın Milli Məclisinin Büdcə Komitəsi
- ☐ AR-nın Maliyyə Nazirliyi və Vergilər Nazirliyi

454 AR-nın dövlət büdcəsini AR-nın Milli Məclisinin təsdiqinə hansı orqan təqdim edir?

- ☐ AR-nın Maliyyə Nazirliyi və Mərkəzi Bankı
- ☒ AR-nın Prezidenti
- ☐ AR-nın Maliyyə Nazirliyi
- ☐ AR-nın Nazirlər Kabineti
- ☐ AR-nın İqtisadi İnkişaf Nazirliyi

455 AR-nın dövlət büdcəsinin icrasına ali nəzarəti hansı orqan həyata keçirir?

- ☐ AR-nın Nazirlər Kabineti və Maliyyə Nazirliyi
- ☒ AR-nın Milli Məclisi və Hesablama Palatası
- ☐ AR-nın Nazirlər Kabineti
- ☐ AR-nın Prezidenti
- ☐ AR-nın Maliyyə Nazirliyi

456 Konstitusiyaya əsasən AR-da vergiləri, rüsumları və ödənişləri hansı orqan müəyyən edir?

- ☐ AR-nın Vergilər Nazirliyi və Gömrük Komitəsi
- ☒ AR-nın Milli Məclisi
- ☐ AR-nın Prezidenti
- ☐ AR-nın Maliyyə Nazirliyi
- ☐ AR-nın Nazirlər Kabineti

457 AR-nın Konstitusiyasına əsasən hər il dövlət büdcəsini hansı orqan təsdiq edir?

- ☐ Maliyyə Nazirliyinin razılığı ilə İqtisadi İnkişaf Nazirliyi
- ☒ AR-nın Milli Məclisi
- ☐ AR-nın Nazirlər Kabineti
- ☐ AR-nın Prezidenti
- ☐ Maliyyə Nazirliyi

458 Büdcənin prosesual hüquqi normalarının tərkibini göstərin: 1.Büdcələrin tərtibi 2.Gəlirlərin və xərclərin büdcələr arasında bölgüsü 3.Büdcələrin layihələrinin müzakirəsi və təsdiqi 4.Xərclərin təyinatı və xərc normaları 5.Büdcələrin icrası haqqında hesabatların hazırlanması, müzakirəsi və təsdiqi 6.Büdcələrin xüsusi və tənzimləyici gəlirlərinin müəyyən edilməsi

- ☐ 4,5,6
- ☒ 1,3,5
- ☐ 2,5,6
- ☐ 1,2,5
- ☐ 1,5,6

459 Büdcə hüququnun maddi normaların tərkibini göstərin: 1.Büdcələrin tərtibi 2.Büdcələrin gəlirlərinin tərkibi və normaları 3.Gəlirlərin icrası üzrə hesabatların 4.Gəlirlərin və xərclərin büdcələr arasında bölgüsü 5.Xərclərin icrası haqqında hesabatların tərtibi və təqdimi 6.Xərclərin təyinatı

- ☐ 3,5,6
- ☒ 2,4,6
- ☐ 1,4,6
- ☐ 1,3,4
- ☐ 3,4,5

460 Büdcə hüquqi normalarına hansı hüquqi normalar aiddir?

- ☐ Onların hamısı
- ☒ Maddi və prosesual hüquqi normalar
- ☐ İnzibati-siyasi hüquqi normalar
- ☐ İnzibati-ərazi hüquqi normalar

- ☐ Maddi-maliyyə hüquqi normalar

461 Gəlilərin və xərclərin büdcələr və büdcə səviyyələri arasında bölgüsü hansı hüquqi sənəd əsasında həyata keçirilir?

- ☐ AR-nın "Vergi Məcəlləsi"
☒ AR-nın "Büdcə sistemi haqqında" qanun və hər il üçün qəbul edilən dövlət büdcəsi haqqında qanun
☐ AR-nın Nazirlər Kabinetinin müvafiq qərarları
☐ AR-nın Konstitusiyası
☐ AR-nın Prezidentinin xüsusi fərmanları

462 Büdcə prosesinin təşkili sahəsində dövlət hakimiyyəti və icra orqanlarının və yerli özünüidarə orqanlarının səlahiyyətlərini tənzimləyən hüquqi normaların məcmusu necə adlanır?

- ☐ Prosesual hüquqi normalar
☒ Büdcə hüququ
☐ Büdcə səlahiyyətləri
☐ Büdcə normativləri
☐ Maddi hüquqi normalar

463 Yerli özünüidarəetmə orqanlarının büdcə hüququnun əsasları hansı qanunvericilik sənədlərində təsbit olunmuşdur?

- ☐ Doğru cavab yoxdur
☐ AR-nın Konstitusiyası
☐ "Büdcə sistemi haqqında" AR-nın Qanunu
☒ Onların hamısı
☐ "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" AR-nın Qanunu və digər qanunvericilik aktları

464 Büdcə hüququnun əsasları hansı qanunvericilik sənədlərində təsbit olunmuşdur?

- ☐ Doğru cavab yoxdur
☒ Onların hamısı
☐ AR-nın "Büdcə sistemi haqqında" Qanunu
☐ AR-nın Konstitusiyası
☐ Hər büdcə ili üçün qəbul edilən dövlət büdcəsi haqqında qanun və digər hüquqi-normativ aktlar

465 AR-nın büdcə sisteminə daxil olan büdcələr arasında kənd təsərrüfatı maliyyə münasibətləri hansı qanunvericilik sənədi əsasında tənzimlənir?

- ☐ AR-nın "Dövlət büdcəsinin tərtibi və icrası qayudaları"
☒ AR-nın "Büdcə sistemi haqqında" Qanun
☐ AR-nın "Vahid büdcə təsnifatı"
☐ AR-nın Konstitusiyası
☐ AR-nın "Vergi məəcəlləsi"

466 AR-da büdcə ili hansı dövrü əhatə edir?

- ☐ Sentyabr ayının 1-dən gələn ilin avqust ayının 31-dək
☒ Doğru cavab yoxdur
☐ İyul ayının 1-dən gələn ilin iyun ayının 30-dək
☐ Yanvarın 1-dən iyulun 1-dək
☐ Cari ilin fevral ayının 1-dən gələn ilin yanvar ayının 31-dək

467 İqtisadi ədəbiyyatlarda büdcənin neçə prinsipindən bəhs olunur

- ☐ Doğru cavab yoxdur
☒ On prinsipi
☐ İki prinsipi

- ☐ Beş prinsipi
- ☐ Üç prinsipi

468 Bütçə sisteminin təşkili prinsiplərinə aiddir:

- ☐ doğru cavab yoxdur
- ☒ onların hamısı
- ☐ bütçələrin reallığı və aşkarlığı
- ☐ bütçə sisteminin vahidliyi və bütçələrin müstəqilliyi
- ☐ gəlirlərin və xərclərin həmin bütçələrdə tam əks olunması

469 Yerli bütçələrə aiddir:

- ☐ Doğru cavab yoxdur
- ☒ Bələdiyyə bütçələri
- ☐ Şəhərlərin bütçələri
- ☐ Rayonların bütçələri
- ☐ Şəhər tabeliyində olan rayonların bütçələri

470 Bütçədənəknar əməliyyatlara hansı maliyyə əməliyyatları aid edilir?

- ☐ Müvafiq icra hakimiyyəti və bütçə təşkilatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada bütçədənəknar fondların transfertləri hesabına həyata keçirdikləri məqsədli sosial-iqtisadi inkişaf proqramları üzrə maliyyə əməliyyatları
- ☒ Müvafiq icra hakimiyyəti orqanlarının və bütçə təşkilatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət bütçəsindən və Naxçıvan MR-nın bütçəsindən kənar əldə etdikləri gəlirləri və həyata keçirdikləri xərcləri üzrə maliyyə əməliyyatları
- ☐ Müvafiq icra hakimiyyəti orqanlarının və bütçə təşkilatlarının məqsədli bütçə proqramları üzrə əldə etdikləri gəlirlər və onların hesabına həyata keçirdikləri xərclər üzrə maliyyə əməliyyatları
- ☐ Bütçə təşkilatlarının onlar üçün təsdiq edilmiş gəlir planından əlavə əldə etdikləri vəsaitlər hesabına əlavə həyata keçirilən maliyyə əməliyyatları
- ☐ Müvafiq icra hakimiyyəti orqanlarının və bütçə təşkilatlarının dövlət bütçədənəknar fondların vəsaitləri hesabına həyata keçirdikləri maliyyə əməliyyatları

471 Bütçə sisteminin təşkili prinsiplərini göstərin: 1.Bütçə vəsaitinin təsdiq edilmiş minimal normalar əsasında istifadə edilməsi 2.Bütçə vəsaitlərinin səmərəli və qənaətlə istifadə edilməsi 3.Bütçə vəsaitlərinin məqsədli proqramların icrasına xərclənməsi 4.Bütçələrin aşkar və şəffaf olması 5.Bütçənin gəlirləri və xərclərinin həmin bütçələrdə tam əks olunması 5.Bütçə xərclərinin fərdi smetalar əsasında maliyyələşdirilməsi

- ☐ 3,4,5
- ☒ 2,4,5
- ☐ 2,3,6
- ☐ 1,4,5
- ☐ 1,4,6

472 Bütçə sisteminin təşkili prinsiplərinə aid olanları seçir: 1.Bütçə sisteminin vahidliyi 2.Gəlirlərin və xərclərin rüblər üzrə bölgüsü 3.Bütçələrin məqsədli proqramlar əsasında tərtibi 4.Bütçələrin balanslaşdırılması 5.Bütçələrin tərtibi və icrasının qanunvericilik əsasında həyata keçirilməsi 6.Bütçə vəsaitlərindən istifadənin ünvanlı və məqsədli olması

- ☐ 1,3,4
- ☒ 1,4,6
- ☐ 2,4,5
- ☐ 1,2,6
- ☐ 3,4,5

473 Azərbaycan Respublikasının İcmal bütçəsinə hansı bütçələr daxildir?

- ☐ Dövlət bütçəsi, Toplu Maliyyə balansı və yerli bütçələr

- ☒ Dövlət büdcəsi, Naxçıvan MR-nın büdcəsi (büdcədənəknar fondlar da daxil olmaqla) və büdcədənəknar dövlət fondlarının gəlirləri və xərcləri
- ☐ Dövlət büdcəsi, Dövlət Neft Fondu və Naxçıvan MR-nın büdcəsi
- ☐ Toplu maliyyə balansı və yerli büdcələr
- ☐ Dövlət büdcəsi, Dövlət Sosial Müdafiə Fondu, Naxçıvan MR-nın büdcəsi, yerli büdcələr

474 AR-nın “Büdcə sistemi haqqında” Qanununda büdcə sisteminin təşkil edilməsinin aşağıdakı prinsipləri təsbit edilmişdir

- ☐ Doğru cavab yoxdur
- ☒ İki prinsip
- ☐ On prinsip
- ☐ Beş prinsip
- ☐ AR-nın “Büdcə sistemi haqqında” Qanununda büdcə sisteminin təşkili prinsipləri təsbit edilməmişdir

475 Büdcədən maliyyələşdirmə hansı prinsiplər əsasında həyata keçirilir: 1.qaytarılmaqla 2.qaytarmamaqla 3.əvəzi ödənilməklə 4.əvəzi ödənilmədən 5.müddətli 6.müddətsiz 7.məqsədli istifadə edilməklə geri qaytarılır

- ☐ 4,6,7
- ☒ 2,4,6
- ☐ 2,3,5
- ☐ 1,4,6
- ☐ 3,6,7

476 Büdcədən maliyyələşdirmə aşağıdakı prinsiplər əsasında həyata keçirilir

- ☐ Onların hamısı
- ☒ Doğru cavab yoxdur
- ☐ Müddətli
- ☐ Qaytarılmaqla
- ☐ Haqqı ödənilməklə

477 Büdcələrin xüsusi gəlirləri nədən ibarətdir?

- ☐ Doğru cavab yoxdur
- ☒ AR-nın qanunvericiliyi ilə müvafiq büdcələrə təhkim edilmiş vergili və digər gəlirlər
- ☐ Dövlət fondlarında büdcələrə ayrılmış xüsusi vəsait
- ☐ Büdcə kreditləri
- ☐ Dövlətin ayırdığı maliyyə yardımı

478 Dotasiya qaydasında maliyyələşmə:

- ☐ Doğru cavab yoxdur
- ☒ Məqsədli xarakter daşımır
- ☐ Qismən məqsədli xarakter daşıyır
- ☐ Məqsədli xarakter daşıyır
- ☐ Məqsədli istifadə edilmədikdə geri qaytarılır

479 Büdcələrarası münasibətlərin formaları:

- ☐ Transfərtlər
- ☐ Dotasiyalar
- ☒ Göstərilənlərin hamısı
- ☐ Subsidiyalar və subvensiyalar
- ☐ Onlardan heç biri

480 Büdcə kreditinin mənbələri

- ☐ Müəssisələrin sərbəst vəsaitləri
- ☒ Bütçələrin vəsaitləri
- ☐ Bütçələrarası dövlət fondlarının vəsaiti
- ☐ AR-nın Mərkəzi Bankının vəsaiti
- ☐ Bütçələrin ilin əvvəlinə sərbəst qalan vəsaitləri

481 Bütə kreditləri hansı prinsiplər əsasında verilir?

- ☐ Doğru cavab yoxdur
- ☒ Yuxarıda göstərilənlərin hamısı
- ☐ Müddətli
- ☐ Haqqı ödənilməklə
- ☐ Qaytarmaqla

482 Transfərtlər nədir?

- ☐ Haqqı ödənilmək şərti ilə müəssisələrə verilən pul ödənişləri
- ☒ Geri qaytarmamaq şərti ilə verilən bütçə vəsaiti
- ☐ Geri qaytarılmalı vəsait
- ☐ Vergili tədiyyələr
- ☐ Müvəqqəti maliyyə yardımı göstərmək üçün ayrılmış vəsait

483 “Bütçə sistemi haqqında” AR-nın Qanununda bütçə necə ifadə olunmuşdur?

- ☐ AR-nın müvafiq dövlət hakimiyyəti və özünüidarə orqanları vasitəsilə onların funksiyaları və vəzifələrinin yerinə yetirilməsi üçün növbəti maliyyə ilinə təsdiq edilən gəlirləri və xərclərini əks etdirən əsas maliyyə sənədi
- ☒ AR-nın müvafiq dövlət hakimiyyəti və özünüidarə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədi
- ☐ AR-nın müvafiq dövlət hakimiyyəti və özünüidarə orqanlarının mərkəzləşdirilmiş gəlirləri və xərcləri balansını əks etdirən əsas maliyyə sənədi
- ☐ Dövlətin və yerli özünüidarəetmə orqanlarının mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və istifadə olunması forması
- ☐ AR-nın müvafiq dövlət hakimiyyəti və özünüidarə orqanlarının vəzifə və funksiyalarının həyata keçirmək məqsədilə qanunvericilik əsasında müəyyən edilmiş qaydada mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və məqsəduyğun istifadə edilməsi üçün əsas maliyyə sənədi

484 Bütçə mexanizminə aiddir:

- ☐ Doğru cavab yoxdur
- ☒ Vəsaitlərin bütçəyə daxil olması və vəsaitlərin bütçədən ayrılması formaları və metodlarının məcmusu və bütçələrarası münasibətlər
- ☐ Bütçələrin xəzinədarlıq vasitəsilə icra edilməsi
- ☐ Bütçənin tərtibi, müzakirəsi, təsdiqi və icrası
- ☐ Bütçə vəsaitlərinin inzubati qaydada idarə edilməsi metodları

485 Bütçə mexanizminin həlqələrinə aşağıdakılar daxildir:

- ☐ Yuxarıda göstərilənlərin hamısı
- ☒ Doğru cavab yoxdur
- ☐ Azərbaycan Respublikasının bütün maliyyə orqanları
- ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- ☐ Yerli maliyyə orqanları

486 Bəzi iqtisadi ədəbiyyatda bütçə bu cür çərçədlənir:

- ☐ Doğru cavab yoxdur
- ☒ Yuxarıda göstərilənlərin hamısı
- ☐ Dövlətin gəlirlərinin və xərclərinin smetəsi kimi
- ☐ Dövlətin əsas maliyyə planı kimi
- ☐ Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondu kimi

487 İqtisadi ədəbiyyatda büdcə aşağıdakı kimi şərh edilir

- ☐ Doğru cavab yoxdur
- ☒ Yuxarıda göstərilənlərin hamısı
- ☐ Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondu kimi
- ☐ Dövlətin əsas maliyyə planı kimi
- ☐ İqtisadi kateqoriya kimi

488 Büdcənin və maliyyənin aşağıdakı oxşar cəhətləri var

- ☐ Doğru cavab yoxdur
- ☒ Yuxarıda göstərilənlərin hamısı
- ☐ Yalnız əmtəə-pul münasibətləri şəraitində fəaliyyət göstərirlər
- ☐ Onlar bölüşdürücü və yenidən bölüşdürücü funksiyaları yerinə yetirirlər
- ☐ Ümumi-daxili məhsulu bölüşdürülər

489 İqtisadi ədəbiyyatda büdcənin aşağıdakı funksiyaları yerinə yetirdiyi iddia olunur?

- ☐ Doğru cavab yoxdur
- ☒ Onların hamısı
- ☐ Tənzimləyici və stimullaşdırıcı
- ☐ Bölüşdürücü və nəzarət
- ☐ Dövlətin sosial siyasətinin maliyyə təminatı

490 Büdcənin funksiyaları

- ☐ Doğru cavab yoxdur
- ☒ Biri-birindən asılıdır
- ☐ Biri-birindən qismən asılıdır
- ☐ Tam müstəqil fəaliyyət göstərirlər
- ☐ Bəziləri bir birindən asılıdır

491 Büdcənin gəlirlərinin və xərclərinin həcmi

- ☐ Doğru cavab yoxdur
- ☒ Ölkənin sosial-iqtisadi inkişaf səviyyəsindən asılıdır
- ☐ Ölkənin sosial-iqtisadi inkişaf səviyyəsindən asılı deyil
- ☐ Ölkənin maliyyə vəsaitinin həcmindən asılıdır
- ☐ Ölkənin perspektiv sosial-iqtisadi inkişaf proqnozundan asılıdır

492 Büdcə münasibətlərinə daxildir

- ☐ Doğru cavab yoxdur
- ☒ Dövlətin və yerli özünüidarəetmə orqanlarının mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və istifadə edilməsi ilə əlaqədar olan maliyyə münasibətləri
- ☐ Bütün maliyyə münasibətləri
- ☐ Bütün iqtisadi münasibətlər
- ☐ Dövlət büdcəsinin və büdcədənəknar dövlət fondlarının yaradılması və istifadəsi ilə əlaqədar maliyyə münasibətləri

493 Büdcənin mövcud olması zəruriliyi nə ilə əlaqədar olmuşdur?

- ☐ Doğru cavab yoxdur
- ☒ Yuxarıda göstərilənlərin hamısı ilə
- ☐ Qeyri istehsal sferasının maliyyələşdirilməsi zəruriliyi ilə
- ☐ Ölkənin müdafiə və idarə edilməsi zəruriliyi ilə
- ☐ Beynəlxalq fəaliyyətin və sosial-iqtisadi inkişaf üzrə ümumdövlət proqramlarının maliyyələşdirilməsi zəruriliyi ilə

494 Büdcələrin balanslaşdırılması prinsipi necə təmin edilir?

- ☐ Doğru cavab yoxdur

- ☒ Bütçədə nəzərdə tutulan xərclərin həcmi həmin bütçələrin gəlirlərinin və bütçə kəsirinin maliyyələşdirilməsi mənbələrindən daxil olan vəsaitin həcminə müvafiq olmalıdır
- ☐ Bütçə xərclərini kəsirsiz maliyyələşdirmək məqsədilə yuxarı bütçələrdən vəsait ayrılması üçün müraciət olunmalıdır
- ☐ Gəlirlərin həcmi xərclərin tam ödənilməsi üçün kifayət etməkdə xərclər mütənasib ixtisar edilir
- ☐ Bütçələrin balanslaşdırılması üçün xərclərin maliyyələşdirilməsini təxirə salmaq lazımdır

495 Bütçə sisteminin vahidliyi nə ilə təmin edilir? 1.Xərcləri vahid normalar və normativlər əsasında maliyyələşdirmək 2.Eyni bütçə təsnifatının olması 3.Gəlirlərin bütçəyə daxil olması üzərində uçot və nəzarətin olması 4.Eyni bütçə sənədləri və formalarından istifadə olunması 5.Xərclərin məqsədli maliyyələşdirilməsinin müntəzəm uçot və auditinin aparılması 6.Bütçələrin icrasına dair müntəzəm hesabatların hazırlanması və qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim edilməsi

- ☐ 1,3,5
- ☒ 2,4,6
- ☐ 2,5,6
- ☐ 1,5,6
- ☐ 3,4,5

496 Bütçələrin müstəqilliyi prinsipi nə ilə təmin edilir? 1.Gəlirlərin və xərclərin müstəqil olaraq bütçə səviyyələri arasında bölüşdürmək 2.Qanunvericiliyə uyğun olaraq mədaxil mənbələrinin olması 3.Qanunvericilik əsasında gəlirlərin və xərclərin uçotunu və auditini aparmaq 4.Vahid bütçə təsnifatı çərçivəsində xərclərin istiqamətlərini müəyyənləşdirmək hüququnun olması 5.Bütçələrin müstəqil olaraq tərtib və təsdiq etmək 6.Bütçələrin icrası zamanı ilin axırına sərbəst qalan vəsaitə müstəqil sərəncam vermək hüququnun olması

- ☐ 3.5
- ☒ 2.4
- ☐ 4,5,6
- ☐ 1,3,5
- ☐ 1.6

497 Bütçə sisteminin vahidliyi prinsipi nəyi nəzərdə tutur? 1.Tənzimləyici mədaxil mənbələrindən istifadə etmək 2.gəlir və xərcləri vahid normalarla bütçələr arasında bölüşdürmək 3.maliyyə ehtiyatlarını müxtəlif səviyyəli bütçələr arasında bölüşdürmək 4.bütçəyə daxil olan gəlirlərin dərəcələrini müəyyən etmək 5.bütçələrin qarşılıqlı əlaqəsi 6.xərclərin istiqamətləri üzrə xərc normalarını müəyyən etmək

- ☐ 4,5,6
- ☐ 3,4,6
- ☐ 1,2,6
- ☐ 2,4,5
- ☒ 1,3,5

498 “Bütçə sistemi haqqında” AR-nın Qanununda bütçə sisteminin təşkil edilməsinin aşağıdakı prinsipləri təsbit edilmişdir

- ☐ Doğru cavab yoxdur
- ☒ Bütçə sisteminin vahidliyi və bütçələrin müstəqilliyi
- ☐ Xərclərin bütçələr arasında bölüşdürülməsi
- ☐ Bütçələrin gəlir mənbələrinin təyin edilməsi
- ☐ Gəlirlərin və xərclərin proqnozlaşdırılması və bütçələrə təhkim edilməsi

499 Azərbaycan Respublikasının “Bütçə sistemi haqqında” Qanunu nə vaxt qəbul edilmişdir

- ☐ 5 aprel 2005-ci ildə
- ☒ 2 iyul 2002-ci ildə
- ☐ 13 may 2000-ci ildə
- ☐ 7 dekabr 1999-cu ildə
- ☐ 12 noyabr 1995-ci ildə

500 Bütçə sisteminin təşkili prinsiplərini göstərin: 1.Bütçə sisteminin vahidliyi 2.Bütçələrin tərtibi 3.Bütçənin icrasının təşkili 4.Gəlirlərin və xərclərin bütçə səviyyələri arasında bölüşdürülməsi 5.Bütçələrə dotasiyaların verilməsi 6.Xərclərin maliyyələşmə mənbələrinin uçotu 7.Bütçələrin balanslaşdırılması 8.Bütçələrin müstəqilliyi

- ☐ 1,3,5,7
- ☒ 1,4,7,8
- ☐ 1,4,6,7
- ☐ 1,2,5,6
- ☐ 1,3,6,8

501 Bütçə sisteminin təşkili prinsipləri dedikdə konkret nə nəzərdə tutulur?

- ☐ Bütçələrin formalaşması, onların tərtibi və müzakirəsi və təsdiqi, habelə icrası üzərində dövlət nəzarətinin həyata keçirilməsi
- ☒ Bütçə sisteminin bütün həlqələrinin qurulması, onların gəlirlərinin formalaşması xərclərinin maliyyələşdirilməsi və ümumilikdə bütçə prosesinin təşkili üzrə əsas müddəalar nəzərdə tutulur
- ☐ Bütçələrin planlaşdırılması, onların tərtibi, təsdiqi və icrası məsələlərinin həll edilməsi
- ☐ Bütçə sisteminin qurulması, onların gəlirləri və xərclərinin proqnozlaşdırılması
- ☐ Bütçələrin vahid bütçədə birləşdirilməsi, onların gəlirlərinin mənbələrinin və xərclərinin istiqamətlərinin müəyyən edilməsi

502 Azərbaycan Respublikasının bütçə sisteminə hansı bütçələr daxildir?

- ☐ Dövlət bütçəsi, bütçədən kənar dövlət fondları və yerli bütçələr
- ☒ AR-nın dövlət bütçəsi, Naxçıvan MR-nın bütçəsi və yerli bütçələr
- ☐ İcmal bütçə, AR-nın dövlət bütçəsi
- ☐ AR-nın dövlət bütçəsi, icmal bütçə və yerli bütçələr
- ☐ Toplu maliyyə balans, bütçədən kənar dövlət fondları və dövlət bütçəsi

503 Bütçə sistemi nədən ibarətdir?

- ☐ dövlət bütçəsinin məqsədli bütçə fondlarının və yerli bütçələrin məcmusu
- ☒ ölkənin vahid bütçə sistemində birləşdirilən dövlət bütçəsinin, ayrı-ayrı müstəqil bütçələrin məcmusu
- ☐ dövlət bütçəsinin və maliyyə sisteminin bütün digər həlqələrinin məcmusu
- ☐ dövlət bütçəsinin və bütçədən kənar pul vəsaiti fondlarının məcmusu
- ☐ dövlət bütçəsinin, müəssisələrin maliyyə planlarının və yerli bütçələrin məcmusu

504 Federativ dövlətin Federasiya bütçəsinin gəlirləri hansılardır? 1.əmlak vergisi 2.ƏDV 3.fiziki şəxslərdən gəlir vergisi 4.yerli lisenziyaların verilməsindən mədaxillər 5.subvensiyalar 6.inzibati rüsumlar 7.dövlət istiqrazlarından daxil olan vəsaitlər 8.gömrük rüsumları

- ☐ 3,4,6,8
- ☐ 2,4,5,7
- ☐ 1,2,3,5
- ☐ 1,4,5,8
- ☒ 2,3,7,8

505 Federal dövlətlərdə bütçə quruluşu neçə səviyyədə ibarət olur?

- ☐ altı
- ☒ üç
- ☐ iki
- ☐ dörd
- ☐ beş

506 Unitar dövlətlərdə bütçə quruluşu neçə səviyyədə ibarət olur?

- ☐ beş
- ☒ iki

- ☐ üç
- ☐ bir
- ☐ dörd

507 Bütçə quruluşunun tərkibini göstərin: 1.Bütçə sisteminin təşkili 2.Bütçələrin təsərrüfat subyektləri ilə qarşılıqlı əlaqəsi 3.Bütçələrin tərkibi, proqnozlaşdırılması 4.Bütçə gəlirləri və xərclərinin təsnifatı 5.Bütçə sisteminin və bütçələrin təşkili prinsipləri 6.Bütçənin maliyyə sisteminin digər həlqələri ilə qarşılıqlı əlaqələrinin təşkili

- ☐ 4,5,6
- ☒ 1,4,5
- ☐ 3,4,6
- ☐ 2,4,5
- ☐ 1,3,5

508 Bütçə quruluşunun təşkili nəyə əsaslanır?

- ☐ Bütçə sisteminin tarixi inkişaf mərhələlərinə
- ☒ Dövlət quruluşuna, yəni onun inzibati, siyasi və ərazi quruluşuna, mərkəzi və yerli orqanlar arasındakı qarşılıqlı münasibətlərə
- ☐ Ölkənin bütçə təsnifatının formalaşması və inkişafına
- ☐ Dövlətin maliyyə sisteminin qurulması və onun ayrı-ayrı həlqələri arasındakı münasibətlərə
- ☐ Dövlətin iqtisadi, sosial inkişaf səviyyəsinə

509 Bütçə quruluşu nədən ibarətdir?

- ☐ Doğru cavab yoxtu
- ☒ Bütçə sisteminin qurulması və onun ayrı-ayrı həlqələri (səviyyələri) arasındakı maliyyə münasibətlərinin təşkilindən ibarətdir
- ☐ Bütçə quruluşu dövlətin mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul vəsaiti fondlarının məcmusundan ibarətdir
- ☐ Bütçə quruluşu dövlətin mövcud mülkiyyət formalarının maliyyə münasibətlərini əks etdirir
- ☐ Dövlətin mövcud inzibati-siyasi təşkilinin ifadə formasıdır

510 Bütçə qanunvericiliyinin pozanlara qarşı tətbiq olunan tədbirlərə aid deyil:

- ☐ bütçə vəsaitlərinin götürülməsi
- ☐ xərclərin blokirovkası
- ☐ cərimələrin tətbiq olunması
- ☒ bütçənin ləğv edilməsi
- ☐ müavinatların hesablanması

511 Azərbaycan Respublikası bütçə qanunvericiliyinin pozulmasına görə məsuliyyət növlərinə aid deyil.Səhv olanı göstərin:

- ☐ bütçə bölgüsünün bütçə haqqında qanuna uyğun olmaması
- ☐ bütçə haqqında qanuna əməl edilməməsi
- ☐ bütçə vəsaitlərinin məqsədsiz istifadə edilməsi
- ☒ sadalananların heç biri
- ☐ bütçənin icrası haqqında hesabatların vaxtında verilməməsi

512 Yerli özünüidarəetmə orqanlarının bütçə səlahiyyətlərinə aiddir:

- ☐ dövlət bütçəsindən yerli bütçələrə dotasiya verilməsi qaydalarının müəyyən edilməsi.
- ☐ dövlət bütçəsinin idarə edilməsi
- ☐ vahid bütçə təsnifatının təsdiq edilməsi
- ☒ yerli bütçələrdən maliyyə yardımının və ssudaların verilməsi;
- ☐ bələdiyyə vergilərinin müəyyən edilməsi

513 Yerli özünüidarəetmə orqanlarının bütçə səlahiyyətlərinə aid deyil:

- ☐ bələdiyyə qarşılıqlı əlaqələrinin həyata keçirilməsi qaydalarının müəyyən edilməsi.
- ☐ yerli büdcələrin tərtibi və baxılması
- ☐ bələdiyyə gəlirlərinin büdcəyə yönəldilməsi qaydalarının müəyyən edilməsi
- ☒ dövlət xarici borcunun formalaşdırılması, ödənilməsi və ona xidmətin təmin edilməsi;
- ☐ yerli büdcələrdən maliyyə yardımının və ssudaların verilməsi

514 Dövlət İcra hakimiyyəti orqanlarının büdcə səlahiyyətlərinə aiddir:

- ☐ büdcə qanununun qəbul edilməsi
- ☐ büdcənin Milli Məclisdə müzakirəsini təşkili;
- ☐ sadalananların heç biri.
- ☐ büdcənin icrası haqqında hesabatın müzakirəsi və təsdiqi
- ☒ büdcə layihəsinin hazırlanması və Milli Məclisin müzakirəsinə təqdim etməsi

515 Azərbaycan Respublikası Milli Məclisinin büdcə səlahiyyətlərinə aiddir:

- ☐ büdcənin icrası haqqında hesabatın hazırlanması
- ☐ büdcə layihəsinin hazırlanması
- ☒ dövlət büdcəsinin layihəsinin müzakirəsi və təsdiqi;
- ☐ büdcənin icrasının həyata keçirilməsi
- ☐ büdcə layihəsi üzərində işin başlanması haqqında qərarın qəbul edilməsi

516 Azərbaycan Respublikası Milli Məclisinin büdcə səlahiyyətlərinə aid deyil:

- ☐ büdcə sisteminin qurulmasının əsas prinsiplərini müəyyən etmək
- ☐ büdcənin icrasına nəzarət etmək
- ☐ büdcə layihəsinin müzakirəsini təşkil etmək
- ☐ büdcə layihəsini təsdiq etmək;
- ☒ büdcə layihəsinin tərtibi;

517 Dövlət İcra Hakimiyyəti orqanlarının büdcə səlahiyyətlərinə aid deyil:

- ☐ büdcənin icrası prosesinin təşkili
- ☐ büdcə layihəsinin tərtibi;
- ☐ büdcə layihəsi üzərində işin başlanması haqqında qərarın qəbul edilməsi
- ☐ büdcənin icrasının təmin olunması;
- ☒ dövlət büdcəsinin layihəsinin müzakirəsi və təsdiqi

518 Maddi hüquq normalarına aid deyil:

- ☐ dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinin normaları
- ☐ dövlət və bələdiyyə büdcələrinin gəlirlərinin mənbələri
- ☐ təhsilə xərclərin maliyyələşdirilməsi istiqamətləri
- ☒ dövlət və bələdiyyə büdcələrinin layihələrinin müzakirəsi və təsdiqi qaydaları;
- ☐ dövlət büdcəsinin gəlirlərinin tərkibi

519 Maddi hüquq normalarına aiddir:

- ☐ göstərilənlərdən heç biri aid deyil..
- ☐ büdcənin tərtibi qaydaları
- ☒ dövlət büdcəsinin gəlirlərinin tərkibi və quruluşu;
- ☐ büdcə layihəsinin müzakirəsi və təsdiqi
- ☐ büdcənin icrası haqqında hesabatın müzakirəsi və təsdiqi qaydaları;

520 Prosesual hüquqi normalarına aid edilir:

- ☐ göstərilənlərdən hər biri prosesual normalara aiddir
- ☐ dövlət büdcəsinin gəlirlərinin tərkibi
- ☐ yerli büdcənin gəlir mənbələri;

- ☒ büdcənin icrası haqqında hesabatın müzakirəsi və təsdiqi qaydaları;
- ☐ xərclərin büdcə həlqələri arasında bölüşdürülməsi normaları

521 Prosesual hüquqi normalarına aid deyil:

- ☐ büdcənin icrası haqqında hesabatın müzakirəsi və təsdiqi qaydaları;
- ☐ büdcə layihələrinin baxılması və təsdiqi qaydaları
- ☐ büdcənin tərtibi qaydaları
- ☒ gəlirlərin büdcə həlqələri arasında bölüşdürülməsi normaları;
- ☐ göstərilənlərdən heç biri aid deyil

522 Büdcə hüququ normalarına aiddir:

- ☐ siyasi və inzibati normalar.
- ☐ maddi və siyasi normalar;
- ☐ siyasi və prosesual normalar
- ☒ maddi və prosesual normalar
- ☐ prosesual və inzibati normalar

523 Büdcə quruluşunu, büdcə prosesini, habelə büdcənin icrasının təşkili sahəsində bütün dövlət hakimiyyət orqanlarının səlahiyyətlərini müəyyən edən hüquqi normaların məcmusu necə ifadə olunur:

- ☐ səlahiyyət həddi
- ☐ norma və normativlər
- ☐ qanunvericilik aktları
- ☒ büdcə hüququ
- ☐ budcə qanunvericiliyi

524 Xərclərin büdcələr arasında bölgüsü aşağıdakı prinsiplərə əsaslanır: düzqün olmayanı göstərin

- ☐ yerli büdcələrdən yerli əhəmiyyətli xərclər maliyyələşdirilir
- ☒ dövlət əhəmiyyətli xərclər mərkəzləşdirilmiş və yerli xərclərdən maliyyələşdirilir
- ☐ büdcə həlqələrinin xərclərinin formalaşması zamanı müəssisə və təşkilatların təbəçiliyi nəzərə alınmalıdır
- ☐ xərclər dövlət hakimiyyəti, AR subyektləri və yerli özünüidarəetmə orqanlarının səlahiyyətinə uyğun olmalıdır
- ☐ xərclərin ümumdövlət əhəmiyyəti və cəmiyyətin inkişafına təsir miqyasını nəzərə almaqla mərkəzləşdirilmiş xərclərə aid edilməsi

525 Şaquli büdcə tənzimlənməsində büdcələri nizamlaşdırmaq üçün dövlət büdcəsindən aşağı büdcə həlqələrinə verilən vəsaitlərə aid edilmir:

- ☐ büdcə ssudası
- ☒ sekvestr
- ☐ subvensiya
- ☐ subsidiya
- ☐ dotasiya

526 Aşağıdakı gəlir növü nizamlaşdırıcı gəlirlərə aid edilə bilməz:

- ☐ qanunvericilikdə nəzərdə tutulan digər vergilər.
- ☒ Mərkəzi Bankın mənfəətindən daxilolmalar
- ☐ aksiz vergisi (idxal malları aksiz vergisindən başqa);
- ☐ hüquqi şəxslərin mənfəət vergisi
- ☐ əlavə dəyər vergisi (idxala görə ƏDV-dən başqa);

527 2012-ci ildə Dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə aid deyil:

- ☐ dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar
- ☒ Bakı şəhərindən başqa rayon və şəhərlərin gəlirləri
- ☐ dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar

- ☐ xaricdən alınan carı və əsaslı ödənişlər
- ☐ aksiz markalarının satışından daxilolmalar;

528 Gəlirlərin büdcə həlqələri arasında bölgüsü zamanı qarşıya qoyulan vəzifələrə aşağıdakılar aiddir. Səhv olanı göstərin:

- ☐ büdcə ili ərzində gəlirlərin ardıcıl və fasiləsiz daxil olması təmin olunmalıdır.
- ☒ xərclərdən artıq gəlirlərin daxil olmasına yol verilməməlidir;
- ☐ hər bir büdcə həlqəsi onun xərcləri səviyyəsində maliyyə vəsaiti ilə təmin edilməlidir;
- ☐ hər bir büdcə həlqəsi müvafiq ərazinin iqtisadi inkişafına uyğun olaraq artan gəlirlər hesabına təmin edilməlidir
- ☐ gəlirlər planının yerinə yetirilməsində yerli hakimiyyət orqanlarının məsuliyyəti və marağı təmin olunmalıdır;

529 Gəlirlərin büdcə həlqələri arasında bölüşdürülməsinin hüquqi əsasına aid edilmir:

- ☐ “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” AR Qanunu.
- ☒ Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
- ☐ “Büdcə sistemi haqqında” AR Qanunu;
- ☐ Azərbaycan Respublikasının Konstitusiyası
- ☐ Azərbaycan Respublikasının Vergi Məcəlləsi

530 Büdcələrarası münasibətlər aşağıdakı prinsiplərə əsaslanır. Səhv olanı göstərin:

- ☐ büdcələrarası münasibətlərin bütün iştirakçılarının mənafeələrinin əlaqələndirilməsi.
- ☒ büdcə sisteminin bütün səviyyələrinin vahid normalarla tənzimlənməsi;
- ☐ büdcələrarası münasibətlərdə AR subyektlərinin hüquq bərabərliyi
- ☐ xərclərin büdcə sisteminin müəyyən səviyyəsi üzrə bölgüsü və tənzimlənməsi;
- ☐ dövlət büdcəsi ilə əlaqələrdə bələdiyyə büdcələrinin hüquq bərabərliyi

531 Müvafiq büdcələrin formalaşması və icrası ilə əlaqədar dövlət büdcəsinin NMR büdcəsi ilə və yerli büdcələrlə əlaqəsi:

- ☐ üfqi büdcə nizamlaşdırılması
- ☒ büdcələrarası münasibətlər
- ☐ büdcə quruluşu;
- ☐ büdcə sistemi
- ☐ büdcə tənzimlənməsi

532 Büdcə gəlirləri, habelə dövlət büdcəsi kəsirinin maliyyələşməsi mənbələri üzrə daxilolmalar yerinə yetirilmədikdə, müdafiə olunmuş xərc maddələri istisna olmaqla, büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisar edilməsi:

- ☐ heç biri
- ☒ büdcə sekvestri
- ☐ büdcə qrantı
- ☐ büdcə ssudası
- ☐ büdcə krediti

533 Dövlət büdcəsindən yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə yardımı:

- ☐ heç biri
- ☒ subsidiya
- ☐ büdcə krediti
- ☐ subvensiya
- ☐ büdcə ssudası

534 Məqsədli maliyyənin həyata keçirilməsi üçün dövlət büdcəsindən yerli büdcələrə verilən, həmin məqsədə və vaxtında istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaiti:

- ☐ büdcə krediti

- ☒ subvensiya
- ☐ dotasiya
- ☐ subsidiya
- ☐ büdcə ssudası

535 Dövlət büdcəsindən bələdiyyə büdcəsinə müəyyən müddətə, qaytarılmaq şərtilə verilən maliyyə vəsaiti:

- ☐ dotasiya
- ☒ büdcə ssudası
- ☐ subvensiya
- ☐ büdcə krediti
- ☐ subsidiya

536 Dövlət büdcəsindən yerli büdcələrə, onların gəlir və xərclərini tənzimləmək məqsədilə verilən maliyyə yardımı:

- ☐ ssuda və ya subvensiya
- ☒ dotasiya
- ☐ subvensiya
- ☐ subsidiya
- ☐ subsidiya və ya subvensiya

537 Tənzimləyici gəlirlərə aid edilmir:

- ☐ büdcə ssudası
- ☒ qrantlar
- ☐ subvensiya
- ☐ dotasiya
- ☐ subsidiya

538 Büdcə qanunvericiliyinə uyğun olaraq tam və ya qismən müvafiq büdcələrə təhkim olunmuş gəlirlər:

- ☐ büdcələrin tənzimləyici gəlirləri
- ☐ büdcənin sabit gəlirləri
- ☒ büdcələrin xüsusi gəlirləri
- ☐ büdcənin qorunan gəlirləri
- ☐ büdcənin alternativ gəlirləri

539 Aşağı büdcə həlqələrinin gəlirlərinin tamamlanması üçün yuxarı büdcə həlqələrindən ayrılan vəsait:

- ☐ dəyişən gəlirlər
- ☒ büdcələrin tənzimləyici gəlirləri
- ☐ möhkəmləndirilmiş gəlirlər
- ☐ büdcələrin xüsusi gəlirləri;
- ☐ sabit gəlirlər

540 Büdcə xərclərinin iqtisadi təsnifatının kodlarının ardıcılığını göstərin: 1) paraqraf; 2) köməkçi bölmə; 3) bölmə; 4) maddə; 5) yarım maddə:

- ☐ 2,3,1,5,4
- ☐ 1,2,3,4,5
- ☒ 3,2,1,4,5
- ☐ 4,5,1,2,3
- ☐ 3,1,4,2,5

541 Büdcə xərclərinin iqtisadi təsnifatına aid deyil:

- ☐ malların (işlərin və xidmətlərin) satın alınması
- ☐ qrantlar və digər ödənişlər

- ☐ subsidiyalar və cari transfertlər
- ☐ faizlər üzrə ödənişlər
- ☒ yanacaq və enerji kompleksinin saxlanması

542 Bütçə xərclərinin iqtisadi təsnifatına aid deyil:

- ☐ idarənin saxlanması xərcləri
- ☐ əməyin ödənişi xərcləri
- ☒ dövlət sosial müdafiə tədbirləri
- ☐ dövlət idarəetmə sektoru üzrə faiz ödənişləri
- ☐ faizlər üzrə ödənişlər

543 Bütçə xərclərinin funksional təsnifatına aiddir:

- ☐ əməyin ödənişi xərcləri
- ☐ idarənin digər xərcləri
- ☐ yanacaq və sürtkü materiallarının alınması cərcələri
- ☐ idarənin saxlanması xərcləri;
- ☒ ali təhsilə çəkilən xərclər

544 Bütçə xərclərinin funksional təsnifatına aid deyil:

- ☐ müdafiə xərcləri
- ☐ bədən tərbiyəsi, gənclər siyasəti və turizm xərcləri
- ☐ məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluğun saxlanması
- ☒ əməyin ödənişi xərcləri
- ☐ ümumi dövlət xərcləri

545 Mülkiyyətdən vergilərə aid olmayanı göstərin:

- ☐ əmlakın xalis dəyərindən ödənilən cari vergilər
- ☐ torpaq vergisi
- ☐ maliyyə əməliyyatlarına və kapitalla aparılan əməliyyatlara görə vergilər
- ☐ əmlak vergisi
- ☒ mal və xidmətlərə görə vergi

546 Bütçə gəlirlərinin iqtisadi təsnifatına aşağıdakı bölmələr aiddir. Səhv olanı göstərin:

- ☐ vergilərdən daxil olmalar
- ☐ digər gəlirlər
- ☐ Qrantlar
- ☒ gəlirlərdən (mənfəətdən) vergi.
- ☐ sosial ayırmalar

547 Bütçə gəlirlərinin təsnifatına aid kodların ardıcılığını göstərin: 1. maddə; 2.yarımmaddə; 3. bölmə; 4. paraqrag; 5. köməkçi bölmə.

- ☐ 3,5,1,2,4
- ☐ 1,2,4,3,5
- ☐ 1,2,3,4,5
- ☒ 3,5,4,1,2
- ☐ 4,1,2,3,5

548 Bütçə təsnifatına ali deyil:

- ☐ bütçə gəlirlərinin təsnifatı
- ☐ bütçə xərclərinin inzibati təsnifatı
- ☐ bütçə xərclərinin iqtisadi təsnifatı;
- ☒ bütçə xərclərinin siyasi təsnifatı

- ☐ büdcə xərclərinin funksional təsnifatı

549 Azərbaycan Respublikasının büdcə sistemində daxil olan büdcələr və büdcə təşkilatları, habelə büdcədən kənar dövlət fondları üzrə maliyyə əməliyyatlarının müqayisəsini təmin etmək məqsədilə tətbiq olunan sənəd:

- ☒ vahid büdcə təsnifatı
☐ vahid büdcə sistemi
☐ büdcə quruluşunun prinsipləri
☐ sadalananların heç biri
☐ büdcə hüququ

550 Azərbaycan Respublikasında Vahid büdcə təsnifatı hansı tarixdə qüvvəyə minmişdir?

- ☐ 01 yanvar 1995-ci ildə
☐ 01 yanvar 1992-ci ildə
☐ 01 yanvar 2005-ci ildə
☐ 01 iyul 2005-ci ildə
☒ 06 oktyabr 2004-cü ildə

551 Yerli vergilərin müəyyən edilməsinin əsaslarına daxil deyil:

- ☒ vergi planlaşdırılması;
☐ vergitutma obyekti;
☐ verginin ödənilməsi müddəti.
☐ verginin hesablanması qaydası
☐ verginin bazası

552 Yerli ödənişlərin tərkibinə daxil deyil:

- ☐ bələdiyyələrin ayırdığı torpaq sahələrində ticarət və ictimai iaşə xidmətlərinə görə ödənişlər;
☐ bələdiyyə mülkiyyətinin özəlləşdirilməsindən daxil olan ödənişlər
☐ bələdiyyə mülkiyyətində olan binalarda reklam yerləşdirilməsi üçün ödənişlər
☒ bələdiyyə ərazisində yerləşən özəl müəssisələrin ödədiyi mənfəət vergisi;
☐ bələdiyyə ərazisində hüquqi şəxslərə malik olan ixtisaslaşdırılmış avtomobil dayanacaq üçün ödəniş.

553 Dövlət büdcəsinin gəlirlərinin məbləğinin yuxarı həddi hansı halda məhdudlaşdırılır:

- ☐ gəlirlərin ÜDM-də həzərdə tutulmuş payı ilə;
☐ dövlət büdcəsinin qanunla təsdiq olunmuş göstəriciləri ilə;
☐ gəlirlərin xüsusi çəkisi ilə;
☐ sadalanan cavabların hər biri doğrudur.
☒ gəlirlərin məbləğinin yuxarı həddi qanunla təsdiq olunmuş göstəricilərlə məhdudlaşmır

554 Yerli büdcələrin gəlirlərinə aid deyil:

- ☐ fiziki şəxslərin torpaq vergisi;
☐ fiziki şəxslərin əmlak vergisi
☒ bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların əlavə dəyər vergisi
☐ yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
☐ bələdiyyə mülkiyyətində olan müəssisələrin mənfəət vergisi

555 Vergi ödəyicilərinin maliyyə vəziyyətindən asılı olmayaraq əmlakın, məhsulun və ya fəaliyyətin ayrı-ayrı növlərinə görə ödənilən vergilər:

- ☐ sadalananların heç biri
☒ real vergilər
☐ vasitəli vergilər
☐ xüsusi vergilər

☐ universal vergilər

556 Bütçə sistemi və bütçədənkanar fondların gəlirlərinin formalaşması prosesində vergilərin hansı funksiyası reallaşır:

- ☐ sadalananların heç biri
- ☒ fiskal funksiya;
- ☐ tənzimləyici funksiya;
- ☐ nəzarət funksiyası;
- ☐ həvəsləndirici funksiya

557 Hüquqi və fiziki şəxslərin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət (bələdiyyə) bütçəsinə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişlər:

- ☐ subsidiya
- ☒ vergilər
- ☐ vergilər və rüsumlar
- ☐ rüsumlar
- ☐ dotasiya

558 Bütçə gəlirlərinin əsas maddi mənbəyini təşkil edir:

- ☐ müəssisələrin əldə etdiyi xalis mənfəət.
- ☒ milli gəlir
- ☐ xarici dövlətlərin milli gəliri və milli sərvəti
- ☐ milli sərvət
- ☐ vətəndaşların şəxsi gəlirləri

559 Dövlət bütçəsinin mərkəzləşdirilmiş və yerli gəlirlərinin ümumi məbləği hansı qanunvericilik sənədi ilə müəyyən edilir?

- ☐ maliyyə nazirliyinin qərarı ilə
- ☒ Hər il qəbul edilən AR-nın dövlət bütçəsi haqqında qanunla
- ☐ Konstitusiya ilə
- ☐ Nazirlər kabinetinin hər il qəbul etdiyi qərarla
- ☐ vergilər Nazirliyinin qərarı ilə

560 Dolaylı vergilərə aiddir:

- ☐ aksizlər, əmlak vergisi
- ☒ aksizlər, əlavə dəyər vergisi
- ☐ əlavə dəyər vergisi, torpaq vergisi
- ☐ aksizlər, torpaq vergisi
- ☐ əlavə dəyər vergisi, əmlak vergisi

561 Birbaşa vergiləri göstərin:

- ☐ mədən vergisi, aksizlər.
- ☒ mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi
- ☐ mənfəət vergisi, əlavə dəyər vergisi
- ☐ mənfəət vergisi, aksizlər
- ☐ ƏDV, fiziki şəxslərin gəlir vergisi

562 2014-ci ildə bütçənin gəlirlərinin tərkibində ən böyük xüsusi çəkiyə malik olan vergiləri göstərin:

- ☐ əlavə dəyər vergisi, mədən vergisi
- ☒ hüquqi şəxslərin mənfəət vergisi; əlavə dəyər vergisi;
- ☐ hüquqi şəxslərin mənfəət vergisi, aksizlər
- ☐ əlavə dəyər vergisi; aksizlər

- ☐ fiziki şəxslərin gəlir vergisi, fiziki şəxslərin əmlak vergisi

563 2014-ci ildə Ümumi Daxili Məhsul 58977.8 mln.manat, dövlət büdcəsinin gəlirlərinin ÜDM-də xüsusi çəkisi 31.2% olmuşdur. Dövlət büdcəsinin gəlirlərini tapın.

- ☐ 14.8 mlrd. manat
☒ 18400.6 mln.manat
☐ 9900.7 mln manat
☐ 17800.5 mln.manat
☐ 16.5 mlrd. manat

564 Dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə aid edilir.Səhv olanı göstərin:

- ☐ “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”na bərpa edilməsi üzrə daxilolmalar;
☒ şəhər və rayonların ərazilərində fəaliyyət göstərən və mərkəzləşmiş qaydada vergi uçotunda olan vergi ödəyicilərindən hesablanmış fiziki şəxslərin gəlir vergisi.
☐ “Avtomobil yolları”Məqsədli Bütçə Fondunun gəlirləri;
☐ xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar
☐ aksiz markalarının satışından daxilolmalar

565 Dövlət büdcəsinin gəlirlərinə aid edilir:

- ☐ heç biri.
☒ fiziki şəxslərin gəlir vergisi
☐ fiziki şəxslərin torpaq vergisi
☐ fiziki şəxslərin əmlak vergisi;
☐ bələdiyyə müəssisələrin mənfəət vergisi

566 Dövlət büdcəsinin gəlirlərinə daxil deyil:

- ☐ sadalananların hamısı dövlət büdcəsinə ödənilir
☒ bələdiyyə müəssisələrinin ödədiyi mənfəət vergisi
☐ dövlət müəssisələrin ödədiyi mənfəət vergisi;
☐ özəl müəssisələrin ödədiyi mənfəət vergisi
☐ özəl müəssisələrin ödədiyi torpaq vergisi

567 Dövlət büdcəsinin gəlirlərini göstərin:

- ☐ heç biri.
☒ əlavə dəyər vergisi; fiziki şəxslərin gəlir vergisi;
☐ əlavə dəyər vergisi; fiziki şəxslərin əmlak vergisi;
☐ əlavə dəyər vergisi; fiziki şəxslərin torpaq vergisi;
☐ bütün subyektlərin ödədikləri mənfəət vergisi

568 Müvafiq qanunvericilik ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, NMR büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalar:

- ☐ heç biri
☒ büdcənin gəlirləri
☐ büdcənin vergili gəlirləri
☐ büdcənin vəsaitləri
☐ dövlət gəlirləri

569 Büdcənin faktiki icrası harada həyata keçirilir?

- ☐ sadalananların heç birində.
☒ büdcə təşkilatlarında
☐ xəzinədarlıqda;
☐ agent-bankda;

- ☐ maliyyə orqanlarında

570 Xərc smetaları neçə hissədən ibarətdir?

- ☐ 5.0
☐ 4.0
☐ 1.0
☐ 2.0
☒ 3.0

571 Smeta qaydasında büdcədən maliyyələşmənin prinsiplərinə aid edilmir:

- ☐ smetada nəzərdə tutulandan artıq vəsait istifadə edilə bilməz
☐ xərclər ciddi məqsədli təyinat üzrə planlaşdırılır;
☐ maliyyələşmə plan daxilində, görülən işin həcminə uyğun aparılır
☐ smetada nəzərdə tutulmayan məqsəddə vəsait ayrılmalı bilməz
☒ gözlənilməyən xərclər yaranıqda digər xərclərə vəsaitlərə qənaət hesabına maliyyələşdirilir;

572 Smeta qaydasında büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlara daxil deyildir:

- ☐ ümumtəhsil müəssisələri
☐ kənd təsərrüfatı üzrə dövlət idarələri;
☐ dövlət yerli özünüidarəetmə orqanları
☒ dövlət müəssisələri
☐ prokurorluq orqanları

573 Büdcədən maliyyələşmə aşağıdakı prinsiplər əsasında aparılır:Səhv olanı göstərin

- ☐ qaytarılmamaq.
☐ iş və xidmətlərin yerinə yetirilmə həcmindən asılı olaraq büdcədə nəzərdə tutulan hədd daxilində
☒ iş və xidmətlərin yerinə yetirilmə həcmindən asılı olaraq hədd qoyulmadan;
☐ maliyyə intizamına əməl olunması
☐ məqsədəuyğunluq

574 2015-ci ildə büdcə xərclərinin tərkibində ən yüksək xüsusi çəkiyə malik olan xərc istiqamətlərini göstərin:

- ☐ müdafiə
☐ təhsil
☐ ümumi dövlət xidmətləri
☐ sosial müdafiə və sosial təminat;
☒ sənaye, tikinti və faydalı qazıntılar

575 Büdcə təşkilatlarının smetalarında aşağıdakılar əks olunur. Səhv olanı göstərin:

- ☐ icmal xərclər
☐ təşkilatın rekvizitləri;
☐ təşkilatın istehsal-xidmət göstəriciləri
☐ xərclərin hesablanması və əsaslandırılması.
☒ cari ildə xərclərin icraçı səviyyəsi;

576 Xərc smetalarının növlərinə aid deyil:

- ☐ icmal
☐ fərdi
☐ ümumi
☒ hesabat
☐ mərkəzləşdirilmiş

577 Bütçə təşkilatlarının maliyyə planı necə adlanır?

- ☐ sadalananların heç biri
- ☐ gəlirlər və xərclər balansı
- ☐ bütçə
- ☒ xərc smetası
- ☐ maliyyə resursları

578 Dövlət büdcəsindən aşağıdakı funksional növlü xərclər maliyyələşdirilir:

- ☐ yerli özünüidarəetmə orqanlarının saxlanması
- ☐ bələdiyyə ictimai asayişinin mühafizəsi orqanlarının saxlanması
- ☐ məişət tullantılarının ləğv edilməsi və yenidən emal edilməsinin təşkili
- ☒ məhkəmə sisteminin fəaliyyət göstərilməsinə çəkilən xərclər
- ☐ bələdiyyələrin ərazisində ətraf mühitin mühafizəsi.

579 Yerli büdcələrdən aşağıdakı funksional növlü xərclər maliyyələşdirilir:

- ☐ dövlət mülkiyyətinin formalaşdırılması xərcləri
- ☐ əsaslı tədqiqatlar və elmi-texniki inkişafa yardım;
- ☐ dövlət investisiya proqramlarının həyata keçirilməsi
- ☒ bələdiyyə borclarının ödənilməsi və onlara xidmət edilməsi
- ☐ bələdiyyələrə maliyyə yardımı;

580 Bütçə vəsaitinin verilməsi aşağıdakı formalarda həyata keçirilir.Səhv olanı göstərin:

- ☐ kommersiya fəaliyyəti ilə məşğul olan dövlət müəssisələrinə ssudaların verilməsi
- ☐ bütçə idarələrinin saxlanmasına təxsisatlar
- ☐ fəaliyyətdə olan hüquqi şəxslərin nizamnamə kapitalına investisiyalar
- ☐ əhaliyə ödənişlər
- ☒ kommersiya fəaliyyəti ilə məşğul olan dövlət müəssisələrinin məhsul istehsalına çəkilən xərclər;

581 Müxtəlif məqsədlər üçün faktiki xərclərin yuxarı həddi nə ilə müəyyən olunur:

- ☐ xərclərin ÜDM-də xüsusi çəkisi ilə.
- ☐ maliyyələşdirilən məqsədlərdə baş verən dəyişikliklərlə;
- ☒ təsdiq olunmuş bütçə xərcləri ilə
- ☐ bütçə kəsirinin səviyyəsi ilə
- ☐ gəlirlərin yuxarı həddi ilə;

582 Dövlət büdcəsinin əsaslı xərclərinə aiddir:

- ☐ əsaslı vəsaitlərin alınması; subsidiyalar
- ☐ səhmlərin alınması; faiz üzrə ödənişlər
- ☐ əsaslı vəsaitlərin alınması; qrantlar;
- ☐ kapital qoyuluşları; faiz üzrə ödənişlər;
- ☒ səhmlərin alınması; əsaslı vəsaitlərin alınması

583 Dövlət büdcəsinin cari xərclərinə aiddir:

- ☐ əmək haqqı, əsaslı vəsaitlərin alınması
- ☐ əmək haqqı, səhmlərin alınması
- ☐ malların alınması,səhmlərin alınması
- ☐ qrantlar, səhmlərin alınması
- ☒ qrantlar, pensiya ödənişləri

584 Dövlət büdcəsinin əsaslı xərclərinə aid edilmir:

- ☐ səhmlərin və əsaslı vəsaitlərin alınması

- ☐ əsaslı vəsaitlərin alınması
- ☐ kapital qoyuluşuna çəkilən xərclər
- ☒ grantlar
- ☐ səhmlərin alınması;

585 Dövlət büdcəsinin əsaslı xərclərinə aiddir:

- ☐ grantlar.
- ☐ sosial müavinatlara xərclər;
- ☐ pensiyalar
- ☒ səhmlərin alınması xərcləri
- ☐ əmək haqqına üstəlik xərclər

586 Dövlət büdcəsinin cari xərclərinə aid edilmir:

- ☐ pensiyalar
- ☐ grantlar
- ☐ faiz üzrə ödənişlər
- ☒ səhmlərin alınması xərcləri;
- ☐ sosial müavinatlara xərclər

587 Büdcə təsnifatına uyğun olaraq maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş gəlirlər-dən ayrılan vəsait hesabına həyata keçirilən xərclər:

- ☐ əsaslı xərclər
- ☐ ümumi xərclər;
- ☐ sadalananların heç biri
- ☐ cari xərclər
- ☒ yerli xərclər

588 Büdcədən qanunvericilikdə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsait:

- ☐ subsidiya
- ☐ subvensiya
- ☐ sadalananların heç biri
- ☐ büdcə ssudası
- ☒ büdcə xərcləri;

589 Məktəb üzrə əmək haqqı fonduna daxil deyil:

- ☐ dəftərlərin yoxlanması üçün haqq
- ☐ dərslərə görə müəllimlərə əmək haqqı
- ☐ müəllimlərin əmək haqqına əlavələr
- ☐ inzibati-idarə heyətinin əmək haqqı;
- ☒ ezamiyyətə gedənlərə verilən ödəniş

590 Məktəblərin xərclərinin tərkibində üstünlük təşkil edən xərc:

- ☐ ezamiyyət xərcləri
- ☐ dəftərxana xərcləri;
- ☐ cari təmir xərcləri.
- ☐ təsərrüfat xərcləri;
- ☒ əmək haqqı xərcləri

591 Təhsil müəssisələrinin cari xərclərinə daxil deyil:

- ☐ dəftərxana və təsərrüfat xərcləri;
- ☐ pedaqoji işçilərin əmək haqqı.
- ☐ ezamiyyət xərcləri;

- ☒ avadanlıq və inventarın alınması
- ☐ inzibati və köməkçi heyətin əmək haqqı

592 Təhsilə xərclərin xüsusi çəkisi 2015-ci ildə büdcə xərclərinin neçə faizi səviyyəsində olmuşdur?

- ☐ 5%;
- ☐ 15%;
- ☐ 12%.
- ☐ 11%;
- ☒ 8.1%;

593 2015-ci ildə sosial-mədəni tədbirlərə xərclərin ümumi büdcə xərclərinin tərkibində xüsusi çəkisi nə qədər olmuşdur?

- ☐ 15%;
- ☐ 41%;
- ☐ 32%.
- ☒ 23.8%;
- ☐ 30%;

594 Təhsil xərcləri “Büdcə xərclərinin funksional təsnifatı”nın neçənci bölməsinə aiddir?

- ☐ 2.0
- ☐ 6.0
- ☐ 5.0
- ☒ 4.0
- ☐ 3.0

595 Dövlət səhiyyə sisteminin vəsaitləri aşağıdakı məqsədlərə yönəldilir. Səhv olanı göstərin:

- ☐ epidemiyaların aradan qaldırılmasına
- ☐ güzəştli tibbi xidmətin göstərilməsinə
- ☐ sanitar-epidomoloji stansiyaların saxlanması
- ☒ özəl tibb müəssisəsinin inkişaf etdirilməsinə
- ☐ tibb elminin inkişafına və tətbiqinə;

596 Tibb müəssisəsinin maliyyələşdirilməsi mənbələrinə daxil edilmir:

- ☐ məqsədli dövlət proqramlarının maliyyələşdirilməsi.
- ☐ büdcə vəsaitləri
- ☐ icbari tibbi sığorta;
- ☒ məsuliyyət sığortası üzrə ödənişlər
- ☐ könüllü tibi sığorta, pullu xidmətlər

597 “Tibbi sığorta haqqında” AR Qanunu neçənci ildə qəbul edilmişdir?

- ☐ 2005.0
- ☐ 2000.0
- ☐ 2002.0
- ☒ 1999.0
- ☐ 1995.0

598 Səhiyyənin maliyyələşdirilməsinə aid deyil:

- ☐ idarə və təşkilatların səhiyyəyə ayırdığı vəsaitlər
- ☐ büdcə vəsaitləri
- ☐ icbari tibbi sığorta
- ☒ icbari məsuliyyət sığortası
- ☐ könüllü tibi sığorta

599 2015-ci ildə büdcədən səhiyyənin maliyyələşdirilməsinə nə qədər vəsait ayrılmışdır?

- ☐ 777.7 mln manat
- ☐ 720.5 mln.manat;
- ☐ 417.3 mln. manat
- ☐ 400.0 mln. manat
- ☒ 708,2 mln.manat;

600 2015-ci ildə səhiyyə xərclərinin ümumi büdcə xərclərində xüsusi çəkisi nə qədər olmuşdur?

- ☐ 2,2%.
- ☐ 5,0%;
- ☒ 3,7%;
- ☐ 8,4%;
- ☐ 4,2%;

601 Xərclərin funksional təsnifatının “Səhiyyə” bölməsi neçə köməkçi bölməyə ayrılır?

- ☐ 4.0
- ☐ 5.0
- ☐ 2.0
- ☐ 7.0
- ☒ 6.0

602 “Büdcə xərclərinin funksional təsnifatı”nda səhiyyə xərcləri neçənci bölməyə aiddir?

- ☐ 3.0
- ☐ 1.0
- ☐ 2.0
- ☐ 6.0
- ☒ 5.0

603 Əmək pensiyasının baza hissəsi:

- ☐ fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti kimi hesablanan məbləği
- ☐ müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləği;
- ☒ əmək pensiyaçılarının sosial müdafiəsinin dövlət təminatı;
- ☐ sadalananların heç biri
- ☐ sadalananların hər biri

604 Sosial sığorta hadisəsi baş verdikdə sığorta ödənişlərinə aid deyil:

- ☐ əmək pensiyaları
- ☐ sığortalananların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənilməsi.
- ☐ dəfn üçün müavinat
- ☐ uşağın anadan olmasına görə birdəfəlik müavinat;
- ☒ sığortalananların xaricə turist səfərinin tam və ya qismən ödənilməsi

605 “Sosial sığorta haqqında” AR Qanunu neçənci ildə qəbul edilmişdir?

- ☐ 1993-cü ildə
- ☐ 1992-ci ildə
- ☒ 1997-ci ildə
- ☐ 2010-cu ildə
- ☐ 2009-cu ildə

606 2015-ci ildə dövlət büdcəsinin gəlirləri 19438.0 mln.manat, sosial müdafiə və sosial təminat xərclər 2040.8 mln.manat nəzərdə tutulmuşdursa, bu xərclərin xüsusi çəkisini təyin edin:

- ☐ 11,5%;
- ☐ 10,3%.
- ☐ 1,1%;
- ☐ 9,8%;
- ☒ 10,5 %;

607 2015-ci ildə sosial müdafiəyə və sosial təminata büdcədən ayırımların məbləğini göstərin:

- ☐ 2.5 mlrd. manat;
- ☐ 1000.5 mln. manat
- ☐ 2500.0 mln. manat
- ☒ 1857,2 mln.manat
- ☐ 1038.9 mln.manat

608 Sosial sığorta ayırımlarına aid deyil:

- ☐ fərdi əmək fəaliyyəti ilə məşğul olanların gəlirlərindən sosial sığorta ayırımları
- ☐ işəgötürənlərin əməyin ödənişi fonduna hesablanan sosial sığorta ayırımları;
- ☐ işçilərin əmək haqqından sosial sığorta ayırımları
- ☐ fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olanların gəlirlərindən sosial sığorta ayırımları
- ☒ fərdi təqaüdlərdən alınan sosial sığorta ayırımları

609 Məcburi dövlət sosial sığorta haqları vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar üçün hesablanır:

- ☐ hesablanma mənbəyində tutulmaqla, gəlirin 15 faizi
- ☐ cavabların heç biri düzgün deyil
- ☐ gəlirlərin 10 faizi miqdarında
- ☒ gəlirlərinin 20 faizi miqdarında
- ☐ əmək haqqı fondunun 22 faizi qədər;

610 Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir.Səhv olanı göstərin:

- ☐ uşağın anadan olması
- ☐ ölüm
- ☐ ailə başçısını itirmək
- ☒ uşağın birinci sinfə getməsi;
- ☐ uşağa qulluq;

611 Ünvanlı sosial yardımın əsas prinsiplərini göstərin:

- ☐ ünvanlılıq; qaytarılanlıq;birdəfəlik
- ☐ ünvanlılıq; hesabatlılıq.müntəzəmlilik
- ☐ bərabərlik; qaytarılanlıq;nəticəlilik
- ☒ ədalətlilik; bərabərlik;ünvanlık
- ☐ ədalətlilik; hesabatlılıq;ardıcillıq

612 “Ünvanlı dövlət sosial yardımı” haqqında AR Qanunu neçənci ildə qəbul edilmişdir?

- ☐ 2000-ci ildə
- ☐ 2002-ci ildə
- ☐ 2011-ci ildə
- ☐ 2010-cu ildə
- ☒ 2005-ci ildə

613 Ünvanlı dövlət sosial yardımın maliyyə mənbəyini göstərin:

- ☐ sosial sığorta büdcəsi
- ☐ heç biri.
- ☒ dövlət büdcəsi

- ☐ Dövlət Sosial Müdafiə Fondu;
- ☐ yerli büdcələr

614 Əmək pensiyalarına aid olmayanı göstərin:

- ☐ ailə başçısını itirdiyinə görə
- ☐ yaşa (qocalığa) görə;
- ☐ xidmət illərinə görə;
- ☐ əlilliyə görə
- ☒ uşaqlıqdan əlil olanların 55 yaşına çatmış analarına, onlar uşaqları 8 yaşadək tərbiyə etmişlərsə.

615 Hərbi hissənin strukturunda cari xərclərin planlaşdırılması aşağıdakı prinsiplərə əsaslanır. Səhv olanı göstərin:

- ☐ ərzaq təminatına xərclər ərzaq payı həcmində vahid hesablama üsulu ilə
- ☐ xərclərin müdafiə olunan maddələri şəxsi heyətin sayı və normalar üzrə birbaşa hesablama üsulu ilə müəyyən edilir;
- ☐ ilin nəticələrinə görə birdəfəlik mükafatlandırma- müəyyən edilmiş həcmdə
- ☒ hərbi hissənin rəhbərliyinin şəxsi qərarı ilə.
- ☐ pul təminatının hesablanması hərbi qulluqçuların kateqoriyaları üzrə müəyyən edilir

616 Hüquq-mühafizə və prokurorluq orqanlarının müdafiə edilən xərclərinin maliyyələşdirilməsi zamanı aşağıdakılara üstünlük verilir. Səhv olanı göstərin:

- ☐ tibbi xidmət xərcləri
- ☐ sosial müdafiə fonduna ayırmalar;
- ☐ məcburi tibbi sığorta fonduna ayırmalar
- ☒ xidməti otaqların əsaslı təmiri;
- ☐ əmək haqqı fondunun formalaşdırılması

617 Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanması xərclərinə aid edilmir:

- ☐ ombudsmanların saxlanması
- ☐ məhkəmə hakimiyyətinin saxlanması,
- ☐ doğru cavab yoxdur
- ☐ yanğın təhlükəsizliyi
- ☒ mülkü müdafiə

618 Müdafiə xərclərinə aiddir:

- ☐ yanğından mühafizə
- ☐ hərbi və mülkü donanmanın saxlanması
- ☐ doğru cavab yoxdur
- ☐ hüquq – mühafizə
- ☒ mülkü müdafiə;

619 Müdafiə xərclərinə aid edilmir:

- ☐ hərbi donanmanın saxlanması
- ☒ yanğından mühafizə
- ☐ mülkü müdafiə
- ☐ doğru cavab yoxdur
- ☐ ordunun saxlanması

620 İcra hakimiyyəti orqanlarının saxlanmasına aiddir:

- ☐ xarici iqtisadi yardım;
- ☐ sadalanan cəvabların heç biri doğru deyil..
- ☐ bələdiyyə orqanlarına seçkilərin keçirilməsi xərcləri
- ☐ Azərbaycan Respublikası Prezidentli seçkilərinin keçirilməsi xərcləri;

☒ yerli icra hakimiyyəti orqanlarının saxlanması xərcləri;

621 İcra hakimiyyəti orqanlarının saxlanmasına aid edilmir:

- ☐ Yerli icra hakimiyyəti orqanlarının saxlanması xərcləri
- ☐ yerli icra orqanlarının saxlanması xərcləri;
- ☐ xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərin saxlanması xərcləri;
- ☒ Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi xərcləri
- ☐ Mərkəzi icra hakimiyyəti orqanlarının saxlanması xərcləri

622 Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə aparatının saxlanması xərclərinin maliyyələşdirilməsinə 2015- ci ildə dövlət büdcəsindən yönəldilən məbləğ:

- ☐ 1303.0 mln.manat
- ☐ 1 350.0 mln.manat
- ☐ 1 500.0 mln.manat;
- ☐ 4 70.5 mln.manat
- ☒ 430,8 mln.manat

623 2015- ci ildə dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanmasına çəkilən xərclərin (1105,7 mln.manat) xüsusi çəkisini hesablayın (ümumi xərclər 21100.0 mln.manat):

- ☐ 5.4 faiz
- ☐ 2.5 faiz
- ☐ 6.0 faiz
- ☒ 6,2 faiz
- ☐ 3.2 faiz

624 2015- ci ildə büdcədən elmə ayrılan vəsait nə qədər olmuşdur?

- ☐ 159.5 mln.manat
- ☐ 250.5 mln.manat;
- ☐ 300.5 mln.manat.
- ☐ 85.2 mln.manat
- ☒ 113,2 mln.manat

625 2015-ci ildə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanmasına nə qədər vəsait ayrılmışdır?

- ☐ 255.7 mln.manat;
- ☐ 1000.0 mln.manat;
- ☐ 501.1 mln.manat
- ☐ 65.0 mln.manat
- ☒ 1105,6 mln.manat

626 Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq büdcə xərclərinin funksional təsnifatının neçənci bölməsinə aiddir?

- ☐ ikinci
- ☐ birinci
- ☐ yeddinci
- ☐ beşinci
- ☒ üçüncü

627 Müdafiə xərcləri büdcə xərclərinin funksional təsnifatının neçənci bölməsinə aiddir?

- ☐ altıncı
- ☐ birinci

- ☐ dördüncü
- ☒ ikinci
- ☐ beşinci

628 Beynəlxalq maliyyə- kredit təşkilatlarına üzvlük haqqı xərclərin funksional təsnifatının hansı bölməsinə aiddir?

- ☐ sadalananların heç biri
- ☐ iqtisadi fəaliyyət
- ☐ əsas bölmələrə aid edilməyən xidmətlər;
- ☒ ümumi dövlət xidmətləri
- ☐ sənaye, tikinti və faydalı qazıntılar

629 Ümumi dövlət xidmətləri büdcə xərclərinin funksional təsnifatının neçənci bölməsinə aiddir?

- ☐ üçüncü
- ☐ ikinci
- ☐ yeddinci
- ☐ beşinci
- ☒ birinci

630 Dövlət Neft Fondunun valyuta vəsaitlərinin yerləşdirilməsi istiqamətlərinə aid deyil:

- ☐ beynəlxalq maliyyə təşkilatları tərəfindən buraxılan qiymətli kağızlarının alınması
- ☐ kommersiya banklarında və digər maliyyə təşkilatlarında depozitlərin yerləşdirilməsi
- ☐ AA,A3 reytingindən aşağı kredit reytingi olmayan ölkələrin hökumətlərinin dövlət qiymətli kağızlarının alınması
- ☒ reytingindən asılı olmayaraq daha yüksək dividend ödəyən ölkələrin qiymətli kağızlarının alınması
- ☐ AA,A3 reytingindən aşağı kredit reytingi olmayan ölkələrin dövlət zəmanəti ilə buraxılan qiymətli kağızlarının alınması

631 Dövlət Neft Fondunun investisiya siyasətində valyuta vəsaitinin idarə edilməsinin aşağıdakı prinsipləri və istiqamətləri öz əksini tapır. Düzgün olmayanı göstərin:

- ☐ investisiya portfelinin idarə edilməsinin gözlənilən gəlirlilik səviyyəsi
- ☐ investisiya portfelinin planlaşdırılan həcmi
- ☐ likvidlik üzrə tələblər və investisiya portfelinin tərkibində olan vəsaitin maksimum dövretmə sürəti
- ☒ risk səviyyəsindən asılı olmayaraq daha yüksək gəlirli istiqamətlərə üstünlük verilməsi
- ☐ kredit risklərinin hədləri

632 Azərbaycan Respublikasının Prezidentinin “Dövlət Sosial Müdafiə Fondunun yaradılması haqqında” Fərmanı neçənci ildə imzalanmışdır?

- ☐ 01 yanvar 2003-cü ildə.
- ☐ 16 dekabr 1991-ci ildə
- ☐ 27 noyabr 2001-ci ildə
- ☒ 30 sentyabr 1992-ci ildə
- ☐ 31 avqust 2002-ci ildə;

633 Dövlət Sosial Müdafiə Fondunun hüquqlarına aid deyil:

- ☐ fondun büdcəsi layihəsinin hazırlanması üçün aidiyyəti dövlət orqanlarından zəruri sənədləri və məlumatları almaq
- ☐ bütün sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək
- ☐ əmək pensiyalarının təyin edilməsinə və ödənilməsinə nəzarəti həyata keçirmək
- ☒ sığortaedənlərin məcburi dövlət sosial sığortasına cəlb etmədiyi işçilərin fondun vəsaiti hesabına sığortalanması
- ☐ öz səlahiyyətləri çərçivəsində məcburi dövlət sosial sığortası qaydalarına sığorta edənlər tərəfin-dən əməl edilməsinə nəzarət etmək

634 Dövlət Sosiaa Müdafiə Fondu aşağıdakı funksiyaları yerinə yetirir:Səhv olanı göstərin:

- ☐ əmək pensiyalarının təyin edilməsini, maliyyələşdirilməsini və ödənilməsinə nəzarəti həyata keçirir;

- ☐ məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir
- ☐ sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını qəbul edir
- ☐ müəyyən edilmiş qaydada mühasibat uçotu və statistik hesabatlar aparır;
- ☒ əhalinin sosial müdafiəsi ilə bağlı təkliflərə baxır və təmin edir;

635 Məcburi dövlət sosial sığorta vəsaiti hesabına aşağıdakı xərclər maliyyələşdirilir. Səhv olanı göstərin:

- ☐ uşağın anadan olmasına görə birdəfəlik müavinət
- ☐ hamiləliyə və doğuma görə müavinət;
- ☒ pensiya sığortası üzrə əmək pensiyalarına edilən əlavələr
- ☐ məşğulluq tədbirlərinin keçirilməsi
- ☐ “ Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq əmək pensiyaları;

636 Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmir;

- ☐ sosial sığorta siyasətinin həyata keçirilməsində iştirak etmək
- ☐ dövlətin sosial sığorta və əmək pensiyası siyasətinin istiqamətlərinə dair təkliflərin hazırlanması
- ☐ fondun büdcə layihəsini hazırlamaq və təsdiq olunmuş büdcənin icrasını təmin etmək;
- ☐ ölkədə bütün əmək pensiyalarının maliyyələşdirilməsini həyata keçirmək
- ☒ əmək və s pensiyalarının baza hissəsinin təyin edilməsi;

637 Neft Fondu haqqında deyilən fikirlərdən səhv olanı göstərin:

- ☐ Neft Fondunun büdcəsi yanvarın 1-dən dekabrın 31-dək olan dövrü əhatə edir;
- ☐ Neft Fondunun büdcəsi onun gəlir və xərclərini əks etdirən illik maliyyə proqramıdır;
- ☐ Neft Fondunun büdcəsini Azərbaycan Respublikasının Prezidenti təsdiq edir.
- ☐ Neft Fondunun büdcəsinin tərtibi və icrası AR-da vahid makroiqtisadi siyasətin yürüdülməsi prinsipi əsasında aparılır;
- ☒ Neft Fondunun vəsaiti hesabına Neft Fondunun büdcəsindən kənar hər hansı xərclər yalnız fondun İcraçı Direktorunun icazəsi ilə aparıla bilər;

638 2015-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği:

- ☒ 8130,0 ml.manat
- ☐ 13.7 mlrd.manat;
- ☐ 11.3 mlrd.manat
- ☐ 15.0 mlrd.manat;
- ☐ 15.5 mlrd.manat

639 Dövlət Neft Fondunun gəlirlərindən istifadə istiqamətlərinə aiddir:

- ☐ idxal və dövlət rüsumlarının ödənilməsi
- ☒ dövlət büdcəsinə transfertin ayrılması;
- ☐ mənfəət vergisi ödənilməsi;
- ☐ ixrac rüsumunun ödənilməsi
- ☐ dolaylı vergilərin ödənməsi

640 Dövlət Neft Fondunun gəlirlərinə aid deyil:

- ☐ qrantlar və digər təmənnasız yardımlar
- ☐ neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının payına düşən dividendlər
- ☐ AR payına düşən karbohidrogenlərin satışından əldə edilən gəlir
- ☐ fondun vəsaitinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər
- ☒ dövlət büdcəsindən transfert

641 Dövlət Neft Fondu haqqında Əsasnamə hansı tarixdə təsdiq edilmişdir?

- ☐ 01 mart 2003-cü ildə
- ☐ 10 iyul 2008-ci ildə
- ☐ 10 yanvar 2012-ci ildə

- ☐ 01 yanvar 2004-cü ildə
☒ 29 dekabr 2000-ci ildə

642 Dövlət büdcədənkənar pul fondları aşağıdakı məqsədlər üçün yaradılır. Səhv olanı göstərin:

- ☐ elmi-tədqiqat fondları.
☐ iqtisadi gonglar
☐ sosial fondlar
☒ xeyriyyə fondları
☐ ekoloji fondlar

643 Hazırda Azərbaycan Respublikasının İCMAL BÜDCƏSİNDƏ əks olunan neçə büdcədənkənar dövlət fondulardır?

- ☐ 5.0
☐ 1.0
☒ 2.0
☐ 4.0
☐ 3.0

644 Büdcə ilə yanaşı Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan və məqsədli təyinatla malik olan maliyyə vəsaitlərinin məcmusu:

- ☐ sadalananların heç biri
☐ məqsədli büdcə fondu
☐ respublika büdcəsi
☐ yerli büdcə;
☒ dövlət büdcədənkənar pul fondları

645 Aşağıdakıların hansı dövlət büdcədənkənar pul fondlarına aiddir:

- ☐ Dövlət Neft Fondu, AR-nın Sahibkarlığa Kömək Milli Fondu
☐ Dövlət Sosial Müdafiə Fondu, AR-nın Sahibkarlığa Kömək Milli Fondu
☐ AR-nın Sahibkarlığa Kömək Milli Fondu; Pensiya Fondu
☐ sadalananların heç biri
☒ Dövlət Sosial Müdafiə Fondu, Dövlət Neft Fondu

646 Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanunla təsdiq olunan əsas göstəricilərə aid deyil:

- ☒ icmal büdcənin gəlirlərinin yuxarı həddinin məbləği
☐ gəlirlərin və xərclərin ümumi məbləği;
☐ icmal büdcənin xərclərinin yuxarı həddinin məbləği.
☐ dövlət büdcəsi kəsirinin yuxarı həddinin məbləği
☐ ehtiyat fondlarının məbləği;

647 Azərbaycan Respublikasında büdcə layihəsi neçənci oxunuşda qəbul olunur?

- ☐ 2 və ya 4
☐ 1.0
☐ 2.0
☒ 3.0
☐ 4.0

648 Növbəti büdcə ili üzrə dövlət büdcəsi AR Milli Məclisində hansı tarixə qədər qanunla təsdiq edilir?

- ☐ dekabr ayının 1-dək
☐ dekabr ayının 25-dək
☐ noyabr ayının 30-dək
☒ dekabr ayının 20-dək

☐ noyabr ayının 22-dək

649 Bütçə layihəsinin tərtibi aşağıdakılara əsaslanır. Səhv olanı göstərin:

- ☐ növbəti maliyyə ilinə ərazinin sosial-iqtisadi inkişaf proqnozu
- ☐ Azərbaycan Respublikasının Prezidentinin bütçə göstəricisi
- ☐ növbəti maliyyə ilinə ərazinin iqtisadiyyatının dövlət və ya bələdiyyə bölməsinin inkişaf planı
- ☐ növbəti maliyyə ilinə ərazinin bütçə-vergi siyasətinin əsas istiqamətləri;
- ☒ Maliyyə Nazirliyinin müəyyənləşdirdiyi qaydalar

650 Dövlət büdcəsinin və icmal büdcənin layihəsi Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Prezidentinə hansı müddətdə təqdim edilir?

- ☐ avqust ayının 1-dək
- ☐ oktyabr ayının 10-dək
- ☐ sentyabr ayının 1-dək
- ☒ sentyabr ayının 25-dək;
- ☐ avqust ayının 10-dək

651 Maliyyə Nazirliyi növbəti il üçün bütçə layihəsi ilə birgə Nazirlər Kabinetinə verdiyi göstəri-cilərin tərkibində hansı dövlət borclarına dair məlumatlara aid deyil:

- ☐ daxili dövlət borclarına hesablanan faizlər;
- ☐ xarici dövlət borclarına hesablanan faizlər
- ☐ bütçə ili ərzində xarici və daxili borclanmaların yuxarı həddi
- ☐ beynəlxalq maliyyə qurumlarının səhm kapitallarında iştirak payı
- ☒ bütçə ili ərzində xarici borca xidmət üzrə səmərəlilik əmsalı.

652 Növbəti bütçə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi Maliyyə Nazirliyi tərəfin-dən AR Nazirlər Kabinetinə hansı müddətdə təqdim edilir?

- ☐ rəqlamentləşdirilməmişdir
- ☐ cari ilin avqust ayının 1-dək
- ☐ cari ilin may ayının 15-dək
- ☒ cari ilin sentyabr ayının 15-dək
- ☐ cari ilin iyun ayının 1-dək;

653 Dövlət büdcəsindən maliyyə yardımları almaq istəyən bələdiyyələr tələb olunan sənədləri hansı müddətdə Maliyyə Nazirliyinə təqdim etməlidirlər?

- ☐ rəqlamentləşdirilməmişdir.
- ☐ cari ilin iyun ayının 15-dək.
- ☐ cari ilin aprel ayının 10-dək
- ☒ cari ilin may ayının 1-dək
- ☐ cari ilin avqust ayının 1-dək

654 Vergilər Nazirliyi tərəfindən Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq təqdim olunan bütçə layihəsində aşağıdakı məlumatlar əks olunur. Səhv olanı göstərin:

- ☐ sonrakı üç il üçün gəlirlərin qiymətləndirilməsi;
- ☐ keçən ildə əldə edilmiş və cari ildə gözlənilən bütçə gəlirlərinin məbləği;
- ☐ növbəti il üçün təklif olunan bütçə gəlirlərinin həcmi
- ☐ bütçə gəlirlərinin keçən ildə faktiki və cari ilin sonuna gözlənilən məbləği;
- ☒ bütçə ilindən əvvəlki beş il üzrə bütçəyə daxil olan vergilərin dinamikası

655 Dövlət büdcədən kənar pul fondları öz büdcələrinin göstəricilərini hansı müddətdə AR Nazir-lər Kabinetinə və Maliyyə Nazirliyinə təqdim edirlər?

- ☒ cari ilin iyul ayının 1-dək

- ☐ cari ilin iyun ayının 10-dək
- ☐ bu müddət reqlamentləşdirilməyib
- ☐ cari ilin may ayının 1-dək;
- ☐ cari ilin aprel ayının 1-dək;

656 Bütçə təşkilatlarının xərcləri proqnozlaşdırılarkən onların bütçədənkənar vəsaitləri:

- ☐ doğru cavab yoxdur.
- ☒ nəzərə alınır
- ☐ qismən nəzərə alınır
- ☐ nəzərə alınmır
- ☐ bütçə təşkilatının səlahiyyətinə aiddir;

657 Maliyyə Nazirliyinin növbəti il üzrə dövlət bütçəsinin layihəsinə dair təlimat məktubu bütçə-nin tərtibində iştirak edən təşkilatlara hansı müddətdə göndərilir?

- ☐ cari ilin iyun ayının 15-dək.
- ☒ cari ilin may ayının 1-dək;
- ☐ cari ilin aprel ayının 10-dək
- ☐ cari ilin mart ayının 15-dək
- ☐ müddət müəyyən olunmayıb;

658 AR Maliyyə Nazirliyi tərəfindən növbəti il üçün dövlət bütçəsinin ilkin layihəsi AR Nazirlər Kabinetinə hansı tarixdə təqdim olunur?

- ☐ bu müddət reqlamentləşdirilməyib
- ☒ cari ilin aprel ayının 15-dək;
- ☐ may ayının 1-dən gec olmayaraq
- ☐ mart ayının 1-dən gec olmayaraq
- ☐ cari ilin may ayının 15-dək

659 İqtisadi İnkişaf Nazirliyi tərəfindən tərtib edilmiş və dəqiqləşdirilmiş ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramı Maliyyə Nazirliyinə hansı müddətdən gec olmayaraq təqdim olunur?

- ☐ avqust ayının 15-dək
- ☒ mart ayının 1-dən gec olmayaraq
- ☐ may ayının 1-dən gec olmayaraq;
- ☐ fevral ayının sonunadək;
- ☐ bu müddət reqlamentləşdirilməyib

660 Dövlət bütçəsinin layihəsinin tərtibi prosesinə nə vaxt, hansı qərar əsasında başlanır?

- ☐ sadalananların heç biri doğru deyil.
- ☒ dövlət bütçəsinin layihəsinin tərtibi prosesinə yanvar ayının üçüncü ongünlüyü ərzində AR Nazirlər Kabinetinin mətbuatda dərc olunan qərarı ilə başlanır;
- ☐ dövlət bütçəsinin layihəsinin tərtibi prosesinə fevral ayının əvvəlində Maliyyə Nazirliyinin Qərarı ilə başlanır
- ☐ dövlət bütçəsinin layihəsinin tərtibi prosesinə cari ilin mart ayında AR Prezidentinin Sərəncamı ilə başlanır;
- ☐ dövlət bütçəsinin layihəsinin tərtibinə bütçə ilinin əvvəlində AR Prezidentinin Sərəncamı ilə başlanır;

661 Məqsədli bütçə proqramları funksionallıq dərəcəsinə görə bölünür. Səhv olanı göstərin:

- ☐ innovasiya proqramları
- ☒ doğru cavab yoxdur
- ☐ investisiya proqramları;
- ☐ sosial proqramlar;
- ☐ ekoloji proqramları

662 Toplu maliyyə balansı hansı orqan tərəfindən hazırlanır?

- ☐ sadalananların heç biri
- ☒ Maliyyə Nazirliyi
- ☐ Mərkəzi Bank
- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☐ Vergilər Nazirliyi;

663 Konkret dövr üçün ölkədə maliyyə vəsaitlərinin yaranma mənbələri və istifadə istiqamətləri barədə məlumatları özündə əks etdirən maliyyə sənədi:

- ☐ sadalananların heç biri.
- ☒ toplu maliyyə balansı
- ☐ büdcə sistemi
- ☐ dövlət büdcəsi
- ☐ vahid büdcə sistemi;

664 Perspektiv maliyyə planı aşağıdakı məqsədlərə görə tərtib olunur. Doğru olmayanı göstərin:

- ☐ planlaşdırılan tədbirlərin həyata keçirilməsi üçün zəruri olan maliyyə vəsaitləri həcmnin proq-nozlaşdırılması
- ☒ perspektli maliyyə planı üç il müddətinə işlənir.
- ☐ islahatların, proqramların maliyyə nəticələrinin proqnozlaşdırılması;
- ☐ maliyyə siyasətinin istiqamətlərini təmin etmək
- ☐ uzunmüddətli neqativ meyillərin aradan qaldırılması üçün müvafiq tədbirlərin vaxtında həyata keçirilməsi

665 AR-da perspektiv(orta müddətli) maliyyə planı neçə il müddətinə tərtib olunur?

- ☐ 10 il
- ☒ 3 il
- ☐ 2 il
- ☐ 1 il
- ☐ 5 il

666 Baş büdcə sərəncamçısının səlahiyyətlərinə aid deyil:

- ☐ büdcənin icrası haqqında icmal hesabatı təqdim etmək
- ☒ büdcənin icrası haqqında icmal hesabatı təsdiq etmək
- ☐ büdcə vəsaitlərini vəsaitləri alanlar arasında bölüşdürmək
- ☐ dövlət büdcəsinin xərclərinin təşkilatlar üzrə təsnifləşdirmək
- ☐ büdcə vəsaitlərinin istifadəsinə nəzarət etmək;

667 Büdcə vəsaitlərinin baş sərəncamçısı kimdir?

- ☐ sadalananların heç biri
- ☒ Maliyyə Nazirliyi;
- ☐ İqtisadi İnkişaf Nazirliyi;
- ☐ Vergilər Nazirliyi
- ☐ Dövlət Gömrük Komitəsi

668 Büdcə siyasəti hansı formalarda ola bilər?

- ☐ sadalananların heç biri doğru deyil
- ☒ təsdiqedicisi və ya məhdudlaşdırıcı
- ☐ yalnız məhdudlaşdırıcı
- ☐ yalnız təsdiqedicisi
- ☐ sadalananların hər biri doğrudur

669 Fiskal siyasətin tərkibinə daxildir:

- ☐ sadalananların heç biri.
- ☒ büdcə və vergi siyasəti

- ☐ maliyyə siyasəti
- ☐ iqtisadi siyasət
- ☐ pul-kredit siyasəti

670 Dövlətin büdcə siyasətinin işlənilib hazırlanmasında iştirak edirlər:

- ☐ doğru cavab yğxdur
- ☐ yalnız icra hakimiyyəti orqanları;
- ☐ yalnız qanunverici hakimiyyət orqanları
- ☒ dövlət hakimiyyətinin qanunverici və icraedici həlqələri
- ☐ yerli özünüidarə orqanları

671 Səhv olmaı göstərin:

- ☐ kameral yoxlamalar hesabat sənədləri vergi orqanlarında qəbul edilən zaman aparılır.
- ☒ kameral yoxlama vergi orqanlarının səlahiyyətli şəxsləri tərəfindən vergiyə cəlb edilən təşkilatlarda aparılır
- ☐ səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər
- ☐ səyyar vergi yoxlaması vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən bilavasitə vergi ödəyicisinin yerləşdiyi yerdə aparılır
- ☐ müstəsna hallar nəzərə alınmasa, səyyar vergi yoxlaması bir ay çəkir

672 Büdcə təşkilatlarında təftiş aparılarkən aşağıdakılar yoxlanılmalıdır. Səhv olanı göstərin:

- ☐ əmək haqqı fondunun düzgün xərclənməsi;
- ☒ mənfəətin bölgüsü və istifadəsinin düzgünlüyü
- ☐ hesabatların tərtibi və uçot məlumatları ilə hesabat məlumatlarının uyğunluğu
- ☐ smeta təyinatlarının düzgünlüyü
- ☐ xərclərin şəbəkə, ştat və kontingent göstəricilərinə uyğunluğu;

673 Xəzinədarlıq vasitəsilə hansı nəzarət formaları həyata keçirilir;

- ☐ sadalananların hamısı doğrudur
- ☒ ilkin nəzarət; cari nəzarət
- ☐ ilkin nəzarət; sonradan nəzarət
- ☐ audit;yoxlama;
- ☐ səyyar nəzarət; sonradan nəzarət

674 Vaxt etibarilə büdcə nəzarətinin formalarına aiddir:

- ☐ sonradan nəzarət; inzibati nəzarət;
- ☒ ilkin nəzarət; cari nəzarət
- ☐ cari nəzarət; audit;
- ☐ ilkin nəzarət; inzibati nəzarət
- ☐ inzibati nəzarət; audit;

675 İnzibati nəzarəti həyata keçirən orqanlara aid edilmir:

- ☐ Bələdiyyələrin maliyyə orqanları
- ☒ AR Hesablama Palatası;
- ☐ Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyi
- ☐ AR Maliyyə Nazirliyi;
- ☐ NMR Maliyyə-İqtisadiyyat Nazirliyi

676 Büdcəyə nəzarətin formalarını göstərin:

- ☐ audit və təhlil.
- ☒ qanunvericilik və inzibati
- ☐ inzibati və təhlil;
- ☐ qanunvericilik və parlament

- ☐ qanunvericilik və audit;

677 Qanunvericilik orqanının büdcəyə nəzarət sahəsində malik olduğu hüquqlara daxil edilmir:

- ☐ büdcənin icrası haqqında hesabatın təsdiq edilməməsi
☒ cari ilin büdcəsi haqqında qəbul edilmiş qanunun düzgünlüyünün qiymətləndirilməsi
☐ büdcəni icra edən orqanın fəaliyyətinin qiymətləndirilməsi
☐ büdcəni icra edən orqanlardan onun icrası haqqında operativ məlumatların alınması
☐ büdcənin tərtib olunması zamanı icra hakimiyyəti orqanlarından lazım olan materialların alınması;

678 Büdcəni icra edən orqan tərəfindən büdcədən vəsait alanlar üçün üç ay müddətinə müəyyən edilən və təsdiq edilən büdcə öhdəliklərinin həcmi:

- ☐ sadalananların heç biri doğru deyil
☒ büdcə öhdəlikləri limiti
☐ büdcədən maliyyələşdirmənin səviyyəsi
☐ büdcə vəsaitlərinin həddi;
☐ büdcə norması

679 Azərbaycan Respublikasında xəzinədarlığın aşağıdakı funksiyasından istifadə edilmir:

- ☐ dövlət büdcəsində vahid uçotun təmin olunması
☒ dövlət büdcəsinin layihəsinin tərtib edilməsi
☐ dövlət büdcəsinin vəsaitinin xərclənməsində əvvəlcədən nəzarətin həyata keçirilməsi;
☐ dövlət büdcəsinin vəsaitlərinin optimal idarə edilməsi
☐ dövlət büdcəsində mərkəzləşdirilmiş vəsaitin yenidən bölgüsünün təmin olunması

680 Azərbaycan Respublikası dövlət büdcəsinin icrası haqqında illik hesabat Milli Məclisə hansı müddətədək təqdim olunmalıdır?

- ☐ vaxt reqlamentləşdirilməyib
☒ may ayının 15-dək
☐ mart ayının 1-dək;
☐ yanvar ayının 31-dək;
☐ aprel ayının 15-dək

681 Büdcə öhdəliklərinin limiti nə vaxt öz gücünü itirir?

- ☐ maliyyə orqanları bu haqda qərar qəbul etdikdə.
☒ dekabr ayının 31-də
☐ büdcədə vəsait olmadıqda;
☐ müqavilə pozulduqda;
☐ hər rübün sonuncu günü

682 Baş Dövlət Xəzinədarlığı qəbul edilmiş və təsdiq edilmiş büdcə öhdəliklərini ən gec hansı müddətə ödəməlidir?

- ☐ sadalanan şərtlərin heç biri uyğun deyil
☒ cari ilin dekabr ayının 31-dək;
☐ qırx beş gündən güc olmayaraq
☐ bir ay ərzində
☐ üç ildən gec olmayaraq

683 Bələdiyyələr yerli büdcələrin icrası barədə məlumatı hansı orqana təqdim edirlər?

- ☐ respublikanın Ədliyyə Nazirliyinə.
☒ Dövlət Statistika Komitəsinə;
☐ Baş Dövlət Xəzinədarlığına
☐ AR Maliyyə Nazirliyinə;

- ☐ Bələdiyyələrin fəaliyyətinə nəzarət üçün Dövlət Komitəsinə;

684 Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən AR hökuməti dövlət büdcəsinin icrası haqqında hansı hesabatları Milli Məclisə təqdim edir?

- ☐ Milli Məclisə yalnız illik hesabat təqdim olunur.
☒ rüblük və illik hesabatları
☐ aylıq və illik hesabatları
☐ aylıq və rüblük hesabatları
☐ aylıq və yarımillik hesabatları

685 Büdcənin icra edilməsi barədə hesabat bu müddət üçün tərtib edilmir:

- ☐ illik hesabat.
☒ iki aylıq hesabat
☐ rüblük hesabat;
☐ operativ(aylıq) hesabat;
☐ yarımillik hesabat;

686 Gəlirlər üzrə dövlət büdcəsinin kassa icrası aşağıdakıları nəzərdə tutur. Səhv olanı göstərin:

- ☐ büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsi gəlirlərinin uçotu
☒ təsdiq edilmiş büdcə göstəricilərinə uyğun olaraq subsidiya, subvensiya və dotasiyaların bölüşdürülməsini
☐ təsdiq edilmiş dövlət büdcəsinə uyğun olaraq tənzimləyici vergilərin bölüşdürülməsini
☐ dövlət büdcəsi gəlirlərinin dövlət büdcəsinin vahid hesabına köçürülməsini
☐ artıq ödənilmiş daxilolmaların ödəyicilərə qaytarılmasını

687 Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycanda Dövlət Xəzinədarlığının yaradılması haqqında” Fərmanı neçənci ildə verilmişdir?

- ☐ 09 fevral 2009-cu ildə.
☒ 4 oktyabr 1995-ci ildə
☐ 12 iyul 1992-ci ildə;
☐ 31 dekabr 2000-ci ildə
☐ 02 iyul 2002-ci ildə

688 Dövlət büdcəsi xərclərinin sanksiyalaşdırılmasına aşağıdakılar daxildir. Səhv olanı göstərin:

- ☐ dövlət büdcəsinin pul öhdəliklərinin təsdiq edilməsi;
☒ büdcə sərəncamçılarının və vəsait alanların büdcə öhdəlikləri limitinin reallaşdırılması səviyyəsinin təsdiq edilməsi və çatdırılması
☐ büdcə vəsaiti alanlara büdcə təxsisatlarının təsdiq edilməsi və çatdırılması;
☐ büdcə vəsaiti sərəncamçılarına büdcə təxsisatlarının təsdiq edilməsi və çatdırılması;
☐ büdcə sərəncamçılarına və vəsait alanlara büdcə öhdəlikləri limitlərinin təsdiq edilməsi və çatdırılması

689 Dövlət Xəzinədarlığı Agentliyinin vəzifələrinə aid deyil:

- ☐ dövlət büdcəsinin icrası üzrə xəzinə əməliyyatlarının uçotuna metodiki rəhbərlik etmək
☒ dövlət borcu ilə bağlı müqavilələrin hazırlanmasında öz səlahiyyətləri daxilində iştirak etmək.
☐ dövlət büdcəsində büdcə kəsirinin örtülməsi üçün nəzərdə tutulmuş maliyyələşmə mənbələrindən istifadə etmək
☐ dövlət büdcəsinin icrasına dair hesabatın layihəsini və icmal hesabatı hazırlamaq;
☐ növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsinin hazırlanmasında iştirak etmək;

690 Müvafiq hesabat ili üzrə büdcənin icrası haqqında qanunda təsdiq edilən göstəricilərə daxil deyil:

- ☐ dövlət büdcəsinin kəsirinin və ya artıqlığının yuxarı həddinin məbləği;
☒ funksional, iqtisadi və təşkilati təsnifata uyğun olaraq paraqraflar səviyyəsində xərclərin icrası-nın səviyyəsi
☐ gəlirlərin mədəxil mənbələri üzrə icrasının məbləği
☐ müvafiq olaraq gəlir və xərclərin icrası üzrə ümumi məbləğ

☐ cari il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabında qalıq.

691 Dövlət büdcəsinin icrası haqqında rüblük hesabat AR Milli Məclisinə hansı müddətdə təqdim olunur?

- ☐ növbəti rübün birinci ayının 15-dək
- ☒ növbəti rübün birinci ayının sonunadək
- ☐ iki ay ərzində
- ☐ 45 gün ərzində
- ☐ növbəti rübün ikinci ayının 10-dək

692 Dövlət büdcəsinin icrası barədə aylıq hesabat hansı müddətdə tərtib olunaraq AR Nazirlər Kabinetinə təqdim olunur?

- ☐ hesabat ayından sonrakı ayın 30-dək
- ☐ hesabat ayından sonrakı ayın 5-dək;
- ☐ hesabat ayından sonrakı ayın 10-dək;
- ☐ hesabat ayından sonrakı ikinci ayın 1-dək
- ☒ hesabat ayından sonrakı ayın 25-dək

693 Büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığı (sərbəst qalıq) necə istifadə olunur?

- ☐ AR Nazirlər Kabinetinin ehtiyat fonduna köçürülür
- ☒ müvafiq icra hakimiyyəti orqanı tərəfindən idarə oluna və ya idarəetməyə verilə bilər
- ☐ büdcə gəlirlərinin artırılmasına yönəldilir
- ☐ bütün cavablar doğrudur.
- ☐ büdcənin ehtiyat fonduna keçirilir

694 Göstərilənlərdən hansı xəzinədarlıq vasitəsilə icra olunmur?

- ☐ büdcədən kənar ödənişlər
- ☒ AR Dövlət Neft Fondunun gəlirləri
- ☐ AR Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri
- ☐ büdcə kəsirini maliyyələşdirmək üçün dövlət zəmanəti ilə alınmış borclar
- ☐ büdcəyə daxil olan qeyri-vergili gəlirlər

695 Təsdiq olunmuş büdcə ayırmaları həddində funksional təsnifatın bölmələri daxilində dəyişikliklər hansı icra hakimiyyəti orqanları tərəfindən aparıla bilər?

- ☐ rayon və şəhər maliyyə idarələri
- ☐ rayon icra hakimiyyətinin rəhbərliyi
- ☐ təsdiq olunmuş göstəricilər dəyişdirilə bilər
- ☐ belə dəyişiklik yalnız Milli Məclis tərəfindən aparıla bilər
- ☒ Azərbaycan Respublikasının Nazirlər Kabineti və Maliyyə Nazirliyi;

696 Müəyyən olunmuş şərtlər yerinə yetirilmədikdə qəbul edilmiş büdcə öhdəliklərinin təsdiq edilməsindən imtina:

- ☐ büdcə xərclərinin gəlirlərlə uyğunlaşdırılması
- ☐ büdcə vəsaitlərindən istifadənin qənaət prinsipi;
- ☐ büdcə xərclərinin sekvstri
- ☐ büdcəyə düzəliş və əlavələrin edilməsi
- ☒ büdcə xərclərinin blokirovkası

697 Büdcəni icra edən orqan xəzinə öhdəliklərinin qəbul edilməsindən aşağıdakı hallarda imtina edə bilər. Səhv olanı göstərin:

- ☐ qəbul edilmiş büdcə öhdəliklərinin büdcə idarəsinin təsdiq edilmiş gəlirlər və xərclər smetasına uyğun olmadığı zaman
- ☐ qəbul edilmiş xəzinə öhdəliklərinin büdcə haqqında qanuna uyğun gəlmədiyi halda
- ☐ xərclərin blokirovkası zamanı;

- ☒ büdcə xərclərinin sekvestri həyata keçirilərkən.
- ☐ qəbul edilmiş xəzinə öhdəlikləri tələblərə cavab vermədikdə

698 Büdcəni icra edən orqan tərəfindən sərəncamçılar üçün üç ay müddətinə müəyyən edilən və təsdiq edilən büdcə öhdəliklərinin həcmi

- ☐ doğru cavab yoxdur
- ☐ büdcə öhdəliklərinin məbləği
- ☒ büdcə öhdəlikləri limiti
- ☐ büdcə xərclərinin həcmi;
- ☐ büdcə xərclərinin norması

699 Xərclər üzrə büdcənin icrası mərhələlərinə aid deyil:

- ☐ xəzinə öhdəliklərinin icra edilməsinin təsdiqi
- ☐ büdcə təsisatları haqqında bildirişlərin təsdiqi
- ☐ büdcə bölgüsünün tərtibi, təsdiqi və büdcə vəsaitlərinin sərəncamçılarına çatdırılması
- ☐ büdcə öhdəliklərinin limitləri haqqında bildirişlərin təsdiqi;
- ☒ funksional, iqtisadi və inzibati təsnifatların paraqrafları səviyyəsində qarşıdan gələn ilin dövlət büdcəsinin xərclərinin təsdiqi

700 Azərbaycan Respublikasında büdcənin kassa icrası hansı orqan tərəfindən həyata keçirilir?

- ☐ Kommersiya bankları
- ☐ sadalananların heç biri.
- ☐ Maliyyə Nazirliyinin büdcə departamenti
- ☒ Dövlət Xəzinədarlıq Agentliyi
- ☐ Mərkəzi Bank